

TEST: 3441#01#Y15#01 (500)

Test	3441#01#Y15#01 (500)
Fənn	3441 - Tətbiqi metrologiya - 2
Təsviri	[Təsviri]
Müəllif	Cəfərova M.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	36
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Bu dövlət metroloji nəzarətindən keçməli olmayan ölçmə vasitələrinin metroloji xarakteristikalarının və ya bu vasitələrin istifadə üçün yararlılığının müəyyən edilməsi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmuudur.Bu nədir? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin yoxlanması
- ☐ ölçmə vasitələrinin attestasiyası
- ☒ ölçmə vasitələrinin kalibrlənməsi
- ☐ ölçmə vasitələrinin standartlaşdırılması
- ☐ ölçmə vasitələrinin sınağı

Sual: Ölçmə vasitələrinin yararlılığı dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ metroloji xarakteristikaların əvvəlcədən müəyyən edilmiş texniki tələblərə uyğunluğu
- ☐ metroloji xarakteristikaların standartların tələblərinə uyğunluğu
- ☐ metroloji xarakteristikaların texniki şərtlərin tələblərinə uyğunluğu
- ☐ metroloji xarakteristikaların normativ sənədlərdə verilən tələblərə uyğunluğu
- ☐ metroloji xarakteristikaların sifarişçilər tərəfindən müəyyən edilən tələblərə uyğunluğu

Sual: Kalibrəmə faktiki olaraq ölçmə vasitələrinin nəyini əvəz edir? (Çəki: 1)

- ☒ ölçmə vasitələrinin idarə yoxlamasını
 - ☐ ölçmə vasitələrinin müqayisəli yoxlamasını
 - ☐ ölçmə vasitələrinin dövlət yoxlamasını
 - ☐ ölçmə vasitələrinin birbaşa yoxlamasını
 - ☐ ölçmə vasitələrinin ekspert yoxlamasını
-

Sual: Kalibrəmə faktiki olaraq ölçmə vasitələrinin nəyini əvəz edir? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin müqayisəli yoxlamasını
 - ☒ ölçmə vasitələrinin metroloji attestasiyasını
 - ☐ ölçmə vasitələrinin dövlət yoxlamasını
 - ☐ ölçmə vasitələrinin birbaşa yoxlamasını
 - ☐ ölçmə vasitələrinin ekspert yoxlamasını
-

Sual: Kalibrəmə necə əməliyyatdır? (Çəki: 1)

- ☐ məqsəduyğun
 - ☐ vacib
 - ☐ zəruri
 - ☒ könüllü
 - ☐ məcburi
-

Sual: Aşağıda göstərilən variantlardan hansını kalibrəmə işlərinin təşkilinə aid etmək olar? (Çəki: 1)

- ☒ müəssisə müstəqil olaraq özündə kalibrəmə işlərinin aparılmasını təşkil edir və heç bir sistemi də akkreditləşdirmir
 - ☐ məhsulun keyfiyyətinin yüksəldilməsində maraqlı olan təşkilat kalibrəmə sistemində kalibrəmə işlərinin aparılmasına akkreditləşdirilir
 - ☐ müəssisə kommersiya əsasında kalibrəmə sistemində akkreditləşdirilir
 - ☐ ölçmə vasitələrini yoxlamaq hüququna akkreditləşdirilmiş müəssisələri
 - ☐ Dövlət metroloji xidmətinin orqanları kalibrəmə sistemində qeydiyyatdan keçirlər
-

Sual: Aşağıda göstərilən variantlardan hansını kalibrəmə işlərinin təşkilinə aid etmək olar? (Çəki: 1)

- ☐ məhsulun keyfiyyətinin yüksəldilməsində maraqlı olan təşkilat kalibrəmə sistemində kalibrəmə işlərinin aparılmasına akkreditləşdirilir
 - ☐ müəssisə kommersiya əsasında kalibrəmə sistemində akkreditləşdirilir
 - ☐ ölçmə vasitələrini yoxlamaq hüququna akkreditləşdirilmiş müəssisələri
 - ☐ Dövlət metroloji xidmətinin orqanları kalibrəmə sistemində qeydiyyatdan keçirlər
 - ☒ məhsulun rəqabətqabiliyyətinin yüksəldilməsində maraqlı olan təşkilat kalibrəmə sistemində kalibrəmə işlərinin aparılmasına akkreditləşdirilir
-

Sual: Aşağıda göstərilən variantlardan hansını kalibrəmə işlərinin təşkilinə aid etmək olar? (Çəki: 1)

- ☐ məhsulun keyfiyyətinin yüksəldilməsində maraqlı olan təşkilat kalibrəmə sistemində kalibrəmə işlərinin aparılmasına akkreditləşdirilir
 - ☐ müəssisə kommersiya əsasında kalibrəmə sistemində akkreditləşdirilir
 - ☐ ölçmə vasitələrini yoxlamaq hüququna akkreditləşdirilmiş müəssisələri
 - ☐ Dövlət metroloji xidmətinin orqanları kalibrəmə sistemində qeydiyyatdan keçirlər
 - ☒ müəssisə kommersiya əsasında kalibrəmə işlərinin aparılması üçün kalibrəmə sistemində akkreditləşdirilir
-

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Aşağıda göstərilən variantlardan hansını kalibrlemə işlərinin təşkilinə aid etmək olar? (Çəki: 1)

- ☐ məhsulun keyfiyyətinin yüksəldilməsində maraqlı olan təşkilat kalibrlemə sistemində kalibrlemə işlərinin aparılmasına akkreditləşdirilir
- ☐ müəssisə kommersiya əsasında kalibrlemə sistemində akkreditləşdirilir
- ☐ ölçmə vasitələrini yoxlamaq hüququna akkreditləşdirilmiş müəssisələri
- ☐ Dövlət metroloji xidmətinin orqanları kalibrlemə sistemində qeydiyyatdan keçirlər
- ☒ ölçmə vasitələrini yoxlamaq hüququnu akkreditləşdirilmiş müəssisələr eyni zamanda həmin növdən olan ölçmələr üzrə kalibrlemə işlərini aparmaq hüququna akkreditləşdirmə attestatı alırlar

Sual: Aşağıda göstərilən variantlardan hansını kalibrlemə işlərinin təşkilinə aid etmək olar? (Çəki: 1)

- ☐ məhsulun keyfiyyətinin yüksəldilməsində maraqlı olan təşkilat kalibrlemə sistemində kalibrlemə işlərinin aparılmasına akkreditləşdirilir
- ☐ müəssisə kommersiya əsasında kalibrlemə sistemində akkreditləşdirilir
- ☐ ölçmə vasitələrini yoxlamaq hüququna akkreditləşdirilmiş müəssisələri
- ☐ Dövlət metroloji xidmətinin orqanları kalibrlemə sistemində qeydiyyatdan keçirlər
- ☒ Dövlət metroloji xidmətinin orqanları kalibrlemə sistemində eyni zamanda həm akkreditləşdirmə orqanları kimi, həm də kalibrlemə təşkilatları kimi qeydiyyatdan keçirlər

Sual: Aşağıda göstərilən variantlardan hansını kalibrlemə işlərinin təşkilinə aid etmək olar? (Çəki: 1)

- ☒ müəssisənin kalibrlemə laboratoriyası açıq tipli xarici kalibrlemə xidməti kimi akkreditləşdirilir
- ☐ məhsulun keyfiyyətinin yüksəldilməsində maraqlı olan təşkilat kalibrlemə sistemində kalibrlemə işlərinin aparılmasına akkreditləşdirilir
- ☐ məhsulun keyfiyyətinin yüksəldilməsində maraqlı olan təşkilat kalibrlemə sistemində kalibrlemə işlərinin aparılmasına akkreditləşdirilir
- ☐ müəssisə kommersiya əsasında kalibrlemə sistemində akkreditləşdirilir
- ☐ ölçmə vasitələrini yoxlamaq hüququna akkreditləşdirilmiş müəssisələri
- ☐ Dövlət metroloji xidmətinin orqanları kalibrlemə sistemində qeydiyyatdan keçirlər

Sual: Azərbaycan respublikasında ölçmə vasitələrinin kalibrlənməsinin hüquqi əsasları "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunun 14-cü maddəsi ilə müəyyən edilir. Bu qanun neçənci ildə qəbul olunmuşdur ? (Çəki: 1)

- ☒ 2000
- ☐ 2001
- ☐ 2002
- ☐ 2003
- ☐ 2004

Sual: Kalibrlemələrarası (yoxlamalararası) intervallar neçə növə bölünür? (Çəki: 1)

- ☐ 2
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

Sual: Bu növ interval verilmiş tip ölçmə vasitələrinin hamısı üçün vahid intervaldır. Bu növ interval necə adlanır? (Çəki: 1)

- ☒ birinci növ
- ☐ əla
- ☐ əlavə
- ☐ dördüncü növ
- ☐ beşinci növ

Sual: Bu növ interval verilmiş tip ölçmə vasitələrinin hamısı üçün vahid intervaldır. Bu növ interval necə adlanır? (Çəki: 1)

- ☐ əla
- ☒ ikinci növ
- ☐ əlavə
- ☐ dördüncü növ]
- ☐ beşinci növ

Sual: Bu növ interval verilmiş tip ölçmə vasitələrinin hamısı üçün vahid intervaldır. Bu növ interval necə adlanır? (Çəki: 1)

- ☐ əla
- ☐ əlavə
- ☒ üçüncü növ
- ☐ dördüncü növ
- ☐ beşinci növ

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Aşağıda verilənlərdən hansını akkreditləşdirmə orqanlarının vəzifələrinə aid etmək olar? (Çəki: 1)

- ☒ öz ixtisaslaşmasına uyğun olaraq metroloji xidmətlərin akkreditləşdirilməsi və müfəttiş nəzarətinin aparılmasını
- ☐ buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan tələblərə aid olan sənədlərin olması və onların yüksək elmi-texniki səviyyəsini
- ☐ ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri: məhsulun keyfiyyətini, uçuşunu, işlənilib hazırlanma və buraxılma müddətlərini; əmək məhsuldarlığını; təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini; xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsini

- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin metroloji təminatını
 - ☐ müəssisələrin ölçmə, sınaq və nəzarət vasitələri ilə təchiz olunmasını
-

Sual: Aşağıda verilənlərdən hansını akkreditləşdirmə orqanlarının vəzifələrinə aid etmək olar? (Çəki: 1)

- ☒ vahidlərin ölçülərinin dövlət və ya beynəlxalq etalonlardan akkreditləşdirilmiş metroloji xidmətlərə ötürülməsi
 - ☐ buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan tələblərə aid olan sənədlərin olması və onların yüksək elmi-texniki səviyyəsini
 - ☐ ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri: məhsulun keyfiyyətini, uçotunu, işlənilib hazırlanma və buraxılma müddətlərini; əmək məhsuldarlığını; təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini; xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsini
 - ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin metroloji təminatını
 - ☐ müəssisələrin ölçmə, sınaq və nəzarət vasitələri ilə təchiz olunmasını
-

Sual: Aşağıda verilənlərdən hansını akkreditləşdirmə orqanlarının vəzifələrinə aid etmək olar? (Çəki: 1)

- ☒ verilmiş ixtisaslaşmanın kalibrəmə fəaliyyəti üzrə normativ sənədlər fondunun formalaşdırılması və aktuallaşdırılması
 - ☐ buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan tələblərə aid olan sənədlərin olması və onların yüksək elmi-texniki səviyyəsini
 - ☐ ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri: məhsulun keyfiyyətini, uçotunu, işlənilib hazırlanma və buraxılma müddətlərini; əmək məhsuldarlığını; təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini; xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsini
 - ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin metroloji təminatını
-

Sual: Aşağıda verilənlərdən hansını akkreditləşdirmə orqanlarının vəzifələrinə aid etmək olar? (Çəki: 1)

- ☒ metroloji xidmətlərə ölçmə vasitələrini kalibrəmə hüququnu verən akkreditləşdirmə attestatının verilməsi, akkreditləşdirilmiş metroloji xidmətlərin Reyestrə daxil edilməsi üçün materialların təqdim edilməsi
 - ☐ buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan tələblərə aid olan sənədlərin olması və onların yüksək elmi-texniki səviyyəsini
 - ☐ ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri: məhsulun keyfiyyətini, uçotunu, işlənilib hazırlanma və buraxılma müddətlərini; əmək məhsuldarlığını; təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini; xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsini
 - ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin metroloji təminatını
 - ☐ müəssisələrin ölçmə, sınaq və nəzarət vasitələri ilə təchiz olunmasını
-

Sual: Aşağıda verilənlərdən hansını akkreditləşdirmə orqanlarının vəzifələrinə aid etmək olar? (Çəki: 1)

- ☐ buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan tələblərə aid olan sənədlərin olması və onların yüksək elmi-texniki səviyyəsini
- ☐ ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri: məhsulun keyfiyyətini, uçotunu, işlənilib hazırlanma və buraxılma müddətlərini; əmək məhsuldarlığını; təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini; xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsini
- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin metroloji təminatını
- ☐ müəssisələrin ölçmə, sınaq və nəzarət vasitələri ilə təchiz olunmasını

● kalibrəmə haqqında xarici sertifikatların tanınması barədə qərarın qəbul edilməsi və bu qərarın maraqlı hüquqi şəxslərin nəzərinə çatdırılmasını

Sual: Aşağıda verilənlərdən hansını akkreditləşdirmə orqanlarının vəzifələrinə aid etmək olar? (Çəki: 1)

- ölçmə vasitələrinin kalibrənməsi haqqında akkreditləşdirilmiş orqan adından verilmiş sertifikatların ləğv edilməsi və ya onların təsirinin dayandırılmasını
- buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan tələblərə aid olan sənədlərin olması və onların yüksək elmi-texniki səviyyəsini
- ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri: məhsulun keyfiyyətini, uçotunu, işlənilmə və buraxılma müddətlərini; əmək məhsuldarlığını; təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini; xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsini
- müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin metroloji təminatını
- müəssisələrin ölçmə, sınaq və nəzarət vasitələri ilə təchiz olunmasını

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Aşağıda verilənlərdən hansını akkreditləşdirmə orqanlarının vəzifələrinə aid etmək olar? (Çəki: 1)

- akkreditləşdirilmiş metroloji xidmətlərin siyahısının tərtib edilməsi və akkreditləşdirmənin nəticələri haqqında informasiyanın çapa hazırlanmasını
- buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan tələblərə aid olan sənədlərin olması və onların yüksək elmi-texniki səviyyəsini
- ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri: məhsulun keyfiyyətini, uçotunu, işlənilmə və buraxılma müddətlərini; əmək məhsuldarlığını; təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini; xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsini
- müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin metroloji təminatını
- müəssisələrin ölçmə, sınaq və nəzarət vasitələri ilə təchiz olunmasını

Sual: Aşağıda verilənlərdən hansını akkreditləşdirmə orqanlarının vəzifələrinə aid etmək olar? (Çəki: 1)

- personalın peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və attestasiyasının təşkilini
- buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan tələblərə aid olan sənədlərin olması və onların yüksək elmi-texniki səviyyəsini
- ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri: məhsulun keyfiyyətini, uçotunu, işlənilmə və buraxılma müddətlərini; əmək məhsuldarlığını; təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini; xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsini
- müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin metroloji təminatını
- müəssisələrin ölçmə, sınaq və nəzarət vasitələri ilə təchiz olunmasını

Sual: Aşağıda verilənlərdən hansını akkreditləşdirmə orqanlarının vəzifələrinə aid etmək olar? (Çəki: 1)

- ☒ ölçmə vasitələrinin kalibrlənməsi üzrə normativ sənədlərin metroloji ekspertizasını
- ☐ buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan tələblərə aid olan sənədlərin olması və onların yüksək elmi-texniki səviyyəsini
- ☐ ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri: məhsulun keyfiyyətini, uçotunu, işlənilib hazırlanma və buraxılma müddətlərini; əmək məhsuldarlığını; təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini; xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsini
- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin metroloji təminatını
- ☐ müəssisələrin ölçmə, sınaq və nəzarət vasitələri ilə təchiz olunmasını

Sual: Aşağıda verilənlərdən hansını akkreditləşdirmə orqanlarının vəzifələrinə aid etmək olar? (Çəki: 1)

- ☐ müəssisələrin ölçmə, sınaq və nəzarət vasitələri ilə təchiz olunmasını
- ☐ buraxılan məhsula və onun dəqiqlik xarakteristikalarına qoyulan tələblərə aid olan sənədlərin olması və onların yüksək elmi-texniki səviyyəsini
- ☐ ölçmə vəziyyətinin istehsalat göstəricilərinə təsiri: məhsulun keyfiyyətini, uçotunu, işlənilib hazırlanma və buraxılma müddətlərini; əmək məhsuldarlığını; təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini; xammal, material və əmək ehtiyatlarından səmərəli istifadə edilməsini
- ☐ müəssisələrdə texnoloji proseslərin avtomatik idarə edilməsi sisteminin metroloji təminatını
- ☒ ölçmə vasitələrinin kalibrlənməsi və kalibrlənmənin nəticələrinin tərtib edilməsini

Sual: Kalibrləmə işlərini yerinə yetirən metroloji xidmət nələrə malik olmalıdır? (Çəki: 1)

- ☒ yoxlanılmış kalibrləmə vasitələrinə
- ☐ kodlaşdırılmış kalibrləmə vasitələrinə
- ☐ metroloji normalara
- ☐ texniki rəqlamentə
- ☐ texniki tapşırığa

Sual: Kalibrləmə işlərini yerinə yetirən metroloji xidmət nələrə malik olmalıdır? (Çəki: 1)

- ☐ kodlaşdırılmış kalibrləmə vasitələrinə
- ☒ identifikatlaşdırılmış kalibrləmə vasitələrinə
- ☐ metroloji normalara
- ☐ texniki rəqlamentə
- ☐ texniki tapşırığa

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Kalibrləmə işlərini yerinə yetirən metroloji xidmət nələrə malik olmalıdır? (Çəki: 1)

- ☐ kodlaşdırılmış kalibrləmə vasitələrinə
- ☐ metroloji normalara
- ☒ kalibrləmə işlərinin təşkilini rəqlamentləşdirən sənədlərə

- ☐ texniki rqlamentə
 - ☐ texniki tapşırığa
-

Sual: Kalibrlemə işlərini yerinə yetirən metroloji xidmət nələrə malik olmalıdır? (Çəki: 1)

- ☐ kodlaşdırılmış kalibrlemə vasitələrinə
 - ☐ metroloji normalara
 - ☐ texniki rqlamentə
 - ☒ kalibrlemə işlərinin aparılmasını rqlamentləşdirən sənədlərə
 - ☐ texniki tapşırığa
-

Sual: Kalibrlemə işlərini yerinə yetirən metroloji xidmət nələrə malik olmalıdır? (Çəki: 1)

- ☐ kodlaşdırılmış kalibrlemə vasitələrinə
 - ☐ metroloji normalara
 - ☐ texniki rqlamentə
 - ☐ texniki tapşırığa
 - ☒ yüksək peşə hazırlıqlı personala
-

Sual: Kalibrlemə işlərini yerinə yetirən metroloji xidmət nələrə malik olmalıdır? (Çəki: 1)

- ☒ normativ tələblərə cavab verən otaqlara
 - ☐ identifikatlaşdırılmış kalibrlemə vasitələrinə
 - ☐ kalibrlemə işlərinin təşkilini rqlamentləşdirən sənədlərə
 - ☐ kalibrlemə işlərinin aparılmasını rqlamentləşdirən sənədlərə
 - ☐ yüksək peşə hazırlıqlı personala
-

Sual: Kalibrlemənin nəticələri nə ilə təsdiqlənir? (Çəki: 1)

- ☐ surqucla
 - ☐ cihazın netto çəkisi ilə
 - ☒ ölçmə vasitələrinin üzərinə vurulmuş kalibrlemə nişanı ilə
 - ☐ ölçmə vasitələrinin yoxlanılması haqqında attestatla
 - ☐ ölçmə vasitələrinin istehsal sənədlərində qeyd edilən yazılarla
-

Sual: Kalibrlemənin nəticələri nə ilə təsdiqlənir? (Çəki: 1)

- ☐ surqucla
 - ☐ cihazın netto çəkisi ilə
 - ☒ ölçmə vasitələrinin kalibrlemə haqqında şəhadətnaməsi ilə
 - ☐ ölçmə vasitələrinin yoxlanılması haqqında attestatla
 - ☐ ölçmə vasitələrinin istehsal sənədlərində qeyd edilən yazılarla
-

Sual: Kalibrlemənin nəticələri nə ilə təsdiqlənir? (Çəki: 1)

- ☐ surqucla
 - ☐ cihazın netto çəkisi ilə
 - ☐ ölçmə vasitələrinin yoxlanılması haqqında attestatla
 - ☒ ölçmə vasitələrinin istismar sənədlərində qeyd edilən yazılarla
 - ☐ ölçmə vasitələrinin istehsal sənədlərində qeyd edilən yazılarla
-

Bölmə: 0301

Ad

0301

Suallardan

23

Maksimal faiz	23
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Düzgün ölçmə informasiyası almaq üçün ölçmələrin vəhdəti təmin olunmalıdır. Bu prosesə yönəldilən tədbirlər kompleksi necə adlanır? (Çəki: 1)

- ☒ metroloji təminat
- ☐ metroloji xidmət
- ☐ metroloji attestasiya
- ☐ metroloji yoxlama
- ☐ metroloji fəaliyyət

Sual: Metroloji təminat dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ ölçmələrin vəhdətini və tələb olunan dəqiqliyi əldə etmək üçün lazım olan elmi əsasların müəyyən edilməsi və tətbiqi
- ☐ texniki qurğuların müəyyən edilməsi və tətbiqi
- ☐ ölçmə vasitələrinin müəyyən edilməsi və tətbiqi
- ☐ qərarların qəbul edilməsi və tətbiqi
- ☐ nümunələrin müəyyən edilməsi və tətbiqi

Sual: Metroloji təminat dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ texniki qurğuların müəyyən edilməsi və tətbiqi
- ☐ ölçmə vasitələrinin müəyyən edilməsi və tətbiqi
- ☐ qərarların qəbul edilməsi və tətbiqi
- ☐ nümunələrin müəyyən edilməsi və tətbiqi
- ☒ texniki əsasların müəyyən edilməsi və tətbiqi

Sual: Metroloji təminat dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ texniki qurğuların müəyyən edilməsi və tətbiqi
- ☐ ölçmə vasitələrinin müəyyən edilməsi və tətbiqi
- ☐ qərarların qəbul edilməsi və tətbiqi
- ☐ nümunələrin müəyyən edilməsi və tətbiqi
- ☒ texniki vasitələrin müəyyən edilməsi və tətbiqi

Sual: Metroloji təminat dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ texniki qurğuların müəyyən edilməsi və tətbiqi
- ☐ ölçmə vasitələrinin müəyyən edilməsi və tətbiqi
- ☐ qərarların qəbul edilməsi və tətbiqi
- ☐ nümunələrin müəyyən edilməsi və tətbiqi
- ☒ qaydaların müəyyən edilməsi və tətbiqi

Sual: Metroloji təminat dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ texniki qurğuların müəyyən edilməsi və tətbiqi
- ☐ ölçmə vasitələrinin müəyyən edilməsi və tətbiqi
- ☐ qərarların qəbul edilməsi və tətbiqi
- ☐ nümunələrin müəyyən edilməsi və tətbiqi
- ☒ normaların müəyyən edilməsi və tətbiqi

Sual: Metroloji təminatının məqsəd və vəzifələri aşağıdakılardır: (Çəki: 1)

- ☒ məhsulun yüksək keyfiyyətinin və istehsalın avtomatlaşdırma səviyyəsinin, onun idarə olunmasının səmərəliliyinin təmin olunması
 - ☐ texniki qurğuların müəyyən edilməsi və tətbiqi
 - ☐ ölçmə vasitələrinin müəyyən edilməsi və tətbiqi
 - ☐ qərarların qəbul edilməsi və tətbiqi
 - ☐ nümunələrin müəyyən edilməsi və tətbiqi
-

Sual: Metroloji təminatının məqsəd və vəzifələri aşağıdakılardır: (Çəki: 1)

- ☐ məhsulun yüksək keyfiyyətinin təmin olunması
 - ☒ detalların , düyümlərin və aqreqlərin qarşılıqlı əvəz olunmasının təmin edilməsi
 - ☐ elmi və təcrübi işlərin səmərəliliyinin artırılması
 - ☐ ehtiyatlardan istifadənin səmərəliliyinin yüksəldilməsi
 - ☐ insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılması üçün tədbirlərin səmərəliliyi
-

Sual: Metroloji təminatının məqsəd və vəzifələri aşağıdakılardır: (Çəki: 1)

- ☐ məhsulun yüksək keyfiyyətinin təmin olunması
 - ☐ elmi və təcrübi işlərin səmərəliliyinin artırılması
 - ☐ ehtiyatlardan istifadənin səmərəliliyinin yüksəldilməsi
 - ☐ insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılması üçün tədbirlərin səmərəliliyi
 - ☒ elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin eksperiment və sınaqların səmərəliliyinin artırılması
-

Sual: Metroloji təminatının məqsəd və vəzifələri aşağıdakılardır: (Çəki: 1)

- ☐ məhsulun yüksək keyfiyyətinin təmin olunması
 - ☐ elmi və təcrübi işlərin səmərəliliyinin artırılması
 - ☐ ehtiyatlardan istifadənin səmərəliliyinin yüksəldilməsi
 - ☐ insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılması üçün tədbirlərin səmərəliliyi
 - ☒ maddi dəyərlərdən və energetika ehtiyatlarından istifadənin səmərəliliyinin yüksəldilməsi və onların uçotunun düzgünlüyü
-

Sual: Metroloji təminatının məqsəd və vəzifələri aşağıdakılardır: (Çəki: 1)

- ☐ məhsulun yüksək keyfiyyətinin təmin olunması
 - ☐ elmi və təcrübi işlərin səmərəliliyinin artırılması
 - ☐ ehtiyatlardan istifadənin səmərəliliyinin yüksəldilməsi
 - ☐ insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılması üçün tədbirlərin səmərəliliyi
 - ☒ insanların əmək və məişət şəraitinin nəzarət və profilaktika, ətraf mühitin mühafizəsi, təbiət resurslarının qiymətləndirilməsi və onlardan rəşional istifadə üçün tədbirlərin səmərəliliyi
-

Sual: Metroloji təminatının məqsəd və vəzifələri aşağıdakılardır: (Çəki: 1)

- ☒ seriyalı və kütləvi istehsal üçün nəzərdə tutulmuş ölçmə vasitələrinin dövlət sınağının planlaşdırılması və aparılması qaydalarının müəyyən edilməsi
 - ☐ məhsulun yüksək keyfiyyətinin təmin olunması
 - ☐ elmi və təcrübi işlərin səmərəliliyinin artırılması
 - ☐ ehtiyatlardan istifadənin səmərəliliyinin yüksəldilməsi
 - ☐ insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılması üçün tədbirlərin səmərəliliyi
-

Sual: Metroloji təminatının məqsəd və vəzifələri aşağıdakılardır: (Çəki: 1)

- ☒ ölçmə vasitələrinin dövlət yoxlanması

- ☐ məhsulun yüksək keyfiyyətinin təmin olunması
 - ☐ elmi və təcrübi işlərin səmərəliliyinin artırılması
 - ☐ ehtiyatlardan istifadənin səmərəliliyinin yüksəldilməsi
 - ☐ insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılması üçün tədbirlərin səmərəliliyi
-

Sual: Metroloji təminatın məqsəd və vəzifələri aşağıdakılardır: (Çəki: 1)

- ☐ məhsulun yüksək keyfiyyətinin təmin olunması
 - ☐ elmi və təcrübi işlərin səmərəliliyinin artırılması
 - ☒ fiziki sabitlərin dəqiq qiymətləndirilməsinin müəyyən edilməsi, maddələrin və materialların xassələrini xarakterizə edən qiymətlərin alınması və standartlaşdırılması
 - ☐ ehtiyatlardan istifadənin səmərəliliyinin yüksəldilməsi
 - ☐ insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılması üçün tədbirlərin səmərəliliyi
-

Sual: Metroloji təminatın məqsəd və vəzifələri aşağıdakılardır: (Çəki: 1)

- ☒ metrologiya sahəsində kadrların hazırlanması və onların ixtisaslarının artırılmasının təşkil edilməsi və həyata keçirilməsi
 - ☐ məhsulun yüksək keyfiyyətinin təmin olunması
 - ☐ elmi və təcrübi işlərin səmərəliliyinin artırılması
 - ☐ ehtiyatlardan istifadənin səmərəliliyinin yüksəldilməsi
 - ☐ insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılması üçün tədbirlərin səmərəliliyi
-

Sual: Metroloji təminat hansı əsaslara malikdir? (Çəki: 1)

- ☒ elmi
 - ☐ maarifləndirici
 - ☐ sosial
 - ☐ fiziki
 - ☐ təcrübi
-

Sual: Metroloji təminat hansı əsaslara malikdir? (Çəki: 1)

- ☐ maarifləndirici
 - ☒ texniki
 - ☐ sosial
 - ☐ fiziki
 - ☐ təcrübi
-

Sual: Metroloji təminat hansı əsaslara malikdir? (Çəki: 1)

- ☐ maarifləndirici
 - ☐ sosial
 - ☐ fiziki
 - ☐ təcrübi
 - ☒ təşkilati
-

Sual: Metroloji təminat hansı əsaslara malikdir? (Çəki: 1)

- ☐ maarifləndirici
 - ☐ sosial
 - ☐ fiziki
 - ☐ təcrübi
 - ☒ hüquqi
-

Sual: Metroloji təminatın elmi əsasını nə təşkil edir? (Çəki: 1)

- ☒ ölçmələr
 - ☐ maarifləndirici
 - ☐ sosial
 - ☐ fiziki
 - ☐ təcrübi
-

Sual: Metroloji təminatın elmi əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ maarifləndirici
 - ☐ sosial
 - ☐ fiziki
 - ☐ təcrübi
 - ☒ ölçmələrin vahidətini təmin edən metodlar
-

Sual: Metroloji təminatın elmi əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ maarifləndirici
 - ☐ sosial
 - ☐ fiziki
 - ☐ təcrübi
 - ☒ ölçmə vasitələri
-

Sual: Metroloji təminatın elmi əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ maarifləndirici
 - ☐ sosial
 - ☐ fiziki
 - ☐ təcrübi
 - ☒ tələb olunan dəqiqliyə nail olma üsulları haqqında elm olan metrologiya
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Aşağıda göstərilənlərdən hansı metroloji təminatın texniki əsasını təşkil edir? (Çəki: 1)

- ☒ fiziki kəmiyyət vahidlərinin etalonlar sistemi
 - ☐ köməkçi ölçmə vasitələrinin döviyyəyə buraxılması sistemi
 - ☐ ölçmə vasitələrinin dövlət nəzarəti sistemi
 - ☐ maddə və materialların xassələri
 - ☐ maddə və materialların tərkibi
-

Sual: Aşağıda göstərilənlərdən hansı metroloji təminatın texniki əsasını təşkil edir? (Çəki: 1)

- ☐ köməkçi ölçmə vasitələrinin döviyyəyə buraxılması sistemi
- ☐ ölçmə vasitələrinin dövlət nəzarəti sistemi
- ☐ maddə və materialların xassələri
- ☐ maddə və materialların tərkibi

☒ işçi ölçmə vasitələrinin işlənib hazırlanması, istehsalata qoyulması və dövriyyəyə buraxılması sistemi

Sual: Aşağıda göstərilənlərdən hansı metroloji təminatın texniki əsasını təşkil edir? (Çəki: 1)

- ☐ köməkçi ölçmə vasitələrinin dövriyyəyə buraxılması sistemi
 - ☐ ölçmə vasitələrinin dövlət nəzarəti sistemi
 - ☐ maddə və materialların xassələri
 - ☐ maddə və materialların tərkibi
 - ☒ ölçmə vasitələrinin dövlət sınaqları sistemi
-

Sual: Aşağıda göstərilənlərdən hansı metroloji təminatın texniki əsasını təşkil edir? (Çəki: 1)

- ☐ köməkçi ölçmə vasitələrinin dövriyyəyə buraxılması sistemi
 - ☐ ölçmə vasitələrinin dövlət nəzarəti sistemi
 - ☐ maddə və materialların xassələri
 - ☐ maddə və materialların tərkibi
 - ☒ ölçmə vasitələrinin dövlət və idarə yoxlanması və metroloji attestasiyası sistemi
-

Sual: Aşağıda göstərilənlərdən hansı metroloji təminatın texniki əsasını təşkil edir? (Çəki: 1)

- ☐ köməkçi ölçmə vasitələrinin dövriyyəyə buraxılması sistemi
 - ☐ ölçmə vasitələrinin dövlət nəzarəti sistemi
 - ☐ maddə və materialların xassələri
 - ☐ maddə və materialların tərkibi
 - ☒ maddə və materialların tərkib və xassələrinin standart nümunələr sistemi
-

Sual: Aşağıda göstərilənlərdən hansı metroloji təminatın texniki əsasını təşkil edir? (Çəki: 1)

- ☒ etalonlardan bütün ölçmə vasitələrinə nümunəvi və digər yoxlama vasitələrinin köməyi ilə fiziki kəmiyyətin ölçü vahidinin ötürülmə sistemi
 - ☐ köməkçi ölçmə vasitələrinin dövriyyəyə buraxılması sistemi
 - ☐ ölçmə vasitələrinin dövlət nəzarəti sistemi
 - ☐ maddə və materialların xassələri
 - ☐ maddə və materialların tərkibi
-

Sual: Aşağıda göstərilənlərdən hansı metroloji təminatın texniki əsasını təşkil edir? (Çəki: 1)

- ☐ köməkçi ölçmə vasitələrinin dövriyyəyə buraxılması sistemi
 - ☐ ölçmə vasitələrinin dövlət nəzarəti sistemi
 - ☐ maddə və materialların xassələri
 - ☐ maddə və materialların tərkibi
 - ☒ fiziki sabitlər, maddə və materialların xassələri haqqında məlumatların standart sorğu sistemi
-

Sual: Metroloji təminatın təşkilati əsasını nə təşkil edir? (Çəki: 1)

- ☒ dövlət metroloji xidməti
 - ☐ müəssisə metroloji xidməti
 - ☐ metroloji attestasiya
 - ☐ metroloji fəaliyyət
 - ☐ ölçmələrin vəhdəti
-

Sual: Metroloji təminatın təşkilati əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ müəssisə metroloji xidməti

- ☐ metroloji attestasiya
 - ☐ metroloji fəaliyyət
 - ☐ ölçmələrin vəhdəti
 - ☒ idarə metroloji xidmət
-

Sual: Metroloji təminatın hüquqi əsasını nə təşkil edir? (Çəki: 1)

- ☒ dövlət aktları
 - ☐ metroloji proqram
 - ☐ yoxlamanın nəticələri
 - ☐ normativ-texniki sənədlərin müddəaları
 - ☐ eyni təyinatlı normativ-texniki sənədlər
-

Sual: Metroloji təminatın hüquqi əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ eyni təyinatlı normativ-texniki sənədlər
 - ☐ metroloji proqram
 - ☐ yoxlamanın nəticələri
 - ☐ normativ-texniki sənədlərin müddəaları
 - ☒ müxtəlif səviyyəli normativ-texniki sənədlər
-

Sual: Metroloji təminatın məsələləri neçə səviyyədə həll olunur? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Metroloji təminatın məsələləri hansı səviyyədə həll olunur? (Çəki: 1)

- ☒ dövlət
 - ☐ şirkət
 - ☐ firma
 - ☐ idarə
 - ☐ təşkilat
-

Sual: Metroloji təminatın məsələləri hansı səviyyədə həll olunur? (Çəki: 1)

- ☐ şirkət
 - ☒ sahə
 - ☐ firma
 - ☐ idarə
 - ☐ təşkilat
-

Sual: Metroloji təminatın məsələləri hansı səviyyədə həll olunur? (Çəki: 1)

- ☐ dövlət
 - ☐ sahə
 - ☒ müəssisə
 - ☐ idarə
 - ☐ təşkilat
-

Sual: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aşağıda göstərilən məsələlərdən hansını həll edir? (Çəki: 1)

- ☒ metroloji təminatın əsas inkişaf istiqamətlərini müəyyən edir
 - ☐ əmtəə mallarının keyfiyyətinin qüvvədə olan dövlət standartlarına, alıcı və satıcı arasında bağlanmış müqavilə şərtlərinə uyğunluğunu
 - ☐ istehsal və nəqliyyat proseslərində məhsulun çeşidinin aşağı düşməsi
 - ☐ təbii itkilərin miqdarı
 - ☐ malların zay olmasının səbəbləri
-

Sual: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aşağıda göstərilən məsələlərdən hansını həll edir? (Çəki: 1)

- ☒ metroloji təminat sahəsində elm və texnikanın nailiyyətlərindən səmərəli istifadə yollarını təyin edir
 - ☐ əmtəə mallarının keyfiyyətinin qüvvədə olan dövlət standartlarına, alıcı və satıcı arasında bağlanmış müqavilə şərtlərinə uyğunluğunu
 - ☐ istehsal və nəqliyyat proseslərində məhsulun çeşidinin aşağı düşməsi
 - ☐ təbii itkilərin miqdarı
 - ☐ malların zay olmasının səbəbləri
-

Sual: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aşağıda göstərilən məsələlərdən hansını həll edir? (Çəki: 1)

- ☒ xalq təsərrüfatının bütün idarəetmə səviyyələrində metroloji təminatın hüquqi və təşkilati əsaslarını işləyib hazırlayır
 - ☐ əmtəə mallarının keyfiyyətinin qüvvədə olan dövlət standartlarına, alıcı və satıcı arasında bağlanmış müqavilə şərtlərinə uyğunluğunu
 - ☐ istehsal və nəqliyyat proseslərində məhsulun çeşidinin aşağı düşməsi
 - ☐ təbii itkilərin miqdarı
 - ☐ malların zay olmasının səbəbləri
-

Sual: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aşağıda göstərilən məsələlərdən hansını həll edir? (Çəki: 1)

- ☒ ölkədə ölçmələrin vəhdətinin təmin edir
 - ☐ əmtəə mallarının keyfiyyətinin qüvvədə olan dövlət standartlarına, alıcı və satıcı arasında bağlanmış müqavilə şərtlərinə uyğunluğunu
 - ☐ istehsal və nəqliyyat proseslərində məhsulun çeşidinin aşağı düşməsi
 - ☐ təbii itkilərin miqdarı
 - ☐ malların zay olmasının səbəbləri
-

Sual: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aşağıda göstərilən məsələlərdən hansını həll edir? (Çəki: 1)

- ☐ əmtəə mallarının keyfiyyətinin qüvvədə olan dövlət standartlarına, alıcı və satıcı arasında bağlanmış müqavilə şərtlərinə uyğunluğunu
 - ☐ istehsal və nəqliyyat proseslərində məhsulun çeşidinin aşağı düşməsi
 - ☐ təbii itkilərin miqdarı
 - ☐ malların zay olmasının səbəbləri
 - ☒ xalq təsərrüfatının bütün idarəetmə səviyyələrində metroloji təminatın elmi-metodik və texniki-iqtisadi əsaslarını işləyib hazırlayır
-

Sual: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aşağıda göstərilən məsələlərdən hansını həll edir? (Çəki: 1)

- ☒ fiziki kəmiyyət vahidlərinin dövlət etalonlar sistemini müəyyən edir, onların yaradılmasını, təsdiqini, təkmilləşdirilməsini və saxlanmasını təmin edir

- ☐ əmtəə mallarının keyfiyyətinin qüvvədə olan dövlət standartlarına, alıcı və satıcı arasında bağlanmış müqavilə şərtlərinə uyğunluğunu
 - ☐ istehsal və nəqlimə proseslərində məhsulun çeşidinin aşağı düşməsi
 - ☐ təbii itkilərin miqdarı
 - ☐ malların zay olmasının səbəbləri
-

Sual: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aşağıda göstərilən məsələlərdən hansını həll edir? (Çəki: 1)

- ☒ fiziki kəmiyyətlərin vahidlərinin ölçülərinin dövlət etalonlarından bütün ölçmə vasitələrinə ötürülməsinin vahid qaydasını təyin edir
 - ☐ əmtəə mallarının keyfiyyətinin qüvvədə olan dövlət standartlarına, alıcı və satıcı arasında bağlanmış müqavilə şərtlərinə uyğunluğunu
 - ☐ istehsal və nəqlimə proseslərində məhsulun çeşidinin aşağı düşməsi
 - ☐ təbii itkilərin miqdarı
 - ☐ malların zay olmasının səbəbləri
-

Sual: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aşağıda göstərilən məsələlərdən hansını həll edir? (Çəki: 1)

- ☒ metroloji təminatın sahələrsi proqramlarını işləyib hazırlayan və onların həyata keçirilməsini təşkil edir
 - ☐ əmtəə mallarının keyfiyyətinin qüvvədə olan dövlət standartlarına, alıcı və satıcı arasında bağlanmış müqavilə şərtlərinə uyğunluğunu
 - ☐ istehsal və nəqlimə proseslərində məhsulun çeşidinin aşağı düşməsi
 - ☐ təbii itkilərin miqdarı
 - ☐ malların zay olmasının səbəbləri
-

Sual: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aşağıda göstərilən məsələlərdən hansını həll edir? (Çəki: 1)

- ☒ xalq təsərrüfatı sahələrinin metroloji təminatının kompleks proqramının hazırlanmasında elmi-metodik rəhbərliyi həyata keçirir
 - ☐ əmtəə mallarının keyfiyyətinin qüvvədə olan dövlət standartlarına, alıcı və satıcı arasında bağlanmış müqavilə şərtlərinə uyğunluğunu
 - ☐ istehsal və nəqlimə proseslərində məhsulun çeşidinin aşağı düşməsi
 - ☐ təbii itkilərin miqdarı
 - ☐ malların zay olmasının səbəbləri
-

Sual: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aşağıda göstərilən məsələlərdən hansını həll edir? (Çəki: 1)

- ☐ əmtəə mallarının keyfiyyətinin qüvvədə olan dövlət standartlarına, alıcı və satıcı arasında bağlanmış müqavilə şərtlərinə uyğunluğunu
 - ☐ istehsal və nəqlimə proseslərində məhsulun çeşidinin aşağı düşməsi
 - ☐ təbii itkilərin miqdarı
 - ☐ malların zay olmasının səbəbləri
 - ☒ işçi etalonları və yüksək dəqiqlikli ölçmə vasitələrini yaradır və təkmilləşdirir, kompleks yoxlama aparmaq üçün qurğu və laboratoriyaların işlənilib hazırlanması üçün planlaşdırır və onu koordinasiya edir
-

Sual: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aşağıda göstərilən məsələlərdən hansını həll edir? (Çəki: 1)

- ☒ ölçmə vasitələrinin metroloji xarakteristikalarına vahid tələbləri müəyyən edir

- ☐ əmtəə mallarının keyfiyyətinin qüvvədə olan dövlət standartlarına, alıcı və satıcı arasında bağlanmış müqavilə şərtlərinə uyğunluğunu
- ☐ istehsal və nəqliyyat proseslərində məhsulun çeşidinin aşağı düşməsi
- ☐ təbii itkilərin miqdarı
- ☐ malların zay olmasının səbəbləri

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Sənaye məhsulları istehsalı prosesi neçə mərhələdən ibarətdir? (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

Sual: İstehsalatın hazırlanması hansı proseslərdən ibarətdir? (Çəki: 1)

- ☒ maddi-texniki təchizatdan
- ☐ avadanlıqlarla təchizat baxımından hazırlıqdan
- ☐ işçi personal baxımından hazırlıqdan
- ☐ xammal və resurs baxımından hazırlıqdan
- ☐ vəsait hazırlığından

Sual: İstehsalatın hazırlanması hansı proseslərdən ibarətdir? (Çəki: 1)

- ☐ avadanlıqlarla təchizat baxımından hazırlıqdan
- ☒ konstruktor hazırlığından
- ☐ işçi personal baxımından hazırlıqdan
- ☐ xammal və resurs baxımından hazırlıqdan
- ☐ vəsait hazırlığından

Sual: İstehsalatın hazırlanması hansı proseslərdən ibarətdir? (Çəki: 1)

- ☐ avadanlıqlarla təchizat baxımından hazırlıqdan
- ☐ işçi personal baxımından hazırlıqdan
- ☒ texnoloji hazırlıqdan
- ☐ xammal və resurs baxımından hazırlıqdan
- ☐ vəsait hazırlığından

Sual: İstehsalatın hazırlanması hansı proseslərdən ibarətdir? (Çəki: 1)

- ☐ avadanlıqlarla təchizat baxımından hazırlıqdan
 - ☐ işçi personal baxımından hazırlıqdan
 - ☐ xammal və resurs baxımından hazırlıqdan
 - ☒ təşkilati-iqtisadi hazırlıqdan
 - ☐ vəsait hazırlığından
-

Sual: İstehsalatın hazırlanması hansı proseslərdən ibarətdir? (Çəki: 1)

- ☐ avadanlıqlarla təchizat baxımından hazırlıqdan
- ☐ işçi personal baxımından hazırlıqdan
- ☐ xammal və resurs baxımından hazırlıqdan
- ☐ vəsait hazırlığından
- ☒ maliyyə və metroloji hazırlıqdan

Sual: Maddi-texniki təchizat nədən ibarətdir? (Çəki: 1)

- ☒ sifarişlərin verilməsindən
- ☐ məhsulun istehsalata qoyulmasından
- ☐ avadanlıqların əldə edilməsindən
- ☐ maddi resursların əldə edilməsindən
- ☐ istehsalın təşkilindən

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İstehsalatın hazırlanmasının metroloji təminatı müəssisə daxilində aşağıdakılardan ibarətdir: (Çəki: 1)

- ☒ müəssisədə tətbiq olunan ölçmə vasitələrinin rəşional nomenklaturasının təyin edilməsi
- ☐ ölçmə vasitələrinin işə hazırlanması
- ☐ ölçmələrin yerinə yetirilməsinə nəzarət
- ☐ işçi ölçmə vasitələrinin seçilməsi üzrə tövsiyələrin hazırlanması
- ☐ nümunəvi ölçmə vasitələri ilə təmin olunması

Sual: İstehsalatın hazırlanmasının metroloji təminatı müəssisə daxilində aşağıdakılardan ibarətdir: (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin işə hazırlanması]
- ☒ ölçülən parametrlərin və ölçmənin dəqiqlik normalarının optimal nomenklaturasının təyin edilməsi
- ☐ işçi ölçmə vasitələrinin seçilməsi üzrə tövsiyələrin hazırlanması
- ☐ nümunəvi ölçmə vasitələri ilə təmin olunması
- ☐ ölçmələrin yerinə yetirilməsinə nəzarət

Sual: İstehsalatın hazırlanmasının metroloji təminatı müəssisə daxilində aşağıdakılardan ibarətdir: (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin işə hazırlanması
- ☐ ölçmələrin yerinə yetirilməsinə nəzarət
- ☐ işçi ölçmə vasitələrinin seçilməsi üzrə tövsiyələrin hazırlanması
- ☐ nümunəvi ölçmə vasitələri ilə təmin olunması
- ☒ texnoloji proseslərin ən müasir ölçmə metodikaları ilə təmin edilməsi, həmçinin bu metodikaların attestasiyasının və standartlaşdırılmasının aparılması

Sual: İstehsalatın hazırlanmasının metroloji təminatı müəssisə daxilində aşağıdakılardan ibarətdir: (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin işə hazırlanması
 - ☐ ölçmələrin yerinə yetirilməsinə nəzarət
 - ☐ işçi ölçmə vasitələrinin seçilməsi üzrə tövsiyələrin hazırlanması
 - ☐ nümunəvi ölçmə vasitələri ilə təmin olunması
 - ☒ ölçmə vasitələrinin və metodlarının seçilməsi üzrə tövsiyələrin hazırlanması
-

Sual: İstehsalatın hazırlanmasının metroloji təminatı müəssisə daxilində aşağıdakılardan ibarətdir: (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin işə hazırlanması
 - ☐ ölçmələrin yerinə yetirilməsinə nəzarət
 - ☐ işçi ölçmə vasitələrinin seçilməsi üzrə tövsiyələrin hazırlanması
 - ☐ nümunəvi ölçmə vasitələri ilə təmin olunması
 - ☒ istehsalatın standart ölçmə vasitələri, zəruri hallarda isə konkret texnoloji proseslərin ölçülməsi üçün standartlaşdırılmayan ölçmə vasitələri ilə təmin olunması
-

Sual: İstehsalatın hazırlanmasının metroloji təminatı müəssisə daxilində aşağıdakılardan ibarətdir: (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin işə hazırlanması
 - ☐ ölçmələrin yerinə yetirilməsinə nəzarət
 - ☐ işçi ölçmə vasitələrinin seçilməsi üzrə tövsiyələrin hazırlanması
 - ☐ nümunəvi ölçmə vasitələri ilə təmin olunması
 - ☒ normalaşdırılmış dəqiqliklə ölçmələrin yerinə yetirilməsi üçün ölçmə vasitələrinin işə hazırlanması
-

Sual: İstehsalatın hazırlanmasının metroloji təminatı müəssisə daxilində aşağıdakılardan ibarətdir: (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin işə hazırlanması
 - ☒ ölçmələrin normativ sənədlərlə müəyyən edilmiş şəraitdə yerinə yetirilməsinə nəzarət
 - ☐ ölçmələrin yerinə yetirilməsinə nəzarət
 - ☐ işçi ölçmə vasitələrinin seçilməsi üzrə tövsiyələrin hazırlanması
 - ☐ nümunəvi ölçmə vasitələri ilə təmin olunması
-

Sual: İstehsalatın hazırlanmasının metroloji təminatı müəssisə daxilində aşağıdakılardan ibarətdir: (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin işə hazırlanması
 - ☐ ölçmələrin yerinə yetirilməsinə nəzarət
 - ☒ müəssisənin müvafiq xidmət və istehsalat bölmələrinin işçilərinin nəzarət-ölçmə əməliyyatlarını aparmaq üçün hazırlanması
 - ☐ işçi ölçmə vasitələrinin seçilməsi üzrə tövsiyələrin hazırlanması
 - ☐ nümunəvi ölçmə vasitələri ilə təmin olunması
-

Sual: Müəssisələrdə istehsalatın hazırlanmasının metroloji təminatının ölçmə vəziyyətinin təhlili nəticəsində plan işlənib hazırlanır. Bu plana nələr daxildir? (Çəki: 1)

- ☒ ölçmələrin texniki səviyyəsinin yüksəldilməsi
 - ☐ nümunəvi ölçmə vasitələri ilə təmin olunması
 - ☐ işçi ölçmə vasitələri ilə təmin olunması
 - ☐ müəssisənin müvafiq xidmət üçün hazırlanması
 - ☐ ölçmə vasitələrinin işə hazırlanması
-

Sual: Müəssisələrdə istehsalatın hazırlanmasının metroloji təminatının ölçmə vəziyyətinin təhlili nəticəsində plan işlənib hazırlanır. Bu plana nələr daxildir? (Çəki: 1)

- ☐ nümunəvi ölçmə vasitələri ilə təmin olunması
- ☒ istehsalatın yüksək məhsuldarlığa malik olan ölçmə vasitələri ilə təmin olunması
- ☐ işçi ölçmə vasitələri ilə təmin olunması
- ☐ müəssisənin müvafiq xidmət üçün hazırlanması
- ☐ ölçmə vasitələrinin işə hazırlanması

Sual: Müəssisələrdə istehsalatın hazırlanmasının metroloji təminatının ölçmə vəziyyətinin təhlili nəticəsində plan işlənib hazırlanır. Bu plana nələr daxildir? (Çəki: 1)

- ☐ ölçmələrin texniki səviyyəsinin yüksəldilməsi
- ☐ nümunəvi ölçmə vasitələri ilə təmin olunması
- ☒ metroloji xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə tədbirlər
- ☐ müəssisənin müvafiq xidmət üçün hazırlanması
- ☐ ölçmə vasitələrinin işə hazırlanması

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Dövlət nəzarəti və dövlət yoxlaması hansı hüquqlara malikdir? (Çəki: 1)

- ☒ müəssisələrdən nəzarət olunan məmulatlar üzrə lazımi məlumatları almaq
- ☐ cəzaların tətbiqi ilə bağlı müvafiq instansiyalara təkliflər vermək
- ☐ cərimələr tətbiq etmək
- ☐ məhsulun qəbulunu təşkil etmək
- ☐ müəssisələrə ölçmə vasitələrinə aid işləri aparmağı qadağan etmək

Sual: Dövlət nəzarəti və dövlət yoxlaması hansı hüquqlara malikdir? (Çəki: 1)

- ☐ cəzaların tətbiqi ilə bağlı müvafiq instansiyalara təkliflər vermək
- ☐ cərimələr tətbiq etmək
- ☐ məhsulun qəbulunu təşkil etmək
- ☐ müəssisələrə ölçmə vasitələrinə aid işləri aparmağı qadağan etmək
- ☒ dövlət nəzarətinin aparılmasına və aşkar olunmuş nöqsanların aradan qaldırılmasına müəssisələrin mütəxəssislərini cəlb etmək, həmçinin bu məqsədlər üçün müəssisələrin texniki vasitələrindən istifadə etmək

Sual: Dövlət nəzarəti və dövlət yoxlaması hansı hüquqlara malikdir? (Çəki: 1)

- ☐ cəzaların tətbiqi ilə bağlı müvafiq instansiyalara təkliflər vermək
- ☐ cərimələr tətbiq etmək
- ☐ məhsulun qəbulunu təşkil etmək
- ☐ müəssisələrə ölçmə vasitələrinə aid işləri aparmağı qadağan etmək
- ☒ sınaqların aparılması üçün məmulatların nümunələrini müəssisələrdən almaq

Sual: Dövlət nəzarəti və dövlət yoxlaması hansı hüquqlara malikdir? (Çəki: 1)

- ☐ cəzaların tətbiqi ilə bağlı müvafiq instansiyalara təkliflər vermək
 - ☐ cərimələr tətbiq etmək
 - ☐ məhsulun qəbulunu təşkil etmək
 - ☐ müəssisələrə ölçmə vasitələrinə aid işləri aparmağı qadağan etmək
 - ☒ dövlət sınağından, metroloji attestasiyadan keçməmiş və yoxlanılmamış ölçmə vasitələrinin tədavülə buraxılışını gecikdirmək və onların tətbiqini dayandırmaq
-

Sual: Dövlət nəzarəti və dövlət yoxlaması hansı hüquqlara malikdir? (Çəki: 1)

- ☐ cəzaların tətbiqi ilə bağlı müvafiq instansiyalara təkliflər vermək
 - ☐ cərimələr tətbiq etmək
 - ☐ məhsulun qəbulunu təşkil etmək
 - ☐ müəssisələrə ölçmə vasitələrinə aid işləri aparmağı qadağan etmək
 - ☒ müvafiq standartların, texniki şərtlərin tələbləri və metroloji qaydalar pozulduqda ölçmə vasitələrinin buraxılışını, realizə olunmasını, daşınmasını, saxlanmasını və istifadə olunmasını qadağan etmək
-

Sual: Dövlət nəzarəti və dövlət yoxlaması hansı hüquqlara malikdir? (Çəki: 1)

- ☒ nazirliklərlə, idarə və müəssisələrə aşkar olunmuş nöqsanların aradan qaldırılması və günahkar şəxslərin cəzalandırılması haqqında təkliflər vermək
 - ☐ cəzaların tətbiqi ilə bağlı müvafiq instansiyalara təkliflər vermək
 - ☐ cərimələr tətbiq etmək
 - ☐ məhsulun qəbulunu təşkil etmək
 - ☐ müəssisələrə ölçmə vasitələrinə aid işləri aparmağı qadağan etmək
-

Sual: Dövlət nəzarəti və dövlət yoxlaması hansı hüquqlara malikdir? (Çəki: 1)

- ☒ iqtisadi sanksiyalar tətbiq etmək
 - ☐ cəzaların tətbiqi ilə bağlı müvafiq instansiyalara təkliflər vermək
 - ☐ cərimələr tətbiq etmək
 - ☐ məhsulun qəbulunu təşkil etmək
 - ☐ müəssisələrə ölçmə vasitələrinə aid işləri aparmağı qadağan etmək
-

Sual: Dövlət nəzarəti və dövlət yoxlaması hansı hüquqlara malikdir? (Çəki: 1)

- ☒ məhsulun qəbulu üçün xüsusi rejim təyin etmək
 - ☐ cəzaların tətbiqi ilə bağlı müvafiq instansiyalara təkliflər vermək
 - ☐ cərimələr tətbiq etmək
 - ☐ məhsulun qəbulunu təşkil etmək
 - ☐ müəssisələrə ölçmə vasitələrinə aid işləri aparmağı qadağan etmək
-

Sual: Dövlət nəzarəti və dövlət yoxlaması hansı hüquqlara malikdir? (Çəki: 1)

- ☐ cəzaların tətbiqi ilə bağlı müvafiq instansiyalara təkliflər vermək
 - ☐ cərimələr tətbiq etmək
 - ☐ məhsulun qəbulunu təşkil etmək
 - ☐ müəssisələrə ölçmə vasitələrinə aid işləri aparmağı qadağan etmək
 - ☒ müəssisələrə ölçmə vasitələrinin hazırlanmasını, yoxlanılmasını, attestasiyasını və təmirini aparmağı qadağan etmək
-

Sual: Dövlət nəzarəti və dövlət yoxlaması hansı hüquqlara malikdir? (Çəki: 1)

- ☐ cəzaların tətbiqi ilə bağlı müvafiq instansiyalara təkliflər vermək
- ☐ cərimələr tətbiq etmək

- ☐ məhsulun qəbulunu təşkil etmək
 - ☐ müəssisələrə ölçmə vasitələrinə aid işləri aparmağı qadağan etmək
 - ☒ ölçmə vasitələrinin yoxlanmasının və təmirinin aparılmasına səlahiyyət verən qeydiyyat vəsiqəsini ləğv etmək
-

Sual: İdarə metroloji nəzarəti hansı şəkildə aparılır? (Çəki: 1)

- ☒ ölçmə vasitələrinin idarə yoxlanması
 - ☐ ölçmə vasitələrinə baxışın keçirilməsi
 - ☐ metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☐ metroloji xidmət orqanlarının fəaliyyətinin yoxlanması
 - ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin yoxlanması
-

Sual: İdarə metroloji nəzarəti hansı şəkildə aparılır? (Çəki: 1)

- ☒ ölçmə vasitələrinin metroloji attestasiyası
 - ☐ ölçmə vasitələrinə baxışın keçirilməsi
 - ☐ metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☐ metroloji xidmət orqanlarının fəaliyyətinin yoxlanması
 - ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin yoxlanması
-

Sual: İdarə metroloji nəzarəti hansı şəkildə aparılır? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinə baxışın keçirilməsi
 - ☐ metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☐ metroloji xidmət orqanlarının fəaliyyətinin yoxlanması
 - ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☒ ölçmə vasitələrinin vəziyyətinin, müəssisələrdə metroloji qaydaların, tələb və normaların tətbiqinin və gözlənilməsinin yoxlanması
-

Sual: İdarə metroloji nəzarəti hansı şəkildə aparılır? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinə baxışın keçirilməsi
 - ☐ metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☐ metroloji xidmət orqanlarının fəaliyyətinin yoxlanması
 - ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☒ metroloji xidmətlərin baş və baza təşkilatlarının fəaliyyətinin yoxlanması
-

Sual: İdarə metroloji nəzarəti hansı şəkildə aparılır? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinə baxışın keçirilməsi
 - ☐ metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☐ metroloji xidmət orqanlarının fəaliyyətinin yoxlanması
 - ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☒ müəssisələrdə metroloji xidmət bölmələrinin fəaliyyətinin yoxlanması
-

Sual: Nazirliyin baş metroloq xidməti hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☒ nazirlik sistemində ölçmə vasitələrinin işlənilib hazırlanması, istehsalı, vəziyyəti, tətbiqi və təmirə nəzarəti həyata keçirir, metroloji qaydaların, tələblərin və normaların vaxtında tətbiqinə və onlara riayət edilməsinə nəzarət edir
 - ☐ ölçmə vasitələrinə baxışın keçirilməsi
 - ☐ metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☐ metroloji xidmət orqanlarının fəaliyyətinin yoxlanması
 - ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin yoxlanması
-

Sual: Nazirliyin baş metroloq xidməti hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinə baxışın keçirilməsi
- ☐ metroloji təminatın vəziyyətinin yoxlanması
- ☐ metroloji xidmət orqanlarının fəaliyyətinin yoxlanması
- ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin yoxlanması
- ☒ nazirliyin Azərdövlətstandart tərəfindən ölçmə vasitələrinin istehsalına, təmirinə və yoxlanmasına icazə verilmiş müəssisələrinin uçotunu aparır

Sual: Nazirliyin baş metroloq xidməti hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinə baxışın keçirilməsi
- ☐ metroloji təminatın vəziyyətinin yoxlanması
- ☐ metroloji xidmət orqanlarının fəaliyyətinin yoxlanması
- ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin yoxlanması
- ☒ nazirlik sistemində ölçmə vasitələrinin metroloji attestasiyasına və idarə yoxlamalarına qoyulmuş tələblərə riayət olunmasını yoxlayır

Sual: Nazirliyin baş metroloq xidməti hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinə baxışın keçirilməsi
- ☐ metroloji təminatın vəziyyətinin yoxlanması
- ☐ metroloji xidmət orqanlarının fəaliyyətinin yoxlanması
- ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin yoxlanması
- ☒ istehsal olunmuş ölçmə vasitələrinin müəssisə tərəfindən vaxtında dövlət sınaqlarına və dövlət yoxlamalarına təqdim edilməsinə nəzarət edir

Sual: Nazirliyin baş metroloq xidməti hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinə baxışın keçirilməsi
- ☐ metroloji təminatın vəziyyətinin yoxlanması
- ☐ metroloji xidmət orqanlarının fəaliyyətinin yoxlanması
- ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin yoxlanması
- ☒ metroloji xidmətin baş və baza təşkilatlarının, həmçinin müəssisənin metroloji xidmət bölməsinin işinə nəzarət edir

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Nazirliyin metroloji xidmətinin baş təşkilatı hansı funksiyaları yerinə yetirir? (Çəki: 1)

- ☒ idarə metroloji xidmət məsələləri üzrə nazirliyin metroloji xidmətinin baza təşkilatlarına metodik rəhbərlik edir və onların fəaliyyətini yoxlayır
- ☐ ölçmə vasitələrinə baxışın keçirilməsi
- ☐ metroloji təminatın vəziyyətinin yoxlanması
- ☐ metroloji xidmət orqanlarının fəaliyyətinin yoxlanması
- ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin yoxlanması

Sual: Nazirliyin metroloji xidmətinin baş təşkilatı hansı funksiyaları yerinə yetirir? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinə baxışın keçirilməsi
 - ☐ metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☐ metroloji xidmət orqanlarının fəaliyyətinin yoxlanması
 - ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☒ ölçmə vasitələrinin işlənilib hazırlanmasına, istehsalına, vəziyyətinə, tətbiqinə və təmirinə, həmçinin nazirliyin müəssisələrində metroloji qaydaların, tələblərin və normaların vaxtında tətbiq edilməsinə nəzarət edir
-

Sual: Nazirliyin metroloji xidmətinin baş təşkilatı hansı funksiyaları yerinə yetirir? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinə baxışın keçirilməsi
 - ☐ metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☐ metroloji xidmət orqanlarının fəaliyyətinin yoxlanması
 - ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☒ baza təşkilatları tərəfindən yoxlanıla bilməyən ölçmə vasitələrinin idarə yoxlamasını aparır
-

Sual: Nazirliyin metroloji xidmətinin baş təşkilatı hansı funksiyaları yerinə yetirir? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinə baxışın keçirilməsi
 - ☐ metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☐ metroloji xidmət orqanlarının fəaliyyətinin yoxlanması
 - ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☒ baza təşkilatları tərəfindən yoxlanıla bilməyən ölçmə vasitələrinin idarə metroloji attestasiyasını aparır
-

Sual: Nazirliyin metroloji xidmətinin baş təşkilatı hansı funksiyaları yerinə yetirir? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinə baxışın keçirilməsi
 - ☐ metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☐ metroloji xidmət orqanlarının fəaliyyətinin yoxlanması
 - ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin yoxlanması
 - ☒ Azərdövlətstandart tərəfindən müəssisələrdə dövlət metroloji nəzarəti zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına nəzarət edir
-

Sual: Nazirliyin metroloji xidmətinin baza təşkilatı hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☒ idarə metroloji nəzarət məsələləri üzrə müəssisələrin metroloji xidmətlərinə metodiki rəhbərliyi həyata keçirir
 - ☐ metroloji nəzarət məsələləri üzrə metodiki rəhbərliyi həyata keçirir
 - ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin qənaətbəxşliyini yoxlayır
 - ☐ ölçmə vasitələrinə dair sənədlərin tələblərinin gözlənilməsinə nəzarət edir
 - ☐ ölçmə vasitələrinin metroloji attestasiyasını aparır
-

Sual: Nazirliyin metroloji xidmətinin baza təşkilatı hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☐ metroloji nəzarət məsələləri üzrə metodiki rəhbərliyi həyata keçirir
 - ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin qənaətbəxşliyini yoxlayır
 - ☐ ölçmə vasitələrinə dair sənədlərin tələblərinin gözlənilməsinə nəzarət edir
 - ☐ ölçmə vasitələrinin metroloji attestasiyasını
 - ☒ müəssisələrin metroloji xidmətlərinin fəaliyyətini yoxlayır
-

Sual: Nazirliyin metroloji xidmətinin baza təşkilatı hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☐ metroloji nəzarət məsələləri üzrə metodiki rəhbərliyi həyata keçirir

- ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin qənaətbəxşliyini yoxlayır
 - ☐ ölçmə vasitələrinə dair sənədlərin tələblərinin gözlənilməsinə nəzarət edir
 - ☐ ölçmə vasitələrinin metroloji attestasiyasını aparır
 - ☒ ölçmə vasitələrinin işlənilib hazırlanmasına, istehsalına, tətbiqinə, təmirinə, həmçinin metroloji qayda. Tələb və normaların müəssisələrdə gözlənilməsinə nəzarət edir
-

Sual: Nazirliyin metroloji xidmətinin baza təşkilatı hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☐ idarə metroloji nəzarət məsələləri üzrə müəssisələrin metroloji xidmətlərinə metodiki rəhbərliyi həyata keçirir
 - ☐ müəssisələrin metroloji xidmətlərinin fəaliyyətini yoxlayır
 - ☐ ölçmə vasitələrinə dair sənədlərin tələblərinin gözlənilməsinə nəzarət edir
 - ☒ müəssisə tərəfindən attestasiya oluna bilməyən ölçmə vasitələrinin metroloji attestasiyasını aparır
 - ☐ müəssisə tərəfindən attestasiya oluna bilməyən ölçmə vasitələrinin idarə yoxlamasını aparır
-

Sual: Nazirliyin metroloji xidmətinin baza təşkilatı hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☐ metroloji nəzarət məsələləri üzrə metodiki rəhbərliyi həyata keçirir
 - ☐ müəssisələrdə metroloji təminatın vəziyyətinin qənaətbəxşliyini yoxlayır
 - ☐ ölçmə vasitələrinə dair sənədlərin tələblərinin gözlənilməsinə nəzarət edir
 - ☐ ölçmə vasitələrinin metroloji attestasiyasını aparır
 - ☒ müəssisə tərəfindən attestasiya oluna bilməyən ölçmə vasitələrinin idarə yoxlamasını aparır
-

Sual: Müəssisədə idarə nəzarəti necə aparılır? (Çəki: 1)

- ☒ planlı
 - ☐ plansız
 - ☐ ümumi yoxlama tərkibində
 - ☐ məqsədyönlü şəkildə
 - ☐ şərti
-

Sual: Müəssisədə idarə nəzarəti necə aparılır? (Çəki: 1)

- ☐ plansız
 - ☐ ümumi yoxlama tərkibində
 - ☐ fərdi yoxlama tərkibində
 - ☐ şərti
 - ☒ plandankənar
-

Sual: Müəssisədə idarə nəzarəti necə aparılır? (Çəki: 1)

- ☐ plansız
 - ☐ ümumi yoxlama tərkibində
 - ☒ kompleks yoxlama tərkibində
 - ☐ şərti
 - ☐ fərdi yoxlama tərkibində
-

Sual: Müəssisədə idarə nəzarəti necə aparılır? (Çəki: 1)

- ☐ plansız
- ☐ ümumi yoxlama tərkibində
- ☐ fərdi yoxlama tərkibində
- ☒ məqsədyönlü şəkildə

Sual: İdarə metroloji nəzarəti neçə ildən bir aparılır? (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☐ 4
 - ☒ 5
 - ☐ 6
-

Sual: İdarə nəzarətində nələr yoxlanılır? (Çəki: 1)

- ☒ müəssisələrin metroloji xidmətinin yaradılması haqqında əmrin və bu xidmətin əsasnaməsinin olması
 - ☐ ölçmə vasitələrinin tətbiqinə riayət edilməsi
 - ☐ müəssisənin yoxlama sxeminin vəziyyəti
 - ☐ istehsalata dair sənədlərin metroloji ekspertizası
 - ☐ metroloji xidmət orqanlarının fəaliyyətliliyi
-

Sual: İdarə nəzarətində nələr yoxlanılır? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin tətbiqinə riayət edilməsi
 - ☐ müəssisənin yoxlama sxeminin vəziyyəti
 - ☐ istehsalata dair sənədlərin metroloji ekspertizası
 - ☐ metroloji xidmət orqanlarının fəaliyyətliliyi
 - ☒ metroloji xidmətin funksiyalarının müəssisənin metroloji təminatı məsələlərinə uyğunluğu
-

Sual: İdarə nəzarətində nələr yoxlanılır? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin tətbiqinə riayət edilməsi
 - ☐ müəssisənin yoxlama sxeminin vəziyyəti
 - ☐ istehsalata dair sənədlərin metroloji ekspertizası
 - ☐ metroloji xidmət orqanlarının fəaliyyətliliyi
 - ☒ idarə metroloji xidmətin öz funksiyalarını yerinə yetirməsi
-

Sual: İdarə nəzarətində nələr yoxlanılır? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin tətbiqinə riayət edilməsi
 - ☐ müəssisənin yoxlama sxeminin vəziyyəti
 - ☐ istehsalata dair sənədlərin metroloji ekspertizası
 - ☒ metroloji xidmətin strukturunun, tərkibinin, işçilərin sayının və peşə hazırlığının qarşıya qoyulmuş məsələlərə uyğunluğu
 - ☐ yoxlama aparən şəxslərə səlahiyyətlərin verilməsi
-

Sual: İdarə nəzarətində nələr yoxlanılır? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin tətbiqinə riayət edilməsi
 - ☐ müəssisənin yoxlama sxeminin vəziyyəti
 - ☐ istehsalata dair sənədlərin metroloji ekspertizası
 - ☐ metroloji xidmət orqanlarının fəaliyyətliliyi
 - ☒ yoxlama aparən şəxslərin onlara yoxlama hüququ verən qeydiyyat vəsiqələrinin olması
-

Sual: İdarə nəzarətində nələr yoxlanılır? (Çəki: 1)

- ☒ ölçmələrin yerinə yetirilmə metodikalarına riayət edilməsi
- ☐ ölçmə vasitələrinin tətbiqinə riayət edilməsi

- ☐ müəssisənin yoxlama sxeminin vəziyyəti
- ☐ istehsalata dair sənədlərin metroloji ekspertizası
- ☐ yoxlama aparən şəxslərə səlahiyyətlərin verilməsi

Sual: İdarə nəzarətində nələr yoxlanılır? (Çəki: 1)

- ☒ lokal yoxlama sxeminin vəziyyəti
- ☐ ölçmə vasitələrinin tətbiqinə riəət edilməsi
- ☐ müəssisənin yoxlama sxeminin vəziyyəti
- ☐ istehsalata dair sənədlərin metroloji ekspertizası
- ☐ yoxlama aparən şəxslərə səlahiyyətlərin verilməsi

Sual: İdarə nəzarətində nələr yoxlanılır? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin tətbiqinə riəət edilməsi
- ☐ müəssisənin yoxlama sxeminin vəziyyəti
- ☐ istehsalata dair sənədlərin metroloji ekspertizası
- ☒ istehsalatın metroloji hazırlanması, konstruktiv və texnoloji sənədlərin metroloji ekspertizası
- ☐ yoxlama aparən şəxslərə səlahiyyətlərin verilməsi

Sual: İdarə nəzarətində nələr yoxlanılır? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin tətbiqinə riəət edilməsi
- ☐ müəssisənin yoxlama sxeminin vəziyyəti
- ☐ istehsalata dair sənədlərin metroloji ekspertizası
- ☒ sınaq avadanlıqlarının attestasiyasında iştirak etmək
- ☐ yoxlama aparən şəxslərə səlahiyyətlərin verilməsi

Sual: İdarə nəzarətinin nəticələri üzrə nə tərtib olunur? (Çəki: 1)

- ☐ protokol
- ☒ akt
- ☐ anket
- ☐ hesabat
- ☐ şəhadətnamə

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Metroloji fəaliyyətin əsas məqsədi nədir? (Çəki: 1)

- ☒ məhsulların yüksək keyfiyyətini təmin etmək
- ☐ məhsulların yüksək etibarlılığını təmin etmək
- ☐ məhsulların yüksək uzunömürlülüynü təmin etmək
- ☐ məhsulların yüksək texnolojiliyini təmin etmək
- ☐ məhsulların yüksək estetikliyini təmin etmək

Sual: Nazirliyin metroloji orqanları və onların ölçmələrin vəhdətinin təmin olunmasına və istehsalatın metroloji təminatına yönəldilmiş fəaliyyətləri necə adlanır? (Çəki: 1)

- ☐ dövlət metroloji xidməti
 - ☒ idarə metroloji xidməti
 - ☐ müəssisə metroloji xidməti
 - ☐ metroloji xidmətin baş təşkilatı
 - ☐ metroloji xidmətin baza təşkilatı
-

Sual: Metroloji şöbə aşağıdakı funksiyalardan hansını yerinə yetirir? (Çəki: 1)

- ☒ metroloji təminat sahəsində nazirliyin (komitənin, şirkətin) əsas fəaliyyət istiqamətini təyin edir
 - ☐ metroloji təminat üzrə perspektiv və cari tədbirləri planlaşdırır
 - ☐ nazirlik sistemində ölçmələrin və metroloji təminatın vəziyyətini təhlil edir
 - ☐ digər nazirliklərin təşkilatlarında aparılmış elmi-tədqiqat və təcrübi- konstruktor işlərini nəzərə alaraq standartlaşdırma planına təkliflər hazırlayır
 - ☐ ölçmə vasitələrinin yoxlanmasını, təmirini və metroloji attestasiyasını təşkil edir, bu vasitələrin texniki səviyyəsi və keyfiyyəti haqqında material toplayır
-

Sual: Metroloji şöbə aşağıdakı funksiyalardan hansını yerinə yetirir? (Çəki: 1)

- ☐ metroloji təminat sahəsində nazirliyin (komitənin, şirkətin) əsas fəaliyyət istiqamətini təyin edir
 - ☒ metroloji təminat üzrə perspektiv və cari tədbirləri planlaşdırır
 - ☐ nazirlik sistemində ölçmələrin və metroloji təminatın vəziyyətini təhlil edir
 - ☐ digər nazirliklərin təşkilatlarında aparılmış elmi-tədqiqat və təcrübi- konstruktor işlərini nəzərə alaraq standartlaşdırma planına təkliflər hazırlayır
 - ☐ ölçmə vasitələrinin yoxlanmasını, təmirini və metroloji attestasiyasını təşkil edir, bu vasitələrin texniki səviyyəsi və keyfiyyəti haqqında material toplayır
-

Sual: Metroloji şöbə aşağıdakı funksiyalardan hansını yerinə yetirir? (Çəki: 1)

- ☐ metroloji təminat sahəsində nazirliyin (komitənin, şirkətin) əsas fəaliyyət istiqamətini təyin edir
 - ☐ metroloji təminat üzrə perspektiv və cari tədbirləri planlaşdırır
 - ☒ nazirlik sistemində ölçmələrin və metroloji təminatın vəziyyətini təhlil edir
 - ☐ digər nazirliklərin təşkilatlarında aparılmış elmi-tədqiqat və təcrübi- konstruktor işlərini nəzərə alaraq standartlaşdırma planına təkliflər hazırlayır
 - ☐ ölçmə vasitələrinin yoxlanmasını, təmirini və metroloji attestasiyasını təşkil edir, bu vasitələrin texniki səviyyəsi və keyfiyyəti haqqında material toplayır
-

Sual: Metroloji şöbə aşağıdakı funksiyalardan hansını yerinə yetirir? (Çəki: 1)

- ☐ metroloji təminat sahəsində nazirliyin (komitənin, şirkətin) əsas fəaliyyət istiqamətini təyin edir
 - ☐ metroloji təminat üzrə perspektiv və cari tədbirləri planlaşdırır
 - ☐ nazirlik sistemində ölçmələrin və metroloji təminatın vəziyyətini təhlil edir
 - ☒ digər nazirliklərin təşkilatlarında aparılmış elmi-tədqiqat və təcrübi- konstruktor işlərini nəzərə alaraq standartlaşdırma planına təkliflər hazırlayır
 - ☐ ölçmə vasitələrinin yoxlanmasını, təmirini və metroloji attestasiyasını təşkil edir, bu vasitələrin texniki səviyyəsi və keyfiyyəti haqqında material toplayır
-

Sual: Metroloji şöbə aşağıdakı funksiyalardan hansını yerinə yetirir? (Çəki: 1)

- ☐ metroloji təminat sahəsində nazirliyin (komitənin, şirkətin) əsas fəaliyyət istiqamətini təyin edir
 - ☐ metroloji təminat üzrə perspektiv və cari tədbirləri planlaşdırır
 - ☐ nazirlik sistemində ölçmələrin və metroloji təminatın vəziyyətini təhlil edir
 - ☐ digər nazirliklərin təşkilatlarında aparılmış elmi-tədqiqat və təcrübi- konstruktor işlərini nəzərə alaraq standartlaşdırma planına təkliflər hazırlayır
 - ☒ ölçmə vasitələrinin yoxlanmasını, təmirini və metroloji attestasiyasını təşkil edir, bu vasitələrin texniki səviyyəsi və keyfiyyəti haqqında material toplayır
-

Sual: Metroloji şöbə aşağıdakı funksiyalardan hansını yerinə yetirir? (Çəki: 1)

- ☒ nazirliyin müəssisə və təşkilatlarında metroloji xidmətlərin yaradılması üzrə iş aparır, baş və baza təşkilatların təyin olunması üzrə təkliflər hazırlayır
 - ☐ metroloji təminat üzrə perspektiv və cari tədbirləri planlaşdırır
 - ☐ nazirlik sistemində ölçmələrin və metroloji təminatın vəziyyətini təhlil edir
 - ☐ digər nazirliklərin təşkilatlarında aparılmış elmi-tədqiqat və təcrübi- konstruktor işlərini nəzərə alaraq standartlaşdırma planına təkliflər hazırlayır
 - ☐ ölçmə vasitələrinin yoxlanmasını, təmirini və metroloji attestasiyasını təşkil edir, bu vasitələrin texniki səviyyəsi və keyfiyyəti haqqında material toplayır
-

Sual: Metroloji şöbə aşağıdakı funksiyalardan hansını yerinə yetirir? (Çəki: 1)

- ☐ nazirliyin müəssisə və təşkilatlarında metroloji xidmətlərin yaradılması üzrə iş aparır, baş və baza təşkilatların təyin olunması üzrə təkliflər hazırlayır
 - ☒ nazirliyin ölçmə vasitələrinə olan tələbatını öyrənir, yeni ölçmə vasitələrinin və metodlarının yaradılması üçün təkliflər hazırlayır
 - ☐ nazirlik sistemində ölçmələrin və metroloji təminatın vəziyyətini təhlil edir
 - ☐ digər nazirliklərin təşkilatlarında aparılmış elmi-tədqiqat və təcrübi- konstruktor işlərini nəzərə alaraq standartlaşdırma planına təkliflər hazırlayır
 - ☐ ölçmə vasitələrinin yoxlanmasını, təmirini və metroloji attestasiyasını təşkil edir, bu vasitələrin texniki səviyyəsi və keyfiyyəti haqqında material toplayır
-

Sual: Metroloji şöbə aşağıdakı funksiyalardan hansını yerinə yetirir? (Çəki: 1)

- ☐ nazirliyin müəssisə və təşkilatlarında metroloji xidmətlərin yaradılması üzrə iş aparır, baş və baza təşkilatların təyin olunması üzrə təkliflər hazırlayır
 - ☐ nazirliyin ölçmə vasitələrinə olan tələbatını öyrənir, yeni ölçmə vasitələrinin və metodlarının yaradılması üçün təkliflər hazırlayır
 - ☒ nazirlik sistemində metroloji təminatın vəziyyəti barədə materialları toplayır və işləyir, bu materiallarla maraqlı təşkilatları təmin edir
 - ☐ digər nazirliklərin təşkilatlarında aparılmış elmi-tədqiqat və təcrübi- konstruktor işlərini nəzərə alaraq standartlaşdırma planına təkliflər hazırlayır
 - ☐ ölçmə vasitələrinin yoxlanmasını, təmirini və metroloji attestasiyasını təşkil edir, bu vasitələrin texniki səviyyəsi və keyfiyyəti haqqında material toplayır
-

Sual: Metroloji şöbə aşağıdakı funksiyalardan hansını yerinə yetirir? (Çəki: 1)

- ☐ nazirliyin müəssisə və təşkilatlarında metroloji xidmətlərin yaradılması üzrə iş aparır, baş və baza təşkilatların təyin olunması üzrə təkliflər hazırlayır
- ☐ nazirliyin ölçmə vasitələrinə olan tələbatını öyrənir, yeni ölçmə vasitələrinin və metodlarının yaradılması üçün təkliflər hazırlayır
- ☐ nazirlik sistemində metroloji təminatın vəziyyəti barədə materialları toplayır və işləyir, bu materiallarla maraqlı təşkilatları təmin edir
- ☒ müəssisə və təşkilatlarda metroloji təminat üzrə dövlət standartlarının və digər normativ-texniki sənədlərin tətbiqini təşkil edir və onlara riəət olunmasına nəzarəti həyata keçirir

☐ ölçmə vasitələrinin yoxlanmasını, təmirini və metroloji attestasiyasını təşkil edir, bu vasitələrin texniki səviyyəsi və keyfiyyəti haqqında material toplayır

Sual: Metroloji şöbə aşağıdakı funksiyalardan hansını yerinə yetirir? (Çəki: 1)

- ☐ nazirliyin müəssisə və təşkilatlarında metroloji xidmətlərin yaradılması üzrə iş aparır, baş və baza təşkilatların təyin olunması üzrə təkliflər hazırlayır
 - ☐ nazirliyin ölçmə vasitələrinə olan tələbatını öyrənir, yeni ölçmə vasitələrinin və metodlarının yaradılması üçün təkliflər hazırlayır
 - ☐ nazirlik sistemində metroloji təminatın vəziyyəti barədə materialları toplayır və işləyir, bu materiallarla maraqlı təşkilatları təmin edir
 - ☐ müəssisə və təşkilatlarda metroloji təminat üzrə dövlət standartlarının və digər normativ-texniki sənədlərin tətbiqini təşkil edir və onlara riayət olunmasına nəzarəti həyata keçirir
 - ☒ nazirliyin metroloji xidmət üçün müəssisələrin hazırlanması və onların peşə hazırlığının artırılması üzrə işləri təşkil edir
-

Sual: Metroloji şöbədə neçə laboratoriya fəaliyyət göstərir? (Çəki: 1)

- ☒ 3
 - ☐ 5
 - ☐ 7
 - ☐ 9
 - ☐ 10
-

Sual: Metroloji şöbədə hansı laboratoriyalar fəaliyyət göstərir? (Çəki: 1)

- ☒ baza təşkilatlarına və müəssisə metroloji xidmətlərinə elmi-texniki və təşkilati-metodik rəhbərlik edən laboratoriya
 - ☐ normativ-texniki sənədlərin işlənməsi və metroloji ekspertizası laboratoriyası
 - ☐ ölçmə vasitələrinin dövlət sınağı və metroloji attestasiyası laboratoriyası
 - ☐ normativ-texniki sənədlərin metroloji ekspertizası laboratoriyası
 - ☐ ölçmə vasitələrinin metroloji attestasiyası laboratoriyası
-

Sual: Metroloji şöbədə hansı laboratoriyalar fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ baza təşkilatlarına və müəssisə metroloji xidmətlərinə elmi-texniki və təşkilati-metodik rəhbərlik edən laboratoriya
 - ☒ normativ-texniki sənədlərin işlənməsi və metroloji ekspertizası laboratoriyası
 - ☐ ölçmə vasitələrinin dövlət sınağı və metroloji attestasiyası laboratoriyası
 - ☐ normativ-texniki sənədlərin metroloji ekspertizası laboratoriyası
 - ☐ ölçmə vasitələrinin metroloji attestasiyası laboratoriyası
-

Sual: Metroloji şöbədə hansı laboratoriyalar fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ baza təşkilatlarına və müəssisə metroloji xidmətlərinə elmi-texniki və təşkilati-metodik rəhbərlik edən laboratoriya
 - ☐ normativ-texniki sənədlərin işlənməsi və metroloji ekspertizası laboratoriyası
 - ☒ ölçmə vasitələrinin dövlət sınağı və metroloji attestasiyası laboratoriyası
 - ☐ normativ-texniki sənədlərin metroloji ekspertizası laboratoriyası
 - ☐ ölçmə vasitələrinin metroloji attestasiyası laboratoriyası
-

Sual: Baza təşkilatlarına və müəssisə metroloji xidmətlərinə elmi-texniki və təşkilati- metodik rəhbərlik edən laboratoriya nəyi təyin edir? (Çəki: 1)

- ☒ məhsulun işlənilib hazırlanmasını
- ☐ istehsalını

- ☐ sınağını
- ☐ istismarının metroloji təminatı üzrə lazımi işlərin əsas istiqamətlərini
- ☐ məhsulun tədarükünü

Sual: Baza təşkilatlarına və müəssisə metroloji xidmətlərinə elmi-texniki və təşkilati- metodik rəhbərlik edən laboratoriya nəyi təyin edir? (Çəki: 1)

- ☐ məhsulun işlənib hazırlanmasını
- ☒ istehsalını
- ☐ sınağını
- ☐ istismarının metroloji təminatı üzrə lazımi işlərin əsas istiqamətlərini
- ☐ məhsulun tədarükünü

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Baza təşkilatlarına və müəssisə metroloji xidmətlərinə elmi-texniki və təşkilati- metodik rəhbərlik edən laboratoriya nəyi təyin edir? (Çəki: 1)

- ☐ məhsulun işlənib hazırlanmasını
- ☐ istehsalını
- ☒ sınağını
- ☐ istismarının metroloji təminatı üzrə lazımi işlərin əsas istiqamətlərini
- ☐ məhsulun tədarükünü

Sual: Baza təşkilatlarına və müəssisə metroloji xidmətlərinə elmi-texniki və təşkilati- metodik rəhbərlik edən laboratoriya nəyi təyin edir? (Çəki: 1)

- ☐ məhsulun işlənib hazırlanmasını
- ☐ istehsalını
- ☐ sınağını
- ☒ istismarının metroloji təminatı üzrə lazımi işlərin əsas istiqamətlərini
- ☐ məhsulun tədarükünü

Sual: Bu laboratoriyanın əsas vəzifələri hansılardır? (Çəki: 1)

- ☒ perspektiv və illik planların tərtib olunması üçün təkliflər hazırlayır
- ☐ ümumi işlərə rəhbərlik edir
- ☐ idarə səviyyəsində metroloji təminatın vəziyyətini təhlil edir
- ☐ ölçmə vasitələrinin xaricdən gətirilməsi haqqında nazirliyə təkliflər verir
- ☐ nazirliyə metroloji sahədə bir qism təkliflər hazırlayır

Sual: Bu laboratoriyanın əsas vəzifələri hansılardır? (Çəki: 1)

- ☐ ümumi işlərə rəhbərlik edir
- ☒ perspektiv və illik planların tərtib olunması üzrə işlərə rəhbərlik edir
- ☐ idarə səviyyəsində metroloji təminatın vəziyyətini təhlil edir
- ☐ ölçmə vasitələrinin xaricdən gətirilməsi haqqında nazirliyə təkliflər verir

☐ nazirliyə metroloji sahədə bir qism təkliflər hazırlayır

Sual: Bu laboratoriyanın əsas vəzifələri hansılardır? (Çəki: 1)

- ☐ ümumi işlərə rəhbərlik edir
 - ☐ idarə səviyyəsində metroloji təminatın vəziyyətini təhlil edir
 - ☒ nazirlik sistemində metroloji təminatın vəziyyətini təhlil edir
 - ☐ ölçmə vasitələrinin xaricdən gətirilməsi haqqında nazirliyə təkliflər verir
 - ☐ nazirliyə metroloji sahədə bir qism təkliflər hazırlayır
-

Sual: Bu laboratoriyanın əsas vəzifələri hansılardır? (Çəki: 1)

- ☐ ümumi işlərə rəhbərlik edir
 - ☐ idarə səviyyəsində metroloji təminatın vəziyyətini təhlil edir
 - ☐ ölçmə vasitələrinin xaricdən gətirilməsi haqqında nazirliyə təkliflər verir
 - ☒ baza təşkilatlarının materialları əsasında ölçmə vasitələrinin rəşional istifadə olunması və yeni ölçmə vasitələrinin alınması haqqında nazirliyə təkliflər verir
 - ☐ nazirliyə metroloji sahədə bir qism təkliflər hazırlayır
-

Sual: Bu laboratoriyanın əsas vəzifələri hansılardır? (Çəki: 1)

- ☐ ümumi işlərə rəhbərlik edir
 - ☐ idarə səviyyəsində metroloji təminatın vəziyyətini təhlil edir
 - ☐ ölçmə vasitələrinin xaricdən gətirilməsi haqqında nazirliyə təkliflər verir
 - ☐ nazirliyə metroloji sahədə bir qism təkliflər hazırlayır
 - ☒ metroloji xidmətin baza təşkilatlarının təsdiqi və onlara məhsul qrupunun təhkim edilməsi üzrə nazirliyə təkliflər hazırlayır
-

Sual: Bu laboratoriyanın əsas vəzifələri hansılardır? (Çəki: 1)

- ☒ baza təşkilatlarının işinə nəzarət edir
 - ☐ ümumi işlərə rəhbərlik edir
 - ☐ idarə səviyyəsində metroloji təminatın vəziyyətini təhlil edir
 - ☐ ölçmə vasitələrinin xaricdən gətirilməsi haqqında nazirliyə təkliflər verir
 - ☐ nazirliyə metroloji sahədə bir qism təkliflər hazırlayır
-

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İdarə metroloji xidmətin əsas bəndləri (Çəki: 1)

- ☐ idarə metroloji xidmətləridir
 - ☐ dövlət metroloji xidmətləridir
 - ☒ müəssisələrin metroloji xidmətləridir
 - ☐ müəssisələrin metroloji fəaliyyətidir
 - ☐ metroloji təminat üzrə işlərə rəhbərlikdir
-

Sual: Müəssisə metroloji xidməti nə üçün yaradılır? (Çəki: 1)

- ☒ müəssisənin şöbələrində, sexlərində və laboratoriyalarında metroloji təminat üzrə işlərə elmi-texniki və təşkilati-metodik rəhbərlik etmək üçün
 - ☐ müəssisədə buraxılan məhsula nəzarət etmək üçün
 - ☐ müəssisədə buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi üçün
 - ☐ müəssisədə ölçü vasitələrinin sınağı üçün
 - ☐ müəssisədə ölçü vasitələrinin yoxlanılması üçün
-

Sual: Müəssisə metroloji xidməti nə üçün yaradılır? (Çəki: 1)

- ☒ müəssisədə buraxılan məhsulun işlənilməsi üçün
 - ☐ müəssisədə buraxılan məhsula nəzarət etmək üçün
 - ☐ müəssisədə buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi üçün
 - ☐ müəssisədə ölçü vasitələrinin sınağı üçün
 - ☐ müəssisədə ölçü vasitələrinin yoxlanılması üçün
-

Sual: Müəssisə metroloji xidməti nə üçün yaradılır? (Çəki: 1)

- ☒ müəssisədə buraxılan məhsulun istehsalı üçün
 - ☐ müəssisədə buraxılan məhsula nəzarət etmək üçün
 - ☐ müəssisədə buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi üçün
 - ☐ müəssisədə ölçü vasitələrinin sınağı üçün
 - ☐ müəssisədə ölçü vasitələrinin yoxlanılması üçün
-

Sual: Müəssisə metroloji xidməti nə üçün yaradılır? (Çəki: 1)

- ☒ müəssisədə buraxılan məhsulun sınağı üçün
 - ☐ müəssisədə buraxılan məhsula nəzarət etmək üçün
 - ☐ müəssisədə buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi üçün
 - ☐ müəssisədə ölçü vasitələrinin sınağı üçün
 - ☐ müəssisədə ölçü vasitələrinin yoxlanılması üçün
-

Sual: Müəssisə metroloji xidməti nə üçün yaradılır? (Çəki: 1)

- ☒ müəssisədə buraxılan məhsulun istismarının bilavasitə metroloji təminatı üçün
 - ☐ müəssisədə buraxılan məhsula nəzarət etmək üçün
 - ☐ müəssisədə buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi üçün
 - ☐ müəssisədə ölçü vasitələrinin sınağı üçün
 - ☐ müəssisədə ölçü vasitələrinin yoxlanılması üçün
-

Sual: Müəssisə metroloji xidməti onun hansı struktur bölmələri ilə sıx əlaqədə işləyir? (Çəki: 1)

- ☐ rəhbərliklə
 - ☐ normativ sənədlərlə iş şöbəsilə
 - ☐ mühasibatlıqla
 - ☐ qəbul şöbəsi ilə
 - ☒ keyfiyyətə nəzarət şöbəsi
-

Sual: Müəssisə metroloji xidməti onun hansı struktur bölmələri ilə sıx əlaqədə işləyir? (Çəki: 1)

- ☒ konstruktor şöbəsilə
 - ☐ normativ sənədlərlə iş şöbəsilə
 - ☐ mühasibatlıqla
 - ☐ qəbul şöbəsi ilə
 - ☐ rəhbərliklə
-

Sual: Müəssisə metroloji xidməti onun hansı struktur bölmələri ilə sıx əlaqədə işləyir? (Çəki: 1)

- ☐ normativ sənədlərlə iş şöbəsilə
 - ☒ standartlaşdırma xidməti ilə
 - ☐ mühasibatlıqla
 - ☐ qəbul şöbəsi ilə
 - ☐ rəhbərliklə
-

Sual: Müəssisə metroloji xidməti onun hansı struktur bölmələri ilə sıx əlaqədə işləyir? (Çəki: 1)

- ☐ normativ sənədlərlə iş şöbəsilə
 - ☐ mühasibatlıqla
 - ☒ sınaq şöbəsi
 - ☐ qəbul şöbəsi ilə
 - ☐ rəhbərliklə
-

Sual: Müəssisə metroloji xidməti onun hansı struktur bölmələri ilə sıx əlaqədə işləyir? (Çəki: 1)

- ☐ normativ sənədlərlə iş şöbəsilə
 - ☐ mühasibatlıqla
 - ☐ qəbul şöbəsi ilə
 - ☒ texniki nəzarət şöbəsi ilə
 - ☐ rəhbərliklə
-

Sual: Müəssisənin metroloji xidmətinin əsas xüsusiyyəti hansıdır? (Çəki: 1)

- ☒ müstəqil
 - ☐ təbə olan
 - ☐ azad
 - ☐ sərbəst
 - ☐ səlahiyyət daşıyan
-

Sual: Metroloji xidmətin strukturu, say tərkibi, həll etdiyi məsələlərin həcmi və həmçinin onun fəaliyyətinin inkişafının əsas istiqamətləri nədən asılıdır? (Çəki: 1)

- ☒ istehsalatın xarakterindən
 - ☐ istismarın xarakterindən
 - ☐ metroloji təminat üzrə işlərin xarakterindən
 - ☐ qablaşdırmanın xüsusiyyətindən
 - ☐ daşınmanın xüsusiyyətindən
-

Sual: Metroloji xidmətin strukturu, say tərkibi, həll etdiyi məsələlərin həcmi və həmçinin onun fəaliyyətinin inkişafının əsas istiqamətləri nədən asılıdır? (Çəki: 1)

- ☐ istismarın xarakterindən
 - ☒ buraxılan məhsulun növündən
 - ☐ metroloji təminat üzrə işlərin xarakterindən
 - ☐ qablaşdırmanın xüsusiyyətindən
 - ☐ daşınmanın xüsusiyyətindən
-

Sual: Metroloji xidmətin strukturu, say tərkibi, həll etdiyi məsələlərin həcmi və həmçinin onun fəaliyyətinin inkişafının əsas istiqamətləri nədən asılıdır? (Çəki: 1)

- ☐ istismarın xarakterindən
- ☐ metroloji təminat üzrə işlərin xarakterindən
- ☒ metroloji təminat üzrə işlərin həcmindən

- ☐ qablaşdırmanın xüsusiyyətindən
- ☐ daşınmanın xüsusiyyətindən

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Böyük müəssisələrdə metroloji xidmət üzrə aparılan işlərin həcmi böyük olduqda, orada baş metroloq şöbəsinin yaradılması məqsədəuyğundur. Bu şöbənin tərkibində nələr olmalıdır? (Çəki: 1)

- ☒ ölçmələrin növləri üzrə ölçmə laboratoriyaları
- ☐ akkreditasiya olunmuş laboratoriyalar
- ☐ ölçmə vasitələri
- ☐ ölçmə metodları
- ☐ nəzarət üzrə mütəxəssislər

Sual: Böyük müəssisələrdə metroloji xidmət üzrə aparılan işlərin həcmi böyük olduqda, orada baş metroloq şöbəsinin yaradılması məqsədəuyğundur. Bu şöbənin tərkibində nələr olmalıdır? (Çəki: 1)

- ☐ akkreditasiya olunmuş laboratoriyalar
- ☒ istehsalatın metroloji hazırlanması, konstruktor və texnoloji sənədlərin metroloji ekspertizası qrupu
- ☐ ölçmə vasitələri
- ☐ ölçmə metodları
- ☐ nəzarət üzrə mütəxəssislər

Sual: Böyük müəssisələrdə metroloji xidmət üzrə aparılan işlərin həcmi böyük olduqda, orada baş metroloq şöbəsinin yaradılması məqsədəuyğundur. Bu şöbənin tərkibində nələr olmalıdır? (Çəki: 1)

- ☐ akkreditasiya olunmuş laboratoriyalar
- ☐ ölçmə vasitələri
- ☒ standartlaşdırılmayan ölçmə vasitələrinin yaradılması bölməsi
- ☐ ölçmə metodları
- ☐ nəzarət üzrə mütəxəssislər

Sual: Böyük müəssisələrdə metroloji xidmət üzrə aparılan işlərin həcmi böyük olduqda, orada baş metroloq şöbəsinin yaradılması məqsədəuyğundur. Bu şöbənin tərkibində nələr olmalıdır? (Çəki: 1)

- ☐ akkreditasiya olunmuş laboratoriyalar
 - ☐ ölçmə vasitələri
 - ☐ ölçmə metodları
 - ☒ ölçmələrin yerinə yetirilmə metodikalarının işlənməsi və attestasiyası
 - ☐ nəzarət üzrə mütəxəssislər
-

Sual: Böyük müəssisələrdə metroloji xidmət üzrə aparılan işlərin həcmi böyük olduqda, orada baş metroloq şöbəsinin yaradılması məqsədəuyğundur. Bu şöbənin tərkibində nələr olmalıdır? (Çəki: 1)

- ☐ akkreditasiya olunmuş laboratoriyalar
 - ☐ ölçmə vasitələri
 - ☐ ölçmə metodları
 - ☐ nəzarət üzrə mütəxəssislər
 - ☒ idarə metroloji nəzarət qrupu
-

Sual: Böyük müəssisələrdə metroloji xidmət üzrə aparılan işlərin həcmi böyük olduqda, orada baş metroloq şöbəsinin yaradılması məqsədəuyğundur. Bu şöbənin tərkibində nələr olmalıdır? (Çəki: 1)

- ☐ akkreditasiya olunmuş laboratoriyalar
 - ☐ ölçmə vasitələri
 - ☐ ölçmə metodları
 - ☐ nəzarət üzrə mütəxəssislər
 - ☒ ölçmə vasitələrinin təmiri və quraşdırılması qrupu
-

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir? (Çəki: 1)

- ☒ ölçmələrin vəziyyətinin və istehsalatın metroloji təminatının təhlili
 - ☐ nəzarət
 - ☐ cihazların qəbulu
 - ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
 - ☐ sınaq
-

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir? (Çəki: 1)

- ☐ nəzarət
 - ☒ ölçmə metodlarının və vasitələrinin standartların və texniki şərtlərin tələblərinə uyğunluğuna nəzarət
 - ☐ cihazların qəbulu
 - ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
 - ☐ sınaq
-

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir? (Çəki: 1)

- ☐ nəzarət
 - ☐ cihazların qəbulu
 - ☒ istehsalatın metroloji hazırlanması
 - ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
 - ☐ sınaq
-

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir? (Çəki: 1)

- ☐ nəzarət
 - ☐ cihazların qəbulu
 - ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
 - ☒ konstruktor və texnoloji sənədlərin metroloji ekspertizası
 - ☐ sınaq
-

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir?
(Çəki: 1)

- ☐ nəzarət
- ☐ cihazların qəbulu
- ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
- ☐ sınaq
- ☒ istehsalatın metroloji təminatı planlarının hazırlanması

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir?
(Çəki: 1)

- ☐ nəzarət
- ☐ cihazların qəbulu
- ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
- ☐ sınaq
- ☒ istehsalatın metroloji təminatı üzrə normativ-texniki sənədlərin hazırlanması və tətbiqi

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir?
(Çəki: 1)

- ☒ standartlaşdırılmayan ölçmə vasitələrinin xüsusi texnoloji ölçmə avadanlığının işlənilib hazırlanması
- ☐ cihazların qəbulu
- ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
- ☐ sınaq
- ☐ nəzarət

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir?
(Çəki: 1)

- ☐ cihazların qəbulu
- ☒ ölçmə vasitələrinin istismar xassələrinin öyrənilməsi
- ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
- ☐ sınaq
- ☐ nəzarət

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir?
(Çəki: 1)

- ☐ cihazların qəbulu
- ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
- ☐ sınaq
- ☐ nəzarət
- ☒ ölçmə vasitələrinin vaxtında yoxlanmaya və metroloji attestasiyaya təqdim edilməsi

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir?
(Çəki: 1)

- ☒ idarə yoxlamasının və attestasiyasının aparılması
 - ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
 - ☐ sınaq
 - ☐ nəzarət
 - ☐ cihazların qəbulu
-

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir?
(Çəki: 1)

- ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
 - ☒ tətbiq olunan bütün ölçmə vasitələrinin uçotunun aparılması, onların yoxlama və təmir qrafiklərinin tərtib olunması, yeni cihazların alınması üçün sifarişlərin hazırlanması
 - ☐ sınaq
 - ☐ nəzarət
 - ☐ cihazların qəbulu
-

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir?
(Çəki: 1)

- ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
 - ☐ sınaq
 - ☒ ölçmə vasitələrinin təmiri və nizamlanması
 - ☐ nəzarət
 - ☐ cihazların qəbulu
-

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir?
(Çəki: 1)

- ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
 - ☐ sınaq
 - ☐ nəzarət
 - ☒ yeni ölçmə vasitələrinin tətbiqi
 - ☐ cihazların qəbulu
-

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir?
(Çəki: 1)

- ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
 - ☐ sınaq
 - ☐ nəzarət
 - ☐ cihazların qəbulu
 - ☒ ölçmə vasitələrinin işlənilib hazırlanması, istehsalı və istismarına idarə nəzarətinin həyata keçirilməsi
-

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir?
(Çəki: 1)

- ☒ buraxılan məhsulların keyfiyyət kateqoriyaları üzrə attestasiyasında iştirak etmək
 - ☐ sınaq
 - ☐ nəzarət
 - ☐ cihazların qəbulu
 - ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
-

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir? (Çəki: 1)

- ☐ sınaq
 - ☒ sınaq avadanlıqlarının attestasiyasında iştirak etmək
 - ☐ nəzarət
 - ☐ cihazların qəbulu
 - ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
-

Sual: aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir? (Çəki: 1)

- ☐ sınaq
 - ☐ nəzarət
 - ☒ yeni yaradılmış ölçmə vasitələri və metroloji təminat üzrə normativ sənədlər haqqında informasiya toplamaq
 - ☐ cihazların qəbulu
 - ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
-

Sual: Aşağıda verilənlərdən hansı sənaye metroloji xidmətinin əsas istiqamətlərinə aiddir? (Çəki: 1)

- ☐ sınaq
 - ☐ nəzarət
 - ☐ cihazların qəbulu
 - ☒ müəssisənin işçilərinin metroloji peşə hazırlığının yüksəldilməsi
 - ☐ ölçü avadanlıqlarının xaricdən gətirilməsi
-

Sual: Müəssisə metroloji xidmət fəaliyyətinin əsas istiqamətləri nədən ibarətdir? (Çəki: 1)

- ☒ yeni növ ölçmə vasitələrinin yoxlanılmasının mənimsənilməsindən
 - ☐ ölçmə vasitələrinin düzgün quraşdırılmasından
 - ☐ ölçmə vasitələrinin istismar xassələrindən
 - ☐ ölçmə vasitələrinin təmirindən
 - ☐ ölçmə vasitələrinin işlənilib hazırlanmasından
-

Sual: Müəssisə metroloji xidmət fəaliyyətinin əsas istiqamətləri nədən ibarətdir? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin düzgün quraşdırılmasından
 - ☒ bütün işçi və nümunəvi ölçmə vasitələrinin yoxlanılmasının idarə metroloji xidmətinə ötürülməsindən
 - ☐ ölçmə vasitələrinin istismar xassələrindən
 - ☐ ölçmə vasitələrinin təmirindən
 - ☐ ölçmə vasitələrinin işlənilib hazırlanmasından
-

Sual: Müəssisə metroloji xidmət fəaliyyətinin əsas istiqamətləri nədən ibarətdir? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin düzgün quraşdırılmasından
 - ☐ ölçmə vasitələrinin istismar xassələrindən
 - ☒ dövlət yoxlamanın həcmi azaltmaqdan, yoxlama laboratoriyalarının ölçmə vasitələrini istifadə edən müəssisə şəraitinə yaxınlaşdırmaqdan
 - ☐ ölçmə vasitələrinin təmirindən
 - ☐ ölçmə vasitələrinin işlənilib hazırlanmasından
-

Sual: Müəssisə metroloji xidmət fəaliyyətinin əsas istiqamətləri nədən ibarətdir? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin düzgün quraşdırılmasından
- ☐ ölçmə vasitələrinin istismar xassələrindən
- ☐ ölçmə vasitələrinin təmirindən
- ☒ yoxlamanın müddətini qısaltmaqdan
- ☐ ölçmə vasitələrinin işlənilib hazırlanmasından

Sual: Müəssisədə ölçmə vasitələrinin yoxlanması hansı cəhətdən əsaslandırılmalıdır? (Çəki: 1)

- ☐ maddi-texniki
- ☐ sosial-iqtisadi
- ☐ iqtisadi
- ☐ texniki
- ☒ texniki-iqtisadi

Sual: Texniki-iqtisadi səmərə özünü nə zaman büruzə verir? (Çəki: 1)

- ☒ texnoloji proseslərə nəzarətin yaxşılaşdırılmasında
- ☐ məhsulun istehsala qoyulmasında
- ☐ xammal və materiallarla təchiz olunmasında
- ☐ işçilərin peşə hazırlığında
- ☐ idarəetmənin düzgün təşkil edilməsində

Sual: Texniki-iqtisadi səmərə özünü nə zaman büruzə verir? (Çəki: 1)

- ☐ məhsulun istehsala qoyulmasında
- ☒ texnoloji proseslərin idarə edilməsinin yaxşılaşdırılmasında
- ☐ xammal və materiallarla təchiz olunmasında
- ☐ işçilərin peşə hazırlığında
- ☐ idarəetmənin düzgün təşkil edilməsində

Sual: Texniki-iqtisadi səmərə özünü nə zaman büruzə verir? (Çəki: 1)

- ☐ məhsulun istehsala qoyulmasında
- ☐ xammal və materiallarla təchiz olunmasında
- ☒ buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsində
- ☐ işçilərin peşə hazırlığında
- ☐ idarəetmənin düzgün təşkil edilməsində

Sual: Texniki-iqtisadi səmərə özünü nə zaman büruzə verir? (Çəki: 1)

- ☐ məhsulun istehsala qoyulmasında
- ☐ xammal və materiallarla təchiz olunmasında
- ☐ işçilərin peşə hazırlığında
- ☒ istehsalın səmərəliliyinin yüksəldilməsində
- ☐ idarəetmənin düzgün təşkil edilməsində

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İdarə metroloji xidmətin fəaliyyət planında hansı işlər öz əksini tapmalıdır? (Çəki: 1)

- ☒ metroloji təminat üzrə NTS-in işlənib hazırlanması və tətbiqi
 - ☐ metroloji təminat üzrə standartların işlənib hazırlanması
 - ☐ metroloji təminat üzrə texniki şərtlərin işlənib hazırlanması
 - ☐ metroloji təminat üzrə texniki tapşırıqların hazırlanması
 - ☐ metroloji təminat üzrə dövlət proqramlarının işlənib hazırlanması
-

Sual: İdarə metroloji xidmətin fəaliyyət planında hansı işlər öz əksini tapmalıdır? (Çəki: 1)

- ☐ metroloji təminat üzrə standartların işlənib hazırlanması
 - ☒ konstruktor və texnoloji sənədlərin metroloji ekspertizası
 - ☐ metroloji təminat üzrə texniki şərtlərin işlənib hazırlanması
 - ☐ metroloji təminat üzrə texniki tapşırıqların hazırlanması
 - ☐ metroloji təminat üzrə dövlət proqramlarının işlənib hazırlanması
-

Sual: İdarə metroloji xidmətin fəaliyyət planında hansı işlər öz əksini tapmalıdır? (Çəki: 1)

- ☐ metroloji təminat üzrə standartların işlənib hazırlanması
 - ☐ metroloji təminat üzrə texniki şərtlərin işlənib hazırlanması
 - ☒ istehsalın texnoloji hazırlanması
 - ☐ metroloji təminat üzrə texniki tapşırıqların hazırlanması
 - ☐ metroloji təminat üzrə dövlət proqramlarının işlənib hazırlanması
-

Sual: İdarə metroloji xidmətin fəaliyyət planında hansı işlər öz əksini tapmalıdır? (Çəki: 1)

- ☐ metroloji təminat üzrə standartların işlənib hazırlanması
 - ☐ metroloji təminat üzrə texniki şərtlərin işlənib hazırlanması
 - ☐ metroloji təminat üzrə texniki tapşırıqların hazırlanması
 - ☒ nümunəvi ölçmə vasitələrinin, standartlaşdırılmayan ölçmə vasitələrinin və standart nümunələrin yaradılması
 - ☐ metroloji təminat üzrə dövlət proqramlarının işlənib hazırlanması
-

Sual: İdarə metroloji xidmətin fəaliyyət planında hansı işlər öz əksini tapmalıdır? (Çəki: 1)

- ☐ metroloji təminat üzrə standartların işlənib hazırlanması
 - ☐ metroloji təminat üzrə texniki şərtlərin işlənib hazırlanması
 - ☐ metroloji təminat üzrə texniki tapşırıqların hazırlanması
 - ☐ metroloji təminat üzrə dövlət proqramlarının işlənib hazırlanması
 - ☒ sınaqların aparılması
-

Sual: İdarə metroloji xidmətin fəaliyyət planında hansı işlər öz əksini tapmalıdır? (Çəki: 1)

- ☒ ölçmələrin yerinə yetirilməsi metodikalarının metroloji attestasiyası
 - ☐ metroloji təminat üzrə texniki şərtlərin işlənib hazırlanması
 - ☐ metroloji təminat üzrə texniki tapşırıqların hazırlanması
 - ☐ metroloji təminat üzrə dövlət proqramlarının işlənib hazırlanması
 - ☐ metroloji təminat üzrə standartların işlənib hazırlanması
-

Sual: İdarə metroloji xidmətin fəaliyyət planında hansı işlər öz əksini tapmalıdır? (Çəki: 1)

- ☐ metroloji təminat üzrə texniki şərtlərin işlənib hazırlanması
- ☒ ölçmə vasitələrinin idarə ypxlaması və metroloji attestasiyası
- ☐ metroloji təminat üzrə texniki tapşırıqların hazırlanması

- ☐ metroloji təminat üzrə dövlət proqramlarının işlənilib hazırlanması
- ☐ metroloji təminat üzrə standartların işlənilib hazırlanması

Sual: İdarə metroloji xidmətin fəaliyyət planında hansı işlər öz əksini tapmalıdır? (Çəki: 1)

- ☐ metroloji təminat üzrə texniki şərtlərin işlənilib hazırlanması
- ☐ metroloji təminat üzrə texniki tapşırıqların hazırlanması
- ☒ ölçmə vasitələrinin təmiri
- ☐ metroloji təminat üzrə dövlət proqramlarının işlənilib hazırlanması
- ☐ metroloji təminat üzrə standartların işlənilib hazırlanması

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İdarə metroloji xidmətin fəaliyyət planında hansı işlər öz əksini tapmalıdır? (Çəki: 1)

- ☐ metroloji təminat üzrə texniki şərtlərin işlənilib hazırlanması
- ☐ metroloji təminat üzrə texniki tapşırıqların hazırlanması
- ☐ metroloji təminat üzrə dövlət proqramlarının işlənilib hazırlanması
- ☒ ölçmə vasitələrinin vaxtında dövlət yoxlamasına verilməsi
- ☐ metroloji təminat üzrə standartların işlənilib hazırlanması

Sual: İdarə metroloji xidmətin fəaliyyət planında hansı işlər öz əksini tapmalıdır? (Çəki: 1)

- ☐ metroloji təminat üzrə texniki şərtlərin işlənilib hazırlanması
- ☐ metroloji təminat üzrə texniki tapşırıqların hazırlanması
- ☐ metroloji təminat üzrə dövlət proqramlarının işlənilib hazırlanması
- ☐ metroloji təminat üzrə standartların işlənilib hazırlanması
- ☒ idarə metroloji nəzarəti

Sual: Yoxlamaya əmək sərfi ümumi halda bir neçə amillərdən asılıdır. Bu amillər hansılardır? (Çəki: 1)

- ☒ yoxlayıcı avadanlığın məhsuldarlığı
- ☐ ölçmə vasitələrinin ölçməyə hazırlığı
- ☐ ölçmə cihazlarının sazlığı
- ☐ yoxlayıcıların işinə münasibətlər
- ☐ yoxlayıcıların təkmilləşməsi

Sual: Yoxlamaya əmək sərfi ümumi halda bir neçə amillərdən asılıdır. Bu amillər hansılardır? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin ölçməyə hazırlığı
- ☒ yoxlanılan ölçmə vasitələrinin oxşarlığı
- ☐ ölçmə cihazlarının sazlığı
- ☐ yoxlayıcıların işinə münasibətlər
- ☐ yoxlayıcıların təkmilləşməsi

Sual: Yoxlamaya əmək sərfi ümumi halda bir neçə amillərdən asılıdır. Bu amillər hansılardır? (Çəki: 1)

- ☐ ölçmə vasitələrinin ölçməyə hazırlığı
- ☐ ölçmə cihazlarının sazlığı
- ☒ yoxlayıcının peşə hazırlığı
- ☐ yoxlayıcıların işinə münasibətlər
- ☐ yoxlayıcıların təkmilləşməsi

Sual: Ölçmə vasitələrinin yoxlanması üçün iş vaxtının sərfi normaları konkret müəssisə üçün hansı yol ilə təyin edilir? (Çəki: 1)

- ☒ xronometraj
- ☐ nəzarət
- ☐ baxış
- ☐ təcrübi
- ☐ eksperiment

Sual: Xronometraj neçə yoxlama əməliyyatı üzrə aparılır? (Çəki: 1)

- ☐ 1
- ☐ 2
- ☐ 3
- ☐ 4
- ☒ bütün

Sual: Xronometraj kimlər tərəfindən yerinə yetirilir? (Çəki: 1)

- ☐ ekspertlər
- ☒ kifayət qədər təcrübəyə malik olan bir neçə mütəxəssis tərəfindən yerinə yetirilir
- ☐ mühəndislər
- ☐ texnoloqlar
- ☐ konstruktorlar

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: “Ölçmələrin vahdətinin təmin edilməsi haqqında” Qanun neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☒ 2000-ci ilin iyununda
- ☐ 2001-ci ilin iyununda
- ☐ 2002-ci ilin iyununda
- ☐ 2003-cü ilin iyununda
- ☐ 2004-cü ilin iyununda

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı məqsəd ilə yaradılmışdır.
(Çəki: 1)

- ☒ Azərbaycan respublikasında ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən etmək
 - ☐ istehlakçıların hüquqlarının müdafiəsi
 - ☐ istehsalçıların hüquqlarının müdafiəsi
 - ☐ ölçmə vasitələrinin yararlılığının təmin edilməsi
 - ☐ ölçmə vəziyyətinin təhlili
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı məqsəd ilə yaradılmışdır.
(Çəki: 1)

- ☐ istehlakçıların hüquqlarının müdafiəsi
 - ☒ ölçmə vasitələrinin işlənilib hazırlanması
 - ☐ istehsalçıların hüquqlarının müdafiəsi
 - ☐ ölçmə vasitələrinin yararlılığının təmin edilməsi
 - ☐ ölçmə vəziyyətinin təhlili
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı məqsəd ilə yaradılmışdır.
(Çəki: 1)

- ☐ istehlakçıların hüquqlarının müdafiəsi
 - ☒ istehsalçıların hüquqlarının müdafiəsi
 - ☐ ölçmə vasitələrinin istehsalı
 - ☐ ölçmə vasitələrinin yararlılığının təmin edilməsi
 - ☐ ölçmə vəziyyətinin təhlili
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı məqsəd ilə yaradılmışdır.
(Çəki: 1)

- ☐ istehlakçıların hüquqlarının müdafiəsi
 - ☐ istehsalçıların hüquqlarının müdafiəsi
 - ☐ ölçmə vasitələrinin yararlılığının təmin edilməsi
 - ☒ ölçmə vasitələrinin yoxlanması
 - ☐ ölçmə vəziyyətinin təhlili
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı məqsəd ilə yaradılmışdır.
(Çəki: 1)

- ☐ istehlakçıların hüquqlarının müdafiəsi
 - ☐ istehsalçıların hüquqlarının müdafiəsi
 - ☐ ölçmə vasitələrinin yararlılığının təmin edilməsi
 - ☐ ölçmə vəziyyətinin təhlili
 - ☒ ölçmə vasitələrinin sınağı
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı məqsəd ilə yaradılmışdır.
(Çəki: 1)

- ☐ istehlakçıların hüquqlarının müdafiəsi
 - ☐ istehsalçıların hüquqlarının müdafiəsi
 - ☐ ölçmə vasitələrinin yararlılığının təmin edilməsi
 - ☐ ölçmə vəziyyətinin təhlili
 - ☒ ölçmə vasitələrinin istismarı
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı məqsəd ilə yaradılmışdır. (Çəki: 1)

- ☐ istehlakçıların hüquqlarının müdafiəsi
 - ☐ istehsalçıların hüquqlarının müdafiəsi
 - ☐ ölçmə vasitələrinin yararlılığının təmin edilməsi
 - ☒ ölçmə vasitələrinin təmiri
 - ☐ ölçmə vəziyyətinin təhlili
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı məqsəd ilə yaradılmışdır. (Çəki: 1)

- ☐ istehlakçıların hüquqlarının müdafiəsi
 - ☐ istehsalçıların hüquqlarının müdafiəsi
 - ☒ ölçmə vasitələrinin satışı
 - ☐ ölçmə vəziyyətinin təhlili
 - ☐ ölçmə vasitələrinin yararlılığının təmin edilməsi
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı məqsəd ilə yaradılmışdır. (Çəki: 1)

- ☐ istehlakçıların hüquqlarının müdafiəsi
 - ☒ ölçmə vasitələrinin ixracı sahəsində münasibətləri tənzimləmək
 - ☐ istehsalçıların hüquqlarının müdafiəsi
 - ☐ ölçmə vasitələrinin yararlılığının təmin edilməsi
 - ☐ ölçmə vəziyyətinin təhlili
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı məqsəd ilə yaradılmışdır. (Çəki: 1)

- ☒ ölçmə vasitələrinin idxalı sahəsində münasibətləri tənzimləmək
 - ☐ istehlakçıların hüquqlarının müdafiəsi
 - ☐ istehsalçıların hüquqlarının müdafiəsi
 - ☐ ölçmə vasitələrinin yararlılığının təmin edilməsi
 - ☐ ölçmə vəziyyətinin təhlili
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunda hansı məsələlər öz əksini tapmışdır? (Çəki: 1)

- ☒ dövlət metroloji nəzarəti
 - ☐ sahə metroloji nəzarəti
 - ☐ müəssisə metroloji nəzarəti
 - ☐ ölçmə vasitələrinin standartlaşdırılması
 - ☐ ölçmə vasitələrinin akkreditləşdirilməsi
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunda hansı məsələlər öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ sahə metroloji nəzarəti
 - ☒ ölçmə vasitələrinin dövlət sınaqlarının keçirilməsi
 - ☐ müəssisə metroloji nəzarəti
 - ☐ ölçmə vasitələrinin standartlaşdırılması
 - ☐ ölçmə vasitələrinin akkreditləşdirilməsi
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunda hansı məsələlər öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ sahə metroloji nəzarəti
 - ☐ müəssisə metroloji nəzarəti
 - ☒ ölçmə vasitələrinin dövlət sınaqlarının tipinin təsdiq edilməsi
 - ☐ ölçmə vasitələrinin standartlaşdırılması
 - ☐ ölçmə vasitələrinin akkreditləşdirilməsi
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunda hansı məsələlər öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ sahə metroloji nəzarəti
 - ☐ müəssisə metroloji nəzarəti
 - ☐ ölçmə vasitələrinin standartlaşdırılması
 - ☒ ölçmə vasitələrinin müqayisəli yoxlanması
 - ☐ ölçmə vasitələrinin akkreditləşdirilməsi
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunda hansı məsələlər öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ sahə metroloji nəzarəti
 - ☐ müəssisə metroloji nəzarəti
 - ☐ ölçmə vasitələrinin standartlaşdırılması
 - ☐ ölçmə vasitələrinin akkreditləşdirilməsi
 - ☒ ölçmə vasitələrinin kalibrənməsi qaydaları
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunda hansı məsələlər öz əksini tapmışdır? (Çəki: 1)

- ☒ sertifikatlaşdırılması
 - ☐ müəssisə metroloji nəzarəti
 - ☐ ölçmə vasitələrinin standartlaşdırılması
 - ☐ ölçmə vasitələrinin akkreditləşdirilməsi
 - ☐ sahə metroloji nəzarəti
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunun məqsədləri nədən ibarətdir? (Çəki: 1)

- ☒ vətəndaşların hüquq və qanuni mənafələrinin, Azərbaycan respublikasının müəyyən edilmiş hüquq qaydalarının və iqtisadiyyatının ölçmələrin qeyri-düzgün nəticələrinin mənfi təsirindən müdafiəsi
 - ☐ vətəndaşların əmlakının mühafizəsi
 - ☐ vətəndaşların saqlamlığının mühafizəsi
 - ☐ vətəndaşların təhlükəsizliyinin mühafizəsi
 - ☐ ölçmə vasitələrinin yeni texnika və texnologiyalara uyğunluğu
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunun məqsədləri nədən ibarətdir? (Çəki: 1)

- ☐ vətəndaşların əmlakının mühafizəsi
 - ☒ kəmiyyət vahidlərinin dövlət etalonlarının tətbiqi və ölkədə qəbul olunmuş vahidlərlə ifadə edilmiş lazımi dəqiqlikli ölçmə nəticələrinin istifadəsi əsasında elmi-texniki və iqtisadi tərəqqiyə köməklik etmək
 - ☐ vətəndaşların saqlamlığının mühafizəsi
 - ☐ vətəndaşların təhlükəsizliyinin mühafizəsi
 - ☐ ölçmə vasitələrinin yeni texnika və texnologiyalara uyğunluğu
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunun məqsədləri nədən ibarətdir? (Çəki: 1)

- ☐ vətəndaşların əmlakının mühafizəsi
- ☐ vətəndaşların saqlamılığının mühafizəsi
- ☒ beynəlxalq və müəssisələrarası əlaqələrin inkişafı üçün əlverişli şəraitin yaradılması
- ☐ vətəndaşların təhlükəsizliyinin mühafizəsi
- ☐ ölçmə vasitələrinin yeni texnika və texnologiyalara uyğunluğu

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunun məqsədləri nədən ibarətdir? (Çəki: 1)

- ☐ vətəndaşların əmlakının mühafizəsi
- ☐ vətəndaşların saqlamılığının mühafizəsi
- ☐ vətəndaşların təhlükəsizliyinin mühafizəsi
- ☒ ölçmə vasitələrinin istehsalı, buraxılması, istismarı, təmiri, satışı və idxalı məsələləri üzrə Azərbaycan Respublikasının dövlət idarəetmə orqanlarının hüquqi və fiziki şəxslərlə münasibətlərinin tənzimlənməsi
- ☐ ölçmə vasitələrinin yeni texnika və texnologiyalara uyğunluğu

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunun məqsədləri nədən ibarətdir? (Çəki: 1)

- ☐ vətəndaşların əmlakının mühafizəsi
- ☐ vətəndaşların saqlamılığının mühafizəsi
- ☐ vətəndaşların təhlükəsizliyinin mühafizəsi
- ☐ ölçmə vasitələrinin yeni texnika və texnologiyalara uyğunluğu
- ☒ Azərbaycan ölçmə sisteminin dünya praktikasına uyğunlaşması

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı anlayışları müəyyən edir və qanunvericilik qaydasında təsdiqləyir? (Çəki: 1)

- ☒ ölçmələrin vəhdəti
- ☐ ölçü cihazı
- ☐ etalon
- ☐ metroloji təminat
- ☐ ölçü avadanlığı

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı anlayışları müəyyən edir və qanunvericilik qaydasında təsdiqləyir? (Çəki: 1)

- ☐ ölçü cihazı
- ☒ metroloji xidmət
- ☐ etalon
- ☐ metroloji təminat
- ☐ ölçü avadanlığı

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı anlayışları müəyyən edir və qanunvericilik qaydasında təsdiqləyir? (Çəki: 1)

- ☐ ölçü cihazı
 - ☐ etalon
 - ☒ ölçmə vasitələri
 - ☐ metroloji təminat
 - ☐ ölçü avadanlığı
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı anlayışları müəyyən edir və qanunvericilik qaydasında təsdiqləyir? (Çəki: 1)

- ☐ ölçü cihazı
 - ☐ etalon
 - ☐ metroloji təminat
 - ☒ kəmiyyət vahidinin etalonu
 - ☐ ölçü avadanlığı
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı anlayışları müəyyən edir və qanunvericilik qaydasında təsdiqləyir? (Çəki: 1)

- ☐ ölçü cihazı
 - ☐ etalon
 - ☐ metroloji təminat
 - ☐ ölçü avadanlığı
 - ☒ dövlət kəmiyyət vahidinin etalonu
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı anlayışları müəyyən edir və qanunvericilik qaydasında təsdiqləyir? (Çəki: 1)

- ☒ ölçmələrin vəhdətinin təmin edilməsi üzrə normativ sənədlər (metroloji norma və qaydalar)
 - ☐ etalon
 - ☐ metroloji təminat
 - ☐ ölçü avadanlığı
 - ☐ ölçü cihazı
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı anlayışları müəyyən edir və qanunvericilik qaydasında təsdiqləyir? (Çəki: 1)

- ☐ etalon
 - ☒ metroloji nəzarət
 - ☐ metroloji təminat
 - ☐ ölçü avadanlığı
 - ☐ ölçü cihazı
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun hansı anlayışları müəyyən edir və qanunvericilik qaydasında təsdiqləyir? (Çəki: 1)

- ☐ etalon
 - ☐ metroloji təminat
 - ☒ ölçmə vasitələrinin müqayisəli yoxlanması
 - ☐ ölçü avadanlığı
 - ☐ ölçü cihazı
-

Sual: . “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanun hansı anlayışları müəyyən edir və qanunvericilik qaydasında təsdiqləyir? (Çəki: 1)

- ☐ etalon
 - ☐ metroloji təminat
 - ☐ ölçü avadanlığı
 - ☒ ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat
 - ☐ ölçü cihazı
-

Sual: “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanun hansı anlayışları müəyyən edir və qanunvericilik qaydasında təsdiqləyir? (Çəki: 1)

- ☐ etalon
 - ☐ metroloji təminat
 - ☐ ölçü avadanlığı
 - ☐ ölçü cihazı
 - ☒ ölçmə vasitələrinin müqayisəli yoxlanması hüququnun verilməsi
-

Sual: “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanun hansı anlayışları müəyyən edir və qanunvericilik qaydasında təsdiqləyir? (Çəki: 1)

- ☒ ölçmə vasitələrinin kalibrlənməsi
 - ☐ metroloji təminat
 - ☐ ölçü avadanlığı
 - ☐ ölçü cihazı
 - ☐ etalon
-

Sual: “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanun hansı anlayışları müəyyən edir və qanunvericilik qaydasında təsdiqləyir? (Çəki: 1)

- ☐ metroloji təminat
 - ☒ kalibrlənmə haqqında sertifikat
 - ☐ ölçü avadanlığı
 - ☐ ölçü cihazı
 - ☐ etalon
-

Sual: “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanun hansı anlayışları müəyyən edir və qanunvericilik qaydasında təsdiqləyir? (Çəki: 1)

- ☐ metroloji təminat
 - ☐ ölçü avadanlığı
 - ☒ ölçmələrin yerinə yetirilmə üsulları
 - ☐ ölçü cihazı
 - ☐ etalon
-

Sual: “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun əsas müddəaları nələri təşkil edir? (Çəki: 1)

- ☒ ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət idarəetməsinin təşkilati strukturunu
 - ☐ ölçmələrin vəhdətinin təmin edilməsinin sahə idarəetməsinin təşkilati strukturunu
 - ☐ ölçmələrin vəhdətinin təmin edilməsinin müəssisə idarəetməsinin təşkilati strukturunu
 - ☐ ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi aktlarını
 - ☐ ölçmələrin vəhdətinin təmin edilməsinin nəzəri metodoloji əsaslarını
-

Sual: “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun əsas müddəaları nələri təşkil edir? (Çəki: 1)

- ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin sahə idarəetməsinin təşkilati strukturunu
 - ☒ Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə normativ sənədləri
 - ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin müəssisə idarəetməsinin təşkilati strukturunu
 - ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi aktlarını
 - ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin nəzəri metodoloji əsaslarını
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunun əsas müddəaları nələri təşkil edir? (Çəki: 1)

- ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin sahə idarəetməsinin təşkilati strukturunu
 - ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin müəssisə idarəetməsinin təşkilati strukturunu
 - ☒ Kəmiyyət vahidlərini
 - ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi aktlarını
 - ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin nəzəri metodoloji əsaslarını
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunun əsas müddəaları nələri təşkil edir? (Çəki: 1)

- ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin sahə idarəetməsinin təşkilati strukturunu
 - ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin müəssisə idarəetməsinin təşkilati strukturunu
 - ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi aktlarını
 - ☒ Kəmiyyət vahidlərinin dövlət etalonlarını
 - ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin nəzəri metodoloji əsaslarını
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunun əsas müddəaları nələri təşkil edir? (Çəki: 1)

- ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin sahə idarəetməsinin təşkilati strukturunu
 - ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin müəssisə idarəetməsinin təşkilati strukturunu
 - ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi aktlarını
 - ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin nəzəri metodoloji əsaslarını
 - ☒ Ölçmə vasitələrini
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunun əsas müddəaları nələri təşkil edir? (Çəki: 1)

- ☒ Ölçmə metodikalarını
 - ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin müəssisə idarəetməsinin təşkilati strukturunu
 - ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi aktlarını
 - ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin nəzəri metodoloji əsaslarını
 - ☐ Ölçmələrin vəhdətinin təmin edilməsinin sahə idarəetməsinin təşkilati strukturunu
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun nəyi müəyyən edir? (Çəki: 1)

- ☒ Dövlət metroloji xidmətini
 - ☐ Sahə metroloji xidmətini
 - ☐ İdarə metroloji xidmətini
 - ☐ Ölçmə metodikalarını
 - ☐ Ölçmə üsullarını
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanun nəyi müəyyən edir? (Çəki: 1)

- ☐ Sahə metroloji xidmətini
- ☒ Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə digər xidmətləri
- ☐ İdarə metroloji xidmətini
- ☐ Ölçmə metodikalarını

☐ Ölçmə üsullarını

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: “Ölçmələrin vahdətinin təmin edilməsi haqqında” Qanun nəyi müəyyən edir? (Çəki: 1)

- ☐ sahə metroloji xidmətini
- ☒ idarə metroloji xidmətini
- ☐ dövlət idarəetmə orqanlarının metroloji xidmətlərini
- ☐ ölçmə metodikalarını
- ☐ ölçmə üsullarını

Sual: “Ölçmələrin vahdətinin təmin edilməsi haqqında” Qanun nəyi müəyyən edir? (Çəki: 1)

- ☐ sahə metroloji xidmətini
- ☒ idarə metroloji xidmətini
- ☐ ölçmə metodikalarını
- ☐ dövlət metroloji nəzarətinin vəzifələrini
- ☐ ölçmə üsullarını

Sual: “Ölçmələrin vahdətinin təmin edilməsi haqqında” Qanun nəyi müəyyən edir? (Çəki: 1)

- ☐ sahə metroloji xidmətini
- ☐ idarə metroloji xidmətini
- ☐ ölçmə metodikalarını
- ☐ ölçmə üsullarını
- ☒ ölçmə vasitələrinin kalibrlənməsi barədə müddəaları

Sual: “Ölçmələrin vahdətinin təmin edilməsi haqqında” Qanun nəyi müəyyən edir? (Çəki: 1)

- ☒ ölçmə vasitələrinin sertifikatlaşdırılması barədə müddəaları
- ☐ idarə metroloji xidmətini
- ☐ ölçmə metodikalarını
- ☐ ölçmə üsullarını
- ☐ sahə metroloji xidmətini

Sual: “Ölçmələrin vahdətinin təmin edilməsi haqqında” Qanun nəyi müəyyən edir? (Çəki: 1)

- ☐ idarə metroloji xidmətini
- ☒ “Ölçmələrin vahdətinin təmin edilməsi haqqında” Qanunun pozulmasına görə sanksiyalar
- ☐ ölçmə metodikalarını
- ☐ ölçmə üsullarını
- ☐ sahə metroloji xidmətini

Sual: Dövlət metroloji nəzarətinə nələr aiddir? (Çəki: 1)

- ☒ dövlət sınaqlarının aparılması

- ☐ attestasiya
 - ☐ texniki nəzarət
 - ☐ keyfiyyətə nəzarət
 - ☐ müxtəlif yoxlama növləri
-

Sual: Dövlət metroloji nəzarətinə nələr aiddir? (Çəki: 1)

- ☐ attestasiya
 - ☒ ölçmə vasitələrinin tipinin təsdiq edilməsi
 - ☐ texniki nəzarət
 - ☐ keyfiyyətə nəzarət
 - ☐ müxtəlif yoxlama növləri
-

Sual: Dövlət metroloji nəzarətinə nələr aiddir? (Çəki: 1)

- ☐ attestasiya
 - ☐ texniki nəzarət
 - ☒ ölçmə vasitələrinin və ölçmələrin yerinə yetirilməsi üsullarının tətbiq edilməsinin yoxlanması
 - ☐ keyfiyyətə nəzarət
 - ☐ müxtəlif yoxlama növləri
-

Sual: Dövlət metroloji nəzarətinə nələr aiddir? (Çəki: 1)

- ☐ attestasiya
 - ☐ texniki nəzarət
 - ☐ keyfiyyətə nəzarət
 - ☒ ölçmə vasitələrinin müqayisəli yoxlanması
 - ☐ müxtəlif yoxlama növləri
-

Sual: Dövlət metroloji nəzarətinə nələr aiddir? (Çəki: 1)

- ☐ attestasiya
 - ☐ texniki nəzarət
 - ☐ keyfiyyətə nəzarət
 - ☐ müxtəlif yoxlama növləri
 - ☒ etalonların müqayisəli yoxlanması
-

Sual: Dövlət metroloji nəzarətinə nələr aiddir? (Çəki: 1)

- ☒ ölçmə vasitələrinin istehsalına nəzarət
 - ☐ texniki nəzarət
 - ☐ keyfiyyətə nəzarət
 - ☐ müxtəlif yoxlama növləri
 - ☐ attestasiya
-

Sual: Dövlət metroloji nəzarətinə nələr aiddir? (Çəki: 1)

- ☐ texniki nəzarət
 - ☒ ölçmə vasitələrinin satışına nəzarət
 - ☐ keyfiyyətə nəzarət
 - ☐ müxtəlif yoxlama növləri
 - ☐ attestasiya
-

Sual: Dövlət metroloji nəzarətinə nələr aiddir? (Çəki: 1)

- ☐ texniki nəzarət
 - ☐ keyfiyyətə nəzarət
 - ☒ ölçmə vasitələrinin idxalına nəzarət
 - ☐ müxtəlif yoxlama növləri
 - ☐ attestasiya
-

Sual: Dövlət metroloji nəzarətinə nələr aiddir? (Çəki: 1)

- ☐ texniki nəzarət
 - ☐ keyfiyyətə nəzarət
 - ☐ müxtəlif yoxlama növləri
 - ☒ ölçmələrin yerinə yetirilməsinin attestasiya edilmiş üsullarına nəzarət
 - ☐ attestasiya
-

Sual: Dövlət metroloji nəzarətinə nələr aiddir? (Çəki: 1)

- ☐ texniki nəzarət
 - ☐ keyfiyyətə nəzarət
 - ☐ müxtəlif yoxlama növləri
 - ☐ attestasiya
 - ☒ etalonlara nəzarət
-

Sual: Dövlət metroloji nəzarətinə nələr aiddir? (Çəki: 1)

- ☐ texniki nəzarət
 - ☐ keyfiyyətə nəzarət
 - ☐ müxtəlif yoxlama növləri
 - ☐ attestasiya
 - ☒ metroloji qaydalara nəzarət
-

Sual: Dövlət metroloji nəzarətinə nələr aiddir? (Çəki: 1)

- ☐ texniki nəzarət
 - ☐ keyfiyyətə nəzarət
 - ☐ müxtəlif yoxlama növləri
 - ☐ attestasiya
 - ☒ normalara nəzarət
-

Sual: Dövlət metroloji nəzarətinə cəlb edilən ölçmə vasitələri hansı yoxlamadan keçməlidirlər? (Çəki: 1)

- ☒ müqayisəli
 - ☐ fasiləli
 - ☐ dövri
 - ☐ birbaşa
 - ☐ vaxtaşırı
-

Sual: Müqayisəli yoxlamanın nəticəsi nə ilə təsdiq olunur? (Çəki: 1)

- ☐ protokol ilə
 - ☐ attestat ilə
 - ☐ qərar ilə
 - ☐ akt ilə
 - ☒ müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlama möhürü
-

Sual: Müqayisəli yoxlamanın nəticəsi nə ilə təsdiq olunur? (Çəki: 1)

- ☐ protokol ilə
- ☐ attestat ilə
- ☐ qərar ilə
- ☐ akt ilə
- ☒ müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlama haqqında şəhadətnamə ilə

Bölmə: 1001

Ad	1001
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qərbi Avropa ölkələrində metroloji fəaliyyət hansı sənədlərlə tənzimlənir? (Çəki: 1)

- ☒ Böyük Britaniyada-1985-ci ildə qəbul edilmiş “Ölçülər və çəkilər haqqında” qanunla
- ☐ Böyük Britaniyada-1985-ci ildə qəbul edilmiş “Ölçü vasitələri haqqında” qanunla
- ☐ Böyük Britaniyada-1985-ci ildə qəbul edilmiş “Yoxlama vasitələri haqqında” qanunla
- ☐ Böyük Britaniyada-1985-ci ildə qəbul edilmiş “Metroloji Mərkəzlərin yaradılması haqqında” qanunla
- ☐ Böyük Britaniyada-1985-ci ildə qəbul edilmiş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunla

Sual: Qərbi Avropa ölkələrində metroloji fəaliyyət hansı sənədlərlə tənzimlənir? (Çəki: 1)

- ☒ Almaniya-Konstitusiya (73-cü maddə) və iki əsas qanunla: “Ölçmə işi və yoxlama haqqında” və “Ölçü vahidləri və ölçü işi haqqında”. Hər iki sənəd 1985-ci ildə qəbul edilmişdir.
- ☐ Almaniya-1985-ci ildə qəbul edilmiş “Ölçü vasitələri haqqında” qanunla
- ☐ Almaniya -1985-ci ildə qəbul edilmiş “Yoxlama vasitələri haqqında” qanunla
- ☐ Almaniya -1985-ci ildə qəbul edilmiş “Metroloji Mərkəzlərin yaradılması haqqında” qanunla
- ☐ Almaniya -1985-ci ildə qəbul edilmiş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunla

Sual: Qərbi Avropa ölkələrində metroloji fəaliyyət hansı sənədlərlə tənzimlənir? (Çəki: 1)

- ☒ ABŞ-da-Konstitusiya (bölmə, maddə1) və bir neçə qanunla, məsələn, “Metrik sistem haqqında” (1966-cı il), “Malların qablaşdırılması və saxlanması haqqında” (1996-cı il) və s.
- ☐ ABŞ-da 1996-cı ildə qəbul edilmiş “Ölçü vasitələri haqqında” qanunla
- ☐ ABŞ-da1996-cı ildə qəbul edilmiş “Yoxlama vasitələri haqqında” qanunla
- ☐ ABŞ-da1996-cı ildə qəbul edilmiş “Metroloji Mərkəzlərin yaradılması haqqında” qanunla
- ☐ ABŞ-da 1996-cı ildə qəbul edilmiş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunla

Sual: Qərbi Avropa ölkələrində metroloji fəaliyyət hansı sənədlərlə tənzimlənir? (Çəki: 1)

- ☒ Fransada-“Metrik sistem və ölçmə vasitələrinin yoxlanması haqqında” qanunla (1985-ci il)
- ☐ Fransada-1985-ci ildə qəbul edilmiş “Ölçü vasitələri haqqında” qanunla
- ☐ Fransada -1985-ci ildə qəbul edilmiş “Yoxlama vasitələri haqqında” qanunla
- ☐ Fransada-1985-ci ildə qəbul edilmiş “Metroloji Mərkəzlərin yaradılması haqqında” qanunla

☐ Fransada -1985-ci ildə qəbul edilmiş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunla

Sual: Qərbi Avropa ölkələrində ölçmələrin vəhdətinin təmin olunmasına hansı təşkilat xidmət edir? (Çəki: 1)

- ☒ AVROMET
 - ☐ AROMVET
 - ☐ AORMVET
 - ☐ AEORVMT
 - ☐ AROVMET
-

Sual: Qərbi Avropa ölkələrində ölçmələrin vəhdətinin təmin olunmasında hansı institutun ən böyük xidməti olmuşdur? (Çəki: 1)

- ☒ Fransanın fiziki-texniki institutu
 - ☐ Almaniyanın federal fiziki-texniki institutu
 - ☐ İtaliyanın fiziki-texniki institutu
 - ☐ ABŞ-ın fiziki-texniki institutu
 - ☐ Rusiyanın fiziki-texniki institutu
-

Sual: Federal səviyyədə metrologiyanın hüquqi əsasları harada öz əksini tapmışdır? (Çəki: 1)

- ☒ “Ölçü vahidləri haqqında” qanunlarda
 - ☐ “Ölçü vasitələri haqqında” qanunlarda
 - ☐ “Ölçmələr haqqında” qanunlarda
 - ☐ “Ölçü cihazları haqqında” qanunlarda
 - ☐ “Ölçü avadanlıqları haqqında” qanunlarda
-

Sual: Federal səviyyədə metrologiyanın hüquqi əsasları harada öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ “Ölçü vasitələri haqqında” qanunlarda
 - ☒ “Yoxlama haqqında” qanunlarda
 - ☐ “Ölçmələr haqqında” qanunlarda
 - ☐ “Ölçü cihazları haqqında” qanunlarda
 - ☐ “Ölçü avadanlıqları haqqında” qanunlarda
-

Sual: Federal səviyyədə metrologiyanın hüquqi əsasları harada öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ “Ölçü vasitələri haqqında” qanunlarda
 - ☒ “Tibbi cihazlar haqqında” qanunlarda
 - ☐ “Ölçü cihazları haqqında” qanunlarda
 - ☐ “Ölçü avadanlıqları haqqında” qanunlarda
 - ☐ “Ölçmələr haqqında” qanunlarda
-

Sual: Federal səviyyədə metrologiyanın hüquqi əsasları harada öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ “Ölçü vasitələri haqqında” qanunlarda
 - ☐ “Ölçmələr haqqında” qanunlarda
 - ☐ “Ölçü cihazları haqqında” qanunlarda
 - ☒ “Yoxlama haqqında” təlimatlarda
 - ☐ “Ölçü avadanlıqları haqqında” qanunlarda
-

Sual: Federal səviyyədə metrologiyanın hüquqi əsasları harada öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ “Ölçü vasitələri haqqında” qanunlarda

- ☐ “Ölçmələr haqqında” qanunlarda
- ☐ “Ölçü cihazları haqqında” qanunlarda
- ☐ “Ölçü avadanlıqları haqqında” qanunlarda
- ☒ “Hazır qablaşdırmalar haqqında” təlimatlarda

Sual: Federal səviyyədə metrologiyanın hüquqi əsasları harada öz əksini tapmışdır? (Çəki: 1)

- ☒ “Tipin təsdiq edilməsi və yoxlama üzrə işə görə əmək haqqı haqqında” təlimatlarda
- ☐ “Ölçmələr haqqında” qanunlarda
- ☐ “Ölçü cihazları haqqında” qanunlarda
- ☐ “Ölçü avadanlıqları haqqında” qanunlarda
- ☐ “Ölçü vasitələri haqqında” qanunlarda

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Federal səviyyədə metrologiyanın hüquqi əsasları harada öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ “Ölçmələr haqqında” qanunlarda
- ☒ “Metrologiya sahəsində pozuntular (inzibati) haqqında” təlimatlarda
- ☐ “Ölçü cihazları haqqında” qanunlarda
- ☐ “Ölçü avadanlıqları haqqında” qanunlarda
- ☐ “Ölçü vasitələri haqqında” qanunlarda

Sual: Federal fiziki-texniki İnstitutun əsas vəzifəsi nədən ibarətdir? (Çəki: 1)

- ☒ ölçü vahidlərinin müəyyən edilməsi
- ☐ fiziki kəmiyyətlərin müəyyən edilməsi
- ☐ keyfiyyət göstəricilərinin müəyyən edilməsi
- ☐ ölçmə vasitələrinin təmiri
- ☐ ölçmələrin növünü müəyyən etmək

Sual: Federal fiziki-texniki İnstitutun əsas vəzifəsi nədən ibarətdir? (Çəki: 1)

- ☐ fiziki kəmiyyətlərin müəyyən edilməsi
- ☒ dövlət etalonlarının işlənilib hazırlanması
- ☐ keyfiyyət göstəricilərinin müəyyən edilməsi
- ☐ ölçmə vasitələrinin təmiri
- ☐ ölçmələrin növünü müəyyən etmək

Sual: Federal fiziki-texniki İnstitutun əsas vəzifəsi nədən ibarətdir? (Çəki: 1)

- ☐ fiziki kəmiyyətlərin müəyyən edilməsi
- ☐ keyfiyyət göstəricilərinin müəyyən edilməsi
- ☒ dövlət etalonlarının saxlanması
- ☐ ölçmə vasitələrinin təmiri
- ☐ ölçmələrin növünü müəyyən etmək

Sual: Federal fiziki-texniki İnstitutun əsas vəzifəsi nədən ibarətdir? (Çəki: 1)

- ☐ fiziki kəmiyyətlərin müəyyən edilməsi
 - ☐ keyfiyyət göstəricilərinin müəyyən edilməsi
 - ☐ ölçmə vasitələrinin təmiri
 - ☒ dövlət etalonlarının tətbiqi
 - ☐ ölçmələrin növünü müəyyən etmək
-

Sual: Federal fiziki-texniki İnstitutun əsas vəzifəsi nədən ibarətdir? (Çəki: 1)

- ☐ fiziki kəmiyyətlərin müəyyən edilməsi
 - ☐ keyfiyyət göstəricilərinin müəyyən edilməsi
 - ☐ ölçmə vasitələrinin təmiri
 - ☐ ölçmələrin növünü müəyyən etmək
 - ☒ ölçmə vasitələrinin sınağı
-

Sual: Federal fiziki-texniki İnstitutun əsas vəzifəsi nədən ibarətdir? (Çəki: 1)

- ☐ fiziki kəmiyyətlərin müəyyən edilməsi
 - ☐ keyfiyyət göstəricilərinin müəyyən edilməsi
 - ☐ ölçmə vasitələrinin təmiri
 - ☐ ölçmələrin növünü müəyyən etmək
 - ☒ ölçmə vasitələrinin tiplərinin təsdiqidir
-

Sual: Ölçü və çəki ərazi idarələrinə hansı səlahiyyətlər verilir? (Çəki: 1)

- ☒ yoxlama işlərinə rəhbərlik və nəzarət
 - ☐ yoxlama laboratoriyalarının qurulmasına nəzarət
 - ☐ yoxlamayı aparan şəxslərin peşə hazırlığına nəzarət
 - ☐ ölçü cihazlarının imtinalarının sayına nəzarət
 - ☐ yoxlama üsullarının işlənilib hazırlanmasına nəzarət
-

Sual: Ölçü və çəki ərazi idarələrinə hansı səlahiyyətlər verilir? (Çəki: 1)

- ☐ yoxlama laboratoriyalarının qurulmasına nəzarət
 - ☒ ölçmə vasitələrini istehsal edən müəssisələrdə keyfiyyət sisteminin sertifikatlaşdırılması
 - ☐ yoxlamayı aparan şəxslərin peşə hazırlığına nəzarət
 - ☐ ölçü cihazlarının imtinalarının sayına nəzarət
 - ☐ yoxlama üsullarının işlənilib hazırlanmasına nəzarət
-

Sual: Ölçü və çəki ərazi idarələrinə hansı səlahiyyətlər verilir? (Çəki: 1)

- ☐ yoxlama laboratoriyalarının qurulmasına nəzarət
 - ☐ yoxlamayı aparan şəxslərin peşə hazırlığına nəzarət
 - ☒ yoxlama laboratoriyalarının tanınması və onlara nəzarət
 - ☐ ölçü cihazlarının imtinalarının sayına nəzarət
 - ☐ yoxlama üsullarının işlənilib hazırlanmasına nəzarət
-

Sual: Ölçü və çəki ərazi idarələrinə hansı səlahiyyətlər verilir? (Çəki: 1)

- ☐ yoxlama laboratoriyalarının qurulmasına nəzarət
 - ☐ yoxlamayı aparan şəxslərin peşə hazırlığına nəzarət
 - ☐ ölçü cihazlarının imtinalarının sayına nəzarət
 - ☒ ölçmə vasitələrinin (etalonlar da daxil olmaqla) planlaşdırılması
 - ☐ yoxlama üsullarının işlənilib hazırlanmasına nəzarət
-

Sual: Ölçü və çəki ərazi idarələrinə hansı səlahiyyətlər verilir? (Çəki: 1)

- ☐ yoxlama laboratoriyalarının qurulmasına nəzarət
- ☐ yoxlamanı aparan şəxslərin peşə hazırlığına nəzarət
- ☐ ölçü cihazlarının imtinalarının sayına nəzarət
- ☐ yoxlama üsullarının işlənib hazırlanmasına nəzarət
- ☒ ölçmə vasitələrinin işlənib hazırlanması və onların yeni yoxlama metodlarına nəzarət

Sual: Yoxlama idarələri hansı işləri həyata keçirir? (Çəki: 1)

- ☒ ölçmə vasitələrinin yoxlanmasını
- ☐ yoxlamanı aparan şəxslərin peşə hazırlığına nəzarəti
- ☐ ölçü cihazlarının imtinalarının sayına nəzarəti
- ☐ yoxlama üsullarının işlənib hazırlanmasına nəzarəti
- ☐ ölçmə vasitələrinin yeni yoxlama metodlarına nəzarəti

Sual: Yoxlama idarələri hansı işləri həyata keçirir? (Çəki: 1)

- ☐ yoxlamanı aparan şəxslərin peşə hazırlığına nəzarəti
- ☒ ölçü cihazlarına onların sahiblərində (istifadə yerlərində) nəzarəti
- ☐ ölçü cihazlarının imtinalarının sayına nəzarəti
- ☐ yoxlama üsullarının işlənib hazırlanmasına nəzarəti
- ☐ ölçmə vasitələrinin yeni yoxlama metodlarına nəzarəti

Sual: Yoxlama idarələri hansı işləri həyata keçirir? (Çəki: 1)

- ☐ yoxlamanı aparan şəxslərin peşə hazırlığına nəzarəti
- ☐ ölçü cihazlarının imtinalarının sayına nəzarəti
- ☒ metroloji qaydalara riayət edilməsinə nəzarəti
- ☐ yoxlama üsullarının işlənib hazırlanmasına nəzarəti
- ☐ ölçmə vasitələrinin yeni yoxlama metodlarına nəzarəti

Sual: Yoxlama idarələri hansı işləri həyata keçirir? (Çəki: 1)

- ☐ yoxlamanı aparan şəxslərin peşə hazırlığına nəzarəti
- ☐ ölçü cihazlarının imtinalarının sayına nəzarəti
- ☐ yoxlama üsullarının işlənib hazırlanmasına nəzarəti
- ☒ pozuntuların aşkar edilməsini
- ☐ ölçmə vasitələrinin yeni yoxlama metodlarına nəzarəti

Sual: Yoxlama idarələri hansı işləri həyata keçirir? (Çəki: 1)

- ☐ yoxlamanı aparan şəxslərin peşə hazırlığına nəzarəti
- ☐ ölçü cihazlarının imtinalarının sayına nəzarəti
- ☐ yoxlama üsullarının işlənib hazırlanmasına nəzarəti
- ☐ ölçmə vasitələrinin yeni yoxlama metodlarına nəzarəti
- ☒ metroloji polisə cərimə sanksiyalarının tətbiqi üçün göstərişlərin verilməsi

BÖLMƏ: 1003

Ad 1003

Suallardan 4

Maksimal faiz 4

Sualları qarışdırmaq



Sual: Dövlət metroloji nəzarəti və qanunverici metrologiya sahəsində nəzarət neçə formada həyata keçirilir? (Çəki: 1)

- ☒ 2
☐ 3
☐ 4
☐ 5
☐ 6

Sual: Dövlət metroloji nəzarəti və qanunverici metrologiya sahəsində nəzarət hansı formada həyata keçirilir? (Çəki: 1)

- ☒ preventiv və repressiv
☐ induktiv və deduktiv
☐ analiz və sintez
☐ sistemli və kompleks
☐ planlı

Sual: Ölçmə vasitələrinin özlərinin sınaqları və yoxlanılması hansı nəzarət formasına aiddir? (Çəki: 1)

- ☒ preventiv
☐ induktiv və deduktiv
☐ analiz və sintez
☐ sistemli və kompleks
☐ planlı

Sual: Ölçmələrin nəticələrinin yoxlanılması, yaxud akkreditləşdirilmiş dövlət laboratoriyalarına nəzarət nəzarətin hansı formasına aiddir? (Çəki: 1)

- ☐ induktiv və deduktiv
☒ repressiv
☐ analiz və sintez
☐ sistemli və kompleks
☐ planlı

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Macarıstanda metroloji fəaliyyətə hansı təşkilat rəhbərlik edir? (Çəki: 1)

- ☒ metrologiya üzrə dövlət idarəsi
☐ metrologiya üzrə sahə idarəsi
☐ metrologiya üzrə müəssisə idarəsi
☐ metrologiya üzrə orqan

Sual: Macarıstanda metrologiya sahəsində əsas hüquqi aktlar neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1990-1991
 - ☒ 1991-1992
 - ☐ 1993-1994
 - ☐ 1994-1995
 - ☐ 1995-1996
-

Sual: Macarıstanda bütün qanunverici və normativ aktların avropa ölkələri qanunvericiliyinə uyğunlaşdırılması nəyə əsas verir? (Çəki: 1)

- ☒ sınaqların nəticələrinin qarşılıqlı tanınmasına
 - ☐ sınaqların təşkilinə
 - ☐ sınaqların aparılmasına
 - ☐ sınaq üçün nümunələrin seçilməsinə
 - ☐ sınaq üsullarının işlənilib hazırlanmasına
-

Sual: Macarıstanda bütün qanunverici və normativ aktların avropa ölkələri qanunvericiliyinə uyğunlaşdırılması nəyə əsas verir? (Çəki: 1)

- ☐ sınaqların təşkilinə
 - ☒ fakültativ sınaqların tətbiqinə
 - ☐ sınaqların aparılmasına
 - ☐ sınaq üçün nümunələrin seçilməsinə
 - ☐ sınaq üsullarının işlənilib hazırlanmasına
-

Sual: Macarıstanda bütün qanunverici və normativ aktların avropa ölkələri qanunvericiliyinə uyğunlaşdırılması nəyə əsas verir? (Çəki: 1)

- ☐ sınaqların təşkilinə
 - ☐ sınaqların aparılmasına
 - ☒ yoxlamaların tətbiqinə
 - ☐ sınaq üçün nümunələrin seçilməsinə
 - ☐ sınaq üsullarının işlənilib hazırlanmasına
-

Sual: Macarıstanda bütün qanunverici və normativ aktların avropa ölkələri qanunvericiliyinə uyğunlaşdırılması nəyə əsas verir? (Çəki: 1)

- ☐ sınaqların təşkilinə
 - ☐ sınaqların aparılmasına
 - ☐ sınaq üçün nümunələrin seçilməsinə
 - ☒ Metrologiya üzrə dövlət idarəsinin akkreditləşdirmə sahəsində fəaliyyətinə
 - ☐ sınaq üsullarının işlənilib hazırlanmasına
-

Sual: Macarıstanda metrologiyanın neçə istiqaməti inkişaf edir? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☐ 3
 - ☐ 4
 - ☒ bütün
-

Sual: Macarıstanda metrologiyanın hansı istiqamətləri inkişaf edir? (Çəki: 1)

- ☒ elmi metrologiya-milli etalonların işlənilib hazırlanması, saxlanması və elmi tədqiqatların aparılmasına üstünlük verir
 - ☐ praktiki metrologiya
 - ☐ nəzəri metrologiya
 - ☐ vizual metrologiya
 - ☐ sorğu metrologiyası
-

Sual: Macarıstanda metrologiyanın hansı istiqamətləri inkişaf edir? (Çəki: 1)

- ☐ praktiki metrologiya
 - ☒ qanunverici metrologiya-əsas istiqamətləri ölçmə vasitələrinin yoxlanması, tiplərin sınağından ibarətdir
 - ☐ nəzəri metrologiya
 - ☐ metodoloji metrologiya
 - ☐ sorğu metrologiyası
-

Sual: Macarıstanda metrologiyanın hansı istiqamətləri inkişaf edir? (Çəki: 1)

- ☐ praktiki metrologiya
 - ☐ nəzəri metrologiya
 - ☒ tətbiqi metrologiya-müəssisələrdə məhsulun keyfiyyətinin təmin edilməsi sistemlərinin tətbiqinin genişlənməsi ilə əlaqədar olaraq bu istiqamətə tələbat xeyli artmışdır
 - ☐ metodoloji metrologiya
 - ☐ sorğu metrologiyası
-

Sual: Hazırda Macarıstanda nə qədər kalibrlemə laboratoriyası avropa tələblərinə uyğunluq üzrə akkreditləşdirilir ? (Çəki: 1)

- ☒ 50-dən çox
 - ☐ 60-dan çox
 - ☐ 70-dən çox
 - ☐ 80-dən çox
 - ☐ 90-dan çox
-

Sual: Bolqarıstanda "Ölçü və ölçü cihazları haqqında qanun" neçənci ildə qəbul olunmuşdur? (Çəki: 1)

- ☒ 1952
 - ☐ 1953
 - ☐ 1954
 - ☐ 1955
 - ☐ 1956
-

Sual: Bolqarıstanda "Ölçü və ölçü cihazları haqqında qanun" neçənci ildə yeniləşdirilmişdir? (Çəki: 1)

- ☐ 1991
 - ☐ 1992
 - ☐ 1993
 - ☐ 1994
 - ☒ 1995
-

Sual: Yoxlama avadanlıqlarının intensiv yeniləşməsi işində Bolqarıstana hansı ölkələr yaxından kömək edir? (Çəki: 1)

- ☐ Fransa
 - ☐ Böyük Britaniya
 - ☐ ABŞ
 - ☒ Almaniya və Avropa İttifaqı
 - ☐ Rusiya
-

Sual: Polşada "Ölçülər haqqında" Qanun neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1991
 - ☐ 1992
 - ☒ 1993
 - ☐ 1994
 - ☐ 1995
-

Sual: Polşada hansı ölçmə vasitələrinə məcburi metroloji nəzarət həyata keçirilir? (Çəki: 1)

- ☒ ticarətdə istifadə olunan
 - ☐ məişətdə
 - ☐ istehsalatda
 - ☐ iaşədə
 - ☐ sənayedə
-

Sual: Polşada hansı ölçmə vasitələrinə məcburi metroloji nəzarət həyata keçirilir? (Çəki: 1)

- ☐ məişətdə
 - ☒ inzibati proseslərdə istifadə olunan
 - ☐ istehsalatda
 - ☐ iaşədə
 - ☐ sənayedə
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Polşada hansı ölçmə vasitələrinə məcburi metroloji nəzarət həyata keçirilir? (Çəki: 1)

- ☐ məişətdə
 - ☐ istehsalatda
 - ☒ əməyin mühafizəsində istifadə olunan
 - ☐ iaşədə
 - ☐ sənayedə
-

Sual: Polşada hansı ölçmə vasitələrinə məcburi metroloji nəzarət həyata keçirilir? (Çəki: 1)

- ☐ məişətdə
 - ☒ istehsalatda
 - ☐ iaşədə
 - ☐ ətraf mühitin mühafizəsində istifadə olunan
 - ☐ sənayedə
-

Sual: Polşada metroloji fəaliyyətdən gələn ümumi gəlirlər nədən təşkil olunur? (Çəki: 1)

- ☒ yoxlamaların keçirilməsinə görə alınan qonorarlardan
 - ☐ nəzarətin keçirilməsinə görə alınan qonorarlardan
 - ☐ sınağın keçirilməsinə görə alınan qonorarlardan
 - ☐ ölçmələrin aparılmasına görə alınan qonorarlardan
 - ☐ təhlillərin aparılmasına görə alınan qonorarlardan
-

Sual: Çexiyada metrologiya haqqında qanun neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☒ 1990
 - ☐ 1991
 - ☐ 1992
 - ☐ 1993
 - ☐ 1994
-

Sual: Aşağıda göstərilənlərdən hansı Çexiya metrologiya institutunun tərkibinə daxildir? (Çəki: 1)

- ☒ müxtəlif ölçmə növləri üzrə laboratoriyalar
 - ☐ sınaq laboratoriyaları
 - ☐ akkreditasiya olunmuş laboratoriyalar
 - ☐ xüsusi laboratoriyalar
 - ☐ yoxlama stendləri
-

Sual: Aşağıda göstərilənlərdən hansı Çexiya metrologiya institutunun tərkibinə daxildir? (Çəki: 1)

- ☐ sınaq laboratoriyaları
 - ☒ ionlaşdırıcı şüalanmalar üzrə müfəttişlik
 - ☐ akkreditasiya olunmuş laboratoriyalar
 - ☐ xüsusi laboratoriyalar
 - ☐ yoxlama stendləri
-

Sual: Aşağıda göstərilənlərdən hansı Çexiya metrologiya institutunun tərkibinə daxildir? (Çəki: 1)

- ☐ sınaq laboratoriyaları
 - ☐ akkreditasiya olunmuş laboratoriyalar
 - ☒ Çexiya metrologiya institutunun yeddi müfəttişliyi
 - ☐ xüsusi laboratoriyalar
 - ☐ yoxlama stendləri
-

Sual: Aşağıda göstərilənlərdən hansı Çexiya metrologiya institutunun tərkibinə daxildir? (Çəki: 1)

- ☐ sınaq laboratoriyaları
 - ☐ akkreditasiya olunmuş laboratoriyalar
 - ☐ xüsusi laboratoriyalar
 - ☒ ölçmələr üzrə səlahiyyətli laboratoriyalar
 - ☐ yoxlama stendləri
-

Sual: Aşağıda göstərilənlərdən hansı Çexiya metrologiya institutunun tərkibinə daxildir? (Çəki: 1)

- ☐ sınaq laboratoriyaları

- ☐ akkreditasiya olunmuş laboratoriyalar
 - ☐ xüsusi laboratoriyalar
 - ☐ yoxlama stendləri
 - ☒ kalibrlemə üzrə səlahiyyətli laboratoriyalar
-

Sual: Sloveniyada "Metrologiya və yoxlama haqqında" Qanun neçənci ildə qəbul edilmişdir?
(Çəki: 1)

- ☒ 1991
 - ☐ 1992
 - ☐ 1993
 - ☐ 1994
 - ☐ 1995
-

Sual: Sloveniyada "Metrologiya və yoxlama haqqında" Qanunda nələr öz əksini tapmışdır?
(Çəki: 1)

- ☒ Standartlaşdırma və metrologiya üzrə idarənin fəaliyyət istiqamətləri
 - ☐ metroloji orqanların fəaliyyət istiqamətləri
 - ☐ metroloji təşkilatların fəaliyyət istiqamətləri
 - ☐ yoxlama təşkilatlarının fəaliyyət istiqamətləri
 - ☐ laboratoriyaların fəaliyyət istiqamətləri
-

Sual: Sloveniyada "Metrologiya və yoxlama haqqında" Qanunda nələr öz əksini tapmışdır?
(Çəki: 1)

- ☐ metroloji orqanların fəaliyyət istiqamətləri
 - ☒ ölçü vahidləri
 - ☐ metroloji təşkilatların fəaliyyət istiqamətləri
 - ☐ yoxlama təşkilatlarının fəaliyyət istiqamətləri
 - ☐ laboratoriyaların fəaliyyət istiqamətləri
-

Sual: Sloveniyada "Metrologiya və yoxlama haqqında" Qanunda nələr öz əksini tapmışdır?
(Çəki: 1)

- ☐ metroloji orqanların fəaliyyət istiqamətləri
 - ☐ metroloji təşkilatların fəaliyyət istiqamətləri
 - ☒ ölçmə vasitələri
 - ☐ yoxlama təşkilatlarının fəaliyyət istiqamətləri
 - ☐ laboratoriyaların fəaliyyət istiqamətləri
-

Sual: Sloveniyada "Metrologiya və yoxlama haqqında" Qanunda nələr öz əksini tapmışdır?
(Çəki: 1)

- ☐ metroloji orqanların fəaliyyət istiqamətləri
 - ☐ metroloji təşkilatların fəaliyyət istiqamətləri
 - ☐ yoxlama təşkilatlarının fəaliyyət istiqamətləri
 - ☒ etalonlar
 - ☐ laboratoriyaların fəaliyyət istiqamətləri
-

Sual: Sloveniyada "Metrologiya və yoxlama haqqında" Qanunda nələr öz əksini tapmışdır?
(Çəki: 1)

- ☐ metroloji orqanların fəaliyyət istiqamətləri
- ☐ metroloji təşkilatların fəaliyyət istiqamətləri
- ☐ yoxlama təşkilatlarının fəaliyyət istiqamətləri

- ☐ laboratoriyaların fəaliyyət istiqamətləri
- ☒ metroloji qaydalar

Sual: Sloveniya Metrologiya İnstitutu dövlət metrologiya orqanı kimi hansı işlərlə məşğul olur?
(Çəki: 1)

- ☒ ölçmə vasitələrinin tipinin təsdiq edilməsilə
- ☐ metroloji qaydaların işlənib hazırlanması ilə
- ☐ yoxlama işlərinin təşkililə
- ☐ standartlaşdırma sahəsində qərarların qəbulu ilə
- ☐ metrologiya sahəsində qərarların qəbulu ilə

Sual: Sloveniya Metrologiya İnstitutu dövlət metrologiya orqanı kimi hansı işlərlə məşğul olur?
(Çəki: 1)

- ☐ metroloji qaydaların işlənib hazırlanması ilə
- ☒ təşkilatlarda ilkin etalonların yoxlanılması ilə
- ☐ yoxlama işlərinin təşkililə
- ☐ standartlaşdırma sahəsində qərarların qəbulu ilə
- ☐ metrologiya sahəsində qərarların qəbulu ilə

Sual: Sloveniya Metrologiya İnstitutu dövlət metrologiya orqanı kimi hansı işlərlə məşğul olur?
(Çəki: 1)

- ☐ metroloji qaydaların işlənib hazırlanması ilə
- ☐ yoxlama işlərinin təşkililə
- ☒ yüksək dəqiqlikli ölçmə vasitələrinin kalibrlənməsilə
- ☐ standartlaşdırma sahəsində qərarların qəbulu ilə
- ☐ metrologiya sahəsində qərarların qəbulu ilə

Sual: Sloveniya Metrologiya İnstitutu dövlət metrologiya orqanı kimi hansı işlərlə məşğul olur?
(Çəki: 1)

- ☐ metroloji qaydaların işlənib hazırlanması ilə
- ☐ yoxlama işlərinin təşkililə
- ☐ standartlaşdırma sahəsində qərarların qəbulu ilə
- ☒ metroloji ekspertiza ilə
- ☐ metrologiya sahəsində qərarların qəbulu ilə

Sual: Sloveniya Metrologiya İnstitutu dövlət metrologiya orqanı kimi hansı işlərlə məşğul olur?
(Çəki: 1)

- ☐ metroloji qaydaların işlənib hazırlanması ilə
- ☐ yoxlama işlərinin təşkililə
- ☐ standartlaşdırma sahəsində qərarların qəbulu ilə
- ☐ metrologiya sahəsində qərarların qəbulu ilə
- ☒ slovak standart nümunələrinin sertifikatlaşdırılması ilə

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Rumuniyada qanunverici metrologiya Bürosu haqqında hökumətin qərarı neçənci ildə olmuşdur? (Çəki: 1)

- ☒ 1992
 - ☐ 1993
 - ☐ 1994
 - ☐ 1995
 - ☐ 1996
-

Sual: Rumuniyada “Ölçmələr haqqında” Qanun neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1991
 - ☐ 1993
 - ☒ 1994
 - ☐ 1995
 - ☐ 1996
-

Sual: Rumuniyada qanunverici metrologiya Bürosunun əsas funksiyaları nədən ibarətdir? (Çəki: 1)

- ☒ qanunverici metrologiyanın əsaslarının işlənilib hazırlanmasından
 - ☐ ölçmə üsullarının işlənilib hazırlanmasından
 - ☐ ölçmə metodikalarının işlənilməsindən
 - ☐ yoxlamaların keçirilməsindən
 - ☐ sınaq avadanlıqlarının sınağa hazırlığından
-

Sual: Rumuniyada qanunverici metrologiya Bürosunun əsas funksiyaları nədən ibarətdir? (Çəki: 1)

- ☐ ölçmə üsullarının işlənilib hazırlanmasından
 - ☒ milli etalonlar sisteminin lazımi səviyyədə saxlanmasıdan
 - ☐ ölçmə metodikalarının işlənilməsindən
 - ☐ yoxlamaların keçirilməsindən
 - ☐ sınaq avadanlıqlarının sınağa hazırlığından
-

Sual: Rumuniyada qanunverici metrologiya Bürosunun əsas funksiyaları nədən ibarətdir? (Çəki: 1)

- ☐ ölçmə üsullarının işlənilib hazırlanmasından
 - ☐ ölçmə metodikalarının işlənilməsindən
 - ☒ dövlət metroloji nəzarətinin həyata keçirilməsindən
 - ☐ yoxlamaların keçirilməsindən
 - ☐ sınaq avadanlıqlarının sınağa hazırlığından
-

Sual: Rumuniyada qanunverici metrologiya Bürosunun əsas funksiyaları nədən ibarətdir? (Çəki: 1)

- ☐ ölçmə üsullarının işlənilib hazırlanmasından
 - ☐ ölçmə metodikalarının işlənilməsindən
 - ☐ yoxlamaların keçirilməsindən
 - ☒ pozuntuların müəyyən edilməsindən
 - ☐ sınaq avadanlıqlarının sınağa hazırlığından
-

Sual: Rumuniyada qanunverici metrologiya Bürosunun əsas funksiyaları nədən ibarətdir? (Çəki: 1)

- ☐ ölçmə üsullarının işlənilib hazırlanmasından
 - ☐ yoxlamaların keçirilməsindən
 - ☐ sınaq avadanlıqlarının sınağa hazırlığından
 - ☒ cərimə sanksiyalarının tətbiqindən
 - ☐ ölçmə metodikalarının işlənilməsindən
-

Sual: Rumuniyada qanunverici metrologiya Bürosunun əsas funksiyaları nədən ibarətdir? (Çəki: 1)

- ☒ ölçmə vasitələrinin tipinin təsdiqindən
 - ☐ ölçmə metodikalarının işlənilməsindən
 - ☐ yoxlamaların keçirilməsindən
 - ☐ sınaq avadanlıqlarının sınağa hazırlığından
 - ☐ ölçmə üsullarının işlənilib hazırlanmasından
-

Sual: Rumuniyada qanunverici metrologiya Bürosunun əsas funksiyaları nədən ibarətdir? (Çəki: 1)

- ☐ ölçmə metodikalarının işlənilməsindən
 - ☒ yoxlama laboratoriyalarının akkreditləşdirilməsindən
 - ☐ yoxlamaların keçirilməsindən
 - ☐ sınaq avadanlıqlarının sınağa hazırlığından
 - ☐ ölçmə üsullarının işlənilib hazırlanmasından
-

Sual: Rumuniyada qanunverici metrologiya Bürosunun əsas funksiyaları nədən ibarətdir? (Çəki: 1)

- ☐ ölçmə metodikalarının işlənilməsindən
 - ☐ yoxlamaların keçirilməsindən
 - ☒ kalibrəmə laboratoriyalarının akkreditləşdirilməsi
 - ☐ sınaq avadanlıqlarının sınağa hazırlığından
 - ☐ ölçmə üsullarının işlənilib hazırlanmasından
-

Sual: Rumuniyada qanunverici metrologiya əsasən hansı sahələrə tətbiq edilir? (Çəki: 1)

- ☒ ticarət
 - ☐ xidmət
 - ☐ sənaye
 - ☐ idman
 - ☐ mədəniyyət
-

Sual: Rumuniyada qanunverici metrologiya əsasən hansı sahələrə tətbiq edilir? (Çəki: 1)

- ☐ xidmət
 - ☒ səhiyyə
 - ☐ sənaye
 - ☐ idman
 - ☐ mədəniyyət
-

Sual: Rumuniyada qanunverici metrologiya əsasən hansı sahələrə tətbiq edilir? (Çəki: 1)

- ☐ xidmət
- ☐ sənaye
- ☒ ətraf mühitin mühafizəsi

- ☐ idman
 - ☐ mədəniyyət
-

Sual: Rumuniyada qanunverici metrologiya əsasən hansı sahələrə tətbiq edilir? (Çəki: 1)

- ☐ xidmət
 - ☐ sənaye
 - ☐ idman
 - ☒ sənişin nəqliyyatının təhlükəsizliyi
 - ☐ mədəniyyət
-

Sual: Rumuniyada qanunverici metrologiya əsasən hansı sahələrə tətbiq edilir? (Çəki: 1)

- ☐ xidmət
 - ☐ sənaye
 - ☐ idman
 - ☐ mədəniyyət
 - ☒ yük nəqliyyatının təhlükəsizliyi
-

Sual: Rumuniyada qanunverici metrologiya əsasən hansı sahələrə tətbiq edilir? (Çəki: 1)

- ☐ xidmət
 - ☐ sənaye
 - ☐ idman
 - ☐ mədəniyyət
 - ☒ əməyin mühafizəsi
-

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vahdətinin təmin edilməsi haqqında” Qanun neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1991
 - ☐ 1992
 - ☒ 1993
 - ☐ 1994
 - ☐ 1995
-

Sual: Aşağıda göstərilənlərdən hansı Rusiya idarəetmə orqanlarının strukturuna daxil olan bölmələrə aiddir? (Çəki: 1)

- ☒ mərkəzi aparatda baş metroloq vəzifəsi
 - ☐ yoxlama laboratoriyalarının akkreditləşdirilməsi üzrə
 - ☐ yoxlamaların keçirilməsi üzrə
 - ☐ ölçmə metodikalarının işlənilməsi üzrə
 - ☐ ölçmə üsullarının işlənilib hazırlanması üzrə
-

Sual: Aşağıda göstərilənlərdən hansı Rusiya idarəetmə orqanlarının strukturuna daxil olan bölmələrə aiddir? (Çəki: 1)

- ☐ yoxlama laboratoriyalarının akkreditləşdirilməsi üzrə
 - ☒ sahələrdə-baş və baza təşkilatlar üzrə
 - ☐ yoxlamaların keçirilməsi üzrə
 - ☐ ölçmə metodikalarının işlənilməsi üzrə
 - ☐ ölçmə üsullarının işlənilib hazırlanması üzrə
-

Sual: Aşağıda göstərilənlərdən hansı Rusiya idarəetmə orqanlarının strukturuna daxil olan bölmələrə aiddir? (Çəki: 1)

- ☐ yoxlama laboratoriyalarının akkreditləşdirilməsi üzrə
 - ☐ yoxlamaların keçirilməsi üzrə
 - ☒ müəssisələrdə kalibrləmə laboratoriyaları üzrə
 - ☐ ölçmə metodikalarının işlənilməsi üzrə
 - ☐ ölçmə üsullarının işlənilib hazırlanması üzrə
-

Sual: Aşağıda göstərilənlərdən hansı Rusiya idarəetmə orqanlarının strukturuna daxil olan bölmələrə aiddir? (Çəki: 1)

- ☐ yoxlama laboratoriyalarının akkreditləşdirilməsi üzrə
 - ☐ yoxlamaların keçirilməsi üzrə
 - ☐ ölçmə metodikalarının işlənilməsi üzrə
 - ☒ təşkilatlarda kalibrləmə laboratoriyaları üzrə
 - ☐ ölçmə üsullarının işlənilib hazırlanması üzrə
-

Sual: Aşağıda göstərilənlərdən hansı Rusiya idarəetmə orqanlarının strukturuna daxil olan bölmələrə aiddir? (Çəki: 1)

- ☐ yoxlama laboratoriyalarının akkreditləşdirilməsi üzrə
 - ☐ yoxlamaların keçirilməsi üzrə
 - ☐ ölçmə metodikalarının işlənilməsi üzrə
 - ☐ ölçmə üsullarının işlənilib hazırlanması üzrə
 - ☒ ölçmə vasitələrinin təmiri üzrə
-

Sual: Federasiyasında "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☒ səhiyyə
 - ☐ xidmət
 - ☐ sənaye
 - ☐ idman
 - ☐ mədəniyyət
-

Sual: Rusiya Federasiyasında "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☐ xidmət
 - ☒ baytarlıq
 - ☐ sənaye
 - ☐ idman
 - ☐ mədəniyyət
-

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☐ sənaye
- ☒ ətraf mühitin qorunması
- ☐ idman
- ☐ mədəniyyət
- ☐ Düzgün cavab yoxdur

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☐ xidmət
- ☐ sənaye
- ☐ idman
- ☒ əməyin təhlükəsizliyinin təmin edilməsi
- ☐ mədəniyyət

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☐ xidmət
- ☐ sənaye
- ☐ idman
- ☐ mədəniyyət
- ☒ ticarət əməliyyatlarının

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☒ alıcı və satıcı arasında qarşılıqlı hesablaşmaların
- ☐ sənaye
- ☐ idman
- ☐ xidmət
- ☐ mədəniyyət

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☐ sənaye
- ☒ dövlət uçot əməliyyatlarının aparılması
- ☐ idman
- ☐ xidmət
- ☐ mədəniyyət

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☐ sənaye
 - ☐ idman
 - ☒ geodeziya və hidrometroloji işlər
 - ☐ xidmət
 - ☐ mədəniyyət
-

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☐ sənaye
 - ☐ idman
 - ☐ xidmət
 - ☒ bank əməliyyatlarının aparılması
 - ☐ mədəniyyət
-

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☐ sənaye
 - ☐ idman
 - ☐ xidmət
 - ☐ mədəniyyət
 - ☒ vergi əməliyyatlarının aparılması
-

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☒ kömrük əməliyyatlarının aparılması
 - ☐ idman
 - ☐ xidmət
 - ☐ mədəniyyət
 - ☐ sənaye
-

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☐ idman
 - ☒ poçt əməliyyatlarının aparılması
 - ☐ xidmət
 - ☐ mədəniyyət
 - ☐ sənaye
-

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☐ idman
 - ☐ xidmət
 - ☒ dövlət ehtiyacları üçün kontraktlar üzrə göndərilən məhsulun istehsalı
 - ☐ mədəniyyət
 - ☐ sənaye
-

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☐ idman
 - ☐ xidmət
 - ☐ mədəniyyət
 - ☒ RF-nin dövlət standartlarının məcburi tələblərinə məhsulun uyğunluğunu yoxlamaq məqsədi ilə onun sınaqdan keçirilməsi
 - ☐ sənaye
-

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☐ idman
 - ☐ xidmət
 - ☐ mədəniyyət
 - ☐ sənaye
 - ☒ məhsulun keyfiyyətinə nəzarət edilməsi
-

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☒ məhsulun və xidmətləri məcburi sertifikatlaşdırılması
 - ☐ xidmət
 - ☐ mədəniyyət
 - ☐ sənaye
 - ☐ idman
-

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☐ xidmət
 - ☒ məhkəmənin tapşırığı ilə ölçmələrin aparılması
 - ☐ mədəniyyət
 - ☐ sənaye
 - ☐ idman
-

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☐ xidmət
 - ☐ mədəniyyət
 - ☒ proqramlıq orqanlarının tapşırığı ilə ölçmələrin aparılması
 - ☐ sənaye
 - ☐ idman
-

Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metroloji xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☐ xidmət
 - ☐ mədəniyyət
 - ☐ sənaye
 - ☒ arbitraj məhkəməsinin tapşırığı ilə ölçmələrin aparılması
 - ☐ idman
-

BÖLMƏ: 1203

Ad 1203

Suallardan 16



Sual: Rusiya Federasiyasında “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən metrologiya xidmətlərin yaradılması hansı sahələrdə məcburidir? (Çəki: 1)

- ☐ xidmət
- ☐ mədəniyyət
- ☐ sənaye
- ☐ idman
- ☒ RF-in dövlət orqanlarının tapşırığı ilə ölçmələrin aparılması

Sual: “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən Belorusiyada Qanunverici metrologiya hansı istiqamətə yönəldilmişdir? (Çəki: 1)

- ☒ terminlərə və təyirlərə
- ☐ sınaqların təşkilinə
- ☐ sınaqların aparılmasına
- ☐ sınaq üçün nümunələrin seçilməsinə
- ☐ sınaq üsullarının işlənilib hazırlanmasına

Sual: “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən Belorusiyada Qanunverici metrologiya hansı istiqamətə yönəldilmişdir? (Çəki: 1)

- ☐ sınaqların təşkilinə
- ☒ etalonlara
- ☐ sınaqların aparılmasına
- ☐ sınaq üçün nümunələrin seçilməsinə
- ☐ sınaq üsullarının işlənilib hazırlanmasına

Sual: “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən Belorusiyada Qanunverici metrologiya hansı istiqamətə yönəldilmişdir? (Çəki: 1)

- ☐ sınaqların təşkilinə
- ☒ sınaqların aparılmasına
- ☐ sınaqların aparılmasına
- ☐ sınaq üçün nümunələrin seçilməsinə
- ☐ sınaq üsullarının işlənilib hazırlanmasına

Sual: “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən Belorusiyada Qanunverici metrologiya hansı istiqamətə yönəldilmişdir? (Çəki: 1)

- ☐ sınaqların təşkilinə
- ☐ sınaqların aparılmasına
- ☐ sınaq üçün nümunələrin seçilməsinə
- ☒ standart nümunələrə və standart sorğu məlumatlarına
- ☐ sınaq üsullarının işlənilib hazırlanmasına

Sual: “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən Belorusiyada Qanunverici metrologiya hansı istiqamətə yönəldilmişdir? (Çəki: 1)

- ☐ sınaqların təşkilinə
- ☐ sınaqların aparılmasına

- ☐ sınaq üçün nümunələrin seçilməsinə
 - ☐ sınaq üsullarının işlənib hazırlanmasına
 - ☒ dövlət sınaqlarına və tipin təsdiqlənməsinə
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanuna əsasən Belorusiyada Qanunverici metrologiya hansı istiqamətə yönəldilmişdir? (Çəki: 1)

- ☒ metroloji nəzarətə
 - ☐ sınaqların aparılmasına
 - ☐ sınaq üçün nümunələrin seçilməsinə
 - ☐ sınaq üsullarının işlənib hazırlanmasına
 - ☐ sınaqların təşkilinə
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanuna əsasən Belorusiyada Qanunverici metrologiya hansı istiqamətə yönəldilmişdir? (Çəki: 1)

- ☐ sınaqların aparılmasına
 - ☒ beynəlxalq əməkdaşlığa
 - ☐ sınaq üçün nümunələrin seçilməsinə
 - ☐ sınaq üsullarının işlənib hazırlanmasına
 - ☐ sınaqların təşkilinə
-

Sual: "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanuna əsasən Belorusiyada Qanunverici metrologiya hansı istiqamətə yönəldilmişdir? (Çəki: 1)

- ☐ sınaqların aparılmasına
 - ☐ sınaq üçün nümunələrin seçilməsinə
 - ☒ kadr hazırlanmasına
 - ☐ sınaq üsullarının işlənib hazırlanmasına
 - ☐ sınaqların təşkilinə
-

Sual: Ukraynada "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Ukrayna Nazirlər Kabinetinin Dekreti neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1991
 - ☐ 1992
 - ☒ 1993
 - ☐ 1994
 - ☐ 1995
-

Sual: Ukraynada "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Ukrayna Nazirlər Kabinetinin Dekreti nələri müəyyən edir? (Çəki: 1)

- ☒ dövlət metroloji xidmətinin təşkilati strukturunu
 - ☐ sahə metroloji xidmətinin təşkilati strukturunu
 - ☐ müəssisə metroloji xidmətinin təşkilati strukturunu
 - ☐ idarə metroloji xidmətinin təşkilati strukturunu
 - ☐ laboratoriyaların strukturunu
-

Sual: Ukraynada "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Ukrayna Nazirlər Kabinetinin Dekreti nələri müəyyən edir? (Çəki: 1)

- ☐ sahə metroloji xidmətinin təşkilati strukturunu
- ☒ dövlət metroloji xidmətinin məqsəd və məsələlərini
- ☐ müəssisə metroloji xidmətinin təşkilati strukturunu
- ☐ idarə metroloji xidmətinin təşkilati strukturunu

☐ laboratoriyaların strukturunu

Sual: Ukraynada “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Ukrayna Nazirlər Kabinetinin Dekreti nələri müəyyən edir? (Çəki: 1)

- ☐ sahə metroloji xidmətinin təşkilati strukturunu
 - ☐ müəssisə metroloji xidmətinin təşkilati strukturunu
 - ☒ ölçmə vasitələrinə ümumi tələbləri
 - ☐ idarə metroloji xidmətinin təşkilati strukturunu
 - ☐ laboratoriyaların strukturunu
-

Sual: Ukraynada “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Ukrayna Nazirlər Kabinetinin Dekreti nələri müəyyən edir? (Çəki: 1)

- ☐ sahə metroloji xidmətinin təşkilati strukturunu
 - ☐ müəssisə metroloji xidmətinin təşkilati strukturunu
 - ☐ idarə metroloji xidmətinin təşkilati strukturunu
 - ☒ tətbiq olunan kəmiyyət vahidlərinə ümumi tələbləri
 - ☐ laboratoriyaların strukturunu
-

Sual: Ukraynada “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Ukrayna Nazirlər Kabinetinin Dekreti nələri müəyyən edir? (Çəki: 1)

- ☐ sahə metroloji xidmətinin təşkilati strukturunu
 - ☐ müəssisə metroloji xidmətinin təşkilati strukturunu
 - ☐ idarə metroloji xidmətinin təşkilati strukturunu
 - ☐ laboratoriyaların strukturunu
 - ☒ etalonlar sisteminin yaradılmasına ümumi tələbləri
-

Sual: Ukraynada “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Ukrayna Nazirlər Kabinetinin Dekreti nələri müəyyən edir? (Çəki: 1)

- ☐ sahə metroloji xidmətinin təşkilati strukturunu
 - ☐ müəssisə metroloji xidmətinin təşkilati strukturunu
 - ☐ idarə metroloji xidmətinin təşkilati strukturunu
 - ☐ laboratoriyaların strukturunu
 - ☒ etalonlar sisteminin fəaliyyət göstərməsinə ümumi tələbləri
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aşağıda göstərilənlərdən hansı Beynəlxalq ölçü və çəki (BÖÇT) təşkilatının rəsmi dilidir? (Çəki: 1)

- ☐ ingilis
- ☒ fransız
- ☐ alman
- ☐ rus

☐ türk

Sual: Hazırda dünyanın neçə dövləti Beynəlxalq ölçü və çəki (BÖÇT) təşkilatının üzvüdür? (Çəki: 1)

- ☐ 10
 - ☐ 20
 - ☐ 30
 - ☐ 40
 - ☒ 50
-

Sual: Beynəlxalq ölçü və çəki bürosu (BÖÇB) Fransanın hansı şəhərində yerləşir? (Çəki: 1)

- ☒ Sevr
 - ☐ Lile
 - ☐ Marseille
 - ☐ Lyon
 - ☐ Paris
-

Sual: Beynəlxalq ölçü və çəki bürosu (BÖÇB) neçə dövlətin metroloji təşkilatlarının fəaliyyətini koordinasiya edir? (Çəki: 1)

- ☐ 30-dan çox
 - ☐ 50-dən çox
 - ☐ 70-dən çox
 - ☐ 90-dan çox
 - ☒ 100-dən çox
-

Sual: Beynəlxalq ölçü və çəki bürosu (BÖÇB) hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☒ beynəlxalq etalonları müəyyən edir
 - ☐ müəssisə metroloji xidmətinin təşkilati strukturunu müəyyən edir
 - ☐ idarə metroloji xidmətinin təşkilati strukturunu müəyyən edir
 - ☐ sahə metroloji xidmətinin təşkilati strukturunu müəyyən edir
 - ☐ etalonlar sisteminin fəaliyyətini müəyyən edir
-

Sual: Beynəlxalq ölçü və çəki bürosu (BÖÇB) hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☐ müəssisə metroloji xidmətinin təşkilati strukturunu müəyyən edir
 - ☒ yeni dəqiq ölçmə metodlarını və vasitələrini işləyib hazırlayır
 - ☐ idarə metroloji xidmətinin təşkilati strukturunu müəyyən edir
 - ☐ sahə metroloji xidmətinin təşkilati strukturunu müəyyən edir
 - ☐ etalonlar sisteminin fəaliyyətini müəyyən edir
-

Sual: Beynəlxalq ölçü və çəki bürosu (BÖÇB) hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☐ müəssisə metroloji xidmətinin təşkilati strukturunu müəyyən edir
 - ☐ idarə metroloji xidmətinin təşkilati strukturunu müəyyən edir
 - ☒ yeni əsas ölçü vahidləri konsepsiyalarını yaradır
 - ☐ sahə metroloji xidmətinin təşkilati strukturunu müəyyən edir
 - ☐ etalonlar sisteminin fəaliyyətini müəyyən edir
-

Sual: Beynəlxalq ölçü və çəki bürosu (BÖÇB) hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☐ müəssisə metroloji xidmətinin təşkilati strukturunu müəyyən edir
- ☐ idarə metroloji xidmətinin təşkilati strukturunu müəyyən edir

- ☐ sahə metroloji xidmətinin təşkilati strukturunu müəyyən edir
 - ☒ köhnəmiş əsas ölçü vahidləri konsepsiyalarını dəyişdirir
 - ☐ etalonlar sisteminin fəaliyyətini müəyyən edir
-

Sual: Beynəlxalq ölçü və çəki bürosu (BÖÇB) hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☐ müəssisə metroloji xidmətinin təşkilati strukturunu müəyyən edir
 - ☐ idarə metroloji xidmətinin təşkilati strukturunu müəyyən edir
 - ☐ sahə metroloji xidmətinin təşkilati strukturunu müəyyən edir
 - ☐ etalonlar sisteminin fəaliyyətini müəyyən edir
 - ☒ yeni dəqiq ölçmə metodlarını və vasitələrini tətbiq edir
-

Sual: Beynəlxalq ölçü və çəki bürosunun elmi və praktiki fəaliyyət proqramını (BÖÇB) hansı orqan təsdiq edir? (Çəki: 1)

- ☐ Şura
 - ☐ Ali məclis
 - ☒ Baş konfrans
 - ☐ konfrans
 - ☐ beynəlxalq orqan
-

Sual: Beynəlxalq ölçü və çəki bürosunun (BÖÇB) elmi və praktiki fəaliyyət proqramını təsdiq edən Baş konfrans neçə ildən bir keçirilir? (Çəki: 1)

- ☐ 2 ildə bir dəfədən gec olmayaraq
 - ☐ 3 ildə bir dəfədən gec olmayaraq
 - ☒ 4 ildə bir dəfədən gec olmayaraq
 - ☐ 5 ildə bir dəfədən gec olmayaraq
 - ☐ 6 ildə bir dəfədən gec olmayaraq
-

Sual: Beynəlxalq ölçü və çəki bürosunun (BÖÇB) elmi və praktiki fəaliyyət proqramını təsdiq edən ilk konfrans neçənci ildə olmuşdur? (Çəki: 1)

- ☐ 1894
 - ☐ 1895
 - ☐ 1896
 - ☐ 1897
 - ☒ 1898
-

Sual: Konfranslararası müddətdə Beynəlxalq ölçü və çəki təşkilatının (BÖÇT) işinə hansı orqan rəhbərlik edir? (Çəki: 1)

- ☐ BÖDK
 - ☐ BÖŞK
 - ☐ BÖVK
 - ☐ BÖSK
 - ☒ BÖÇK
-

Sual: Beynəlxalq ölçü və çəki təşkilatının (BÖÇK) tərkibində neçə komitə fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ 5
- ☐ 6
- ☐ 7
- ☒ 8
- ☐ 9

Sual: Beynəlxalq vahidlər sistemi Sİ neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1920
- ☐ 1930
- ☐ 1940
- ☐ 1950
- ☒ 1960

Sual: Saniyənin yeni təyin edilməsi metodu və tezliyin yeni standartları neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1973
- ☐ 1964
- ☐ 1965
- ☐ 1966
- ☒ 1967

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bütün ölkələrin Beynəlxalq ölçü və çəki təşkilatının (BÖÇT) işində iştirak etməsi hansı texniki çətinlikləri aradan qaldırır? (Çəki: 1)

- ☒ ölçmələrin və sınaqların nəticələrinin qarşılıqlı tanınmasında olan
- ☐ ölçü vasitələrinin alınmasında olan
- ☐ ölçü avadanlıqları ilə təchiz edilməsində olan
- ☐ laboratoriyalarda texniki-təchizatla bağlı olan
- ☐ ölçmə vasitələrinin dəqiqlik siniflərinin müəyyən edilməsində olan

Sual: Bütün ölkələrin Beynəlxalq ölçü və çəki təşkilatının (BÖÇT) işində iştirak etməsi hansı texniki çətinlikləri aradan qaldırır? (Çəki: 1)

- ☐ ölçü vasitələrinin alınmasında olan
- ☒ beynəlxalq ticarətdə olan
- ☐ ölçü avadanlıqları ilə təchiz edilməsində olan
- ☐ laboratoriyalarda texniki-təchizatla bağlı olan
- ☐ ölçmə vasitələrinin dəqiqlik siniflərinin müəyyən edilməsində olan

Sual: Bütün ölkələrin Beynəlxalq ölçü və çəki təşkilatının (BÖÇT) işində iştirak etməsi hansı texniki çətinlikləri aradan qaldırır? (Çəki: 1)

- ☐ ölçü vasitələrinin alınmasında olan
 - ☐ ölçü avadanlıqları ilə təchiz edilməsində olan
 - ☒ elmi-texniki informasiyada olan
 - ☐ laboratoriyalarda texniki-təchizatla bağlı olan
 - ☐ ölçmə vasitələrinin dəqiqlik siniflərinin müəyyən edilməsində olan
-

Sual: Bütün ölkələrin Beynəlxalq ölçü və çəki təşkilatının (BÖÇT) işində iştirak etməsi hansı texniki çətinlikləri aradan qaldırır? (Çəki: 1)

- ☐ ölçü vasitələrinin alınmasında olan
 - ☐ ölçü avadanlıqları ilə təchiz edilməsində olan
 - ☐ laboratoriyalarda texniki-təchizatla bağlı olan
 - ☒ texnologiya mübadiləsində olan
 - ☐ ölçmə vasitələrinin dəqiqlik siniflərinin müəyyən edilməsində olan
-

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatı neçənci ildə təsis edilmişdir? (Çəki: 1)

- ☐ 1952
 - ☐ 1953
 - ☐ 1954
 - ☐ 1955
 - ☒ 1956
-

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatına neçə ölkə daxildir? (Çəki: 1)

- ☐ 40
 - ☐ 50
 - ☐ 60
 - ☐ 70
 - ☒ 80
-

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatının (BQMT) məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☒ qanunverici metrologiyanın ümumi məsələlərini işləyib hazırlamaqdan
 - ☐ yoxlama işlərinin təşkil etməkdən
 - ☐ yüksək dəqiqlikli ölçmə vasitələrinin kalibrlənməsindən
 - ☐ metroloji qaydaları işləyib hazırlamaqdan
 - ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən
-

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatının (BQMT) məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ yoxlama işlərinin təşkil etməkdən
 - ☒ ölçmə vasitələrinin dəqiqlik siniflərinin müəyyənləşdirilməsindən
 - ☐ yüksək dəqiqlikli ölçmə vasitələrinin kalibrlənməsindən
 - ☐ metroloji qaydaları işləyib hazırlamaqdan
 - ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən
-

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatının (BQMT) məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ yoxlama işlərinin təşkil etməkdən
 - ☐ yüksək dəqiqlikli ölçmə vasitələrinin kalibrlənməsindən
 - ☒ ölçü cihazlarının sistemlərinin eyni qayda da təyin olunmasının təmin edilməsindən
 - ☐ metroloji qaydaları işləyib hazırlamaqdan
 - ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən
-

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatının (BQMT) məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ yoxlama işlərinin təşkil etməkdən
- ☐ yüksək dəqiqlikli ölçmə vasitələrinin kalibrlənməsindən

- ☐ metroloji qaydaları işləyib hazırlamaqdan
 - ☒ ölçü cihazlarının nümunələrinin dəqiqləşdirilməsindən
 - ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən eyni qayda da təyin olunmasının təmin edilməsindən
-

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatının (BQMT) məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ yoxlama işlərinin təşkil etməkdən
 - ☐ yüksək dəqiqlikli ölçmə vasitələrinin kalibrlənməsindən
 - ☐ metroloji qaydaları işləyib hazırlamaqdan
 - ☒ ölçü cihazlarının nümunələrinin eyni qayda da təyin olunmasının təmin edilməsindən
 - ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən
-

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatının (BQMT) məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ yoxlama işlərinin təşkil etməkdən
 - ☐ yüksək dəqiqlikli ölçmə vasitələrinin kalibrlənməsindən
 - ☐ metroloji qaydaları işləyib hazırlamaqdan
 - ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən
 - ☒ ölçü cihazlarının tiplərinin eyni qayda da təyin olunmasının təmin edilməsindən
-

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatının (BQMT) məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☒ metroloji xarakteristikaların unifikasiyası üçün ölçü cihazlarının sınaqları üzrə təkliflərin hazırlanmasından
 - ☐ yüksək dəqiqlikli ölçmə vasitələrinin kalibrlənməsindən
 - ☐ metroloji qaydaları işləyib hazırlamaqdan
 - ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən
 - ☐ yoxlama işlərinin təşkil etməkdən
-

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatının (BQMT) məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ yüksək dəqiqlikli ölçmə vasitələrinin kalibrlənməsindən
 - ☒ ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi qaydalarından
 - ☐ metroloji qaydaları işləyib hazırlamaqdan
 - ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən
 - ☐ yoxlama işlərinin təşkil etməkdən
-

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatının (BQMT) məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ yüksək dəqiqlikli ölçmə vasitələrinin kalibrlənməsindən
 - ☐ metroloji qaydaları işləyib hazırlamaqdan
 - ☒ etalon, nümunəvi və işçi ölçü cihazlarının yoxlama aparaturasını işləyib hazırlamaqdan
 - ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən
 - ☐ yoxlama işlərinin təşkil etməkdən
-

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatının (BQMT) məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ yüksək dəqiqlikli ölçmə vasitələrinin kalibrlənməsindən
- ☐ metroloji qaydaları işləyib hazırlamaqdan

- ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən
- ☒ müqayisə,yoxlama və attestasiya metodlarının uzlaşdırılmasından
- ☐ yoxlama işlərinin təşkil etməkdən

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatının (BQMT) məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ yüksək dəqiqlikli ölçmə vasitələrinin kalibrlənməsindən
- ☐ metroloji qaydaları işləyib hazırlamaqdan
- ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən
- ☐ yoxlama işlərinin təşkil etməkdən
- ☒ metroloji xidmətin yaradılmasından

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatının (BQMT) məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☒ onun işinin təşkili və lazımi avadanlıqla təmin edilməsi sahəsində inkişaf etməkdə olan ölkələrə elmi-texniki yardım göstərilməsindən
- ☐ metroloji qaydaları işləyib hazırlamaqdan
- ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən
- ☐ yoxlama işlərinin təşkil etməkdən
- ☐ yüksək dəqiqlikli ölçmə vasitələrinin kalibrlənməsindən

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatının (BQMT) məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ metroloji qaydaları işləyib hazırlamaqdan
- ☒ metrologiya sahəsində kadr hazırlığının vahid prinsipinin müəyyən edilməsindən
- ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən
- ☐ yoxlama işlərinin təşkil etməkdən
- ☐ yüksək dəqiqlikli ölçmə vasitələrinin kalibrlənməsindən

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatı (BQMT) İSO-nun neçə texniki komitəsinin işində iştirak edir? (Çəki: 1)

- ☐ 10-dan çox
- ☐ 20-dən çox
- ☒ 30-dan çox
- ☐ 40-dan çox
- ☐ 50-dən çox

Sual: Ölçü texnikası və cihazqayırma üzrə beynəlxalq konfrans (İMEKO) neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☒ 1958

- ☐ 1959
 - ☐ 1960
 - ☐ 1961
 - ☐ 1962
-

Sual: İSO-nun nəzdində Standart nümunələr üzrə hansı komitə fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ KOPOLKO
 - ☐ STAKO
 - ☐ İNFİKO
 - ☐ DEMKO
 - ☒ REMKO
-

Sual: Standart nümunələr üzrə komitə (REMKO) hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☒ standart nümunələr üzrə İSO-ya metodik yardım göstərir
 - ☐ standart nümunələr üzrə BEK-ə metodik yardım göstərir
 - ☐ standart nümunələr üzrə CEN-ə metodik yardım göstərir
 - ☐ ölçü vasitələrinin tətbiqi üzrə sorğu materialları hazırlayır
 - ☐ BEK-in fəaliyyətini koordinasiya edir
-

Sual: Standart nümunələr üzrə komitə (REMKO) hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☐ standart nümunələr üzrə BEK-ə metodik yardım göstərir
 - ☒ standart nümunələrin attestasiyası və tətbiqi üzrə sorğu materialları və rəhbəredici sənədlər hazırlayır
 - ☐ standart nümunələr üzrə CEN-ə metodik yardım göstərir
 - ☐ ölçü vasitələrinin tətbiqi üzrə sorğu materialları hazırlayır
 - ☐ BEK-in fəaliyyətini koordinasiya edir
-

Sual: Standart nümunələr üzrə komitə (REMKO) hansı işləri yerinə yetirir? (Çəki: 1)

- ☐ standart nümunələr üzrə BEK-ə metodik yardım göstərir
 - ☐ standart nümunələr üzrə CEN-ə metodik yardım göstərir
 - ☒ standart nümunələr üzrə beynəlxalq metrologiya təşkilatları ilə İSO-nun fəaliyyətini koordinasiya edir
 - ☐ ölçü vasitələrinin tətbiqi üzrə sorğu materialları hazırlayır
 - ☐ BEK-in fəaliyyətini koordinasiya edir
-

Sual: Beynəlxalq qanunverici metrologiya təşkilatının (BQMT) Sertifikatlaşdırma Sistemi neçənci ildə yaradılmış və fəaliyyətə başlamışdır? (Çəki: 1)

- ☐ 1 yanvar 1991-ci ildə
 - ☐ 1 yanvar 1992-ci ildə
 - ☐ 1 yanvar 1993-ci ildə
 - ☐ 1 yanvar 1994-cü ildə
 - ☒ 1 yanvar 1995-ci ildə
-

Sual: Sertifikatlaşdırma üzrə texniki məsləhət qrupunun (TAQsert) işində neçə ölkə iştirak edir? (Çəki: 1)

- ☐ 10
- ☐ 11
- ☐ 12
- ☒ 13
- ☐ 14

Sual: Sertifikatlaşdırma üzrə texniki məsləhət qrupunun (TAQsert) işçi dili hansı dildir? (Çəki: 1)

- ☐ rus
- ☒ ingilis
- ☐ fransız
- ☐ türk
- ☐ alman

BÖLMƏ: 1403

Ad	1403
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Metrologiyada əsas və ümumi terminlərin beynəlxalq lüğəti hansı bölmələrdən ibarətdir? (Çəki: 1)

- ☒ kəmiyyətlər və vahidlər
- ☐ normativ istinadlar
- ☐ ixtisarlər
- ☐ təriflər
- ☐ tələblər

Sual: Metrologiyada əsas və ümumi terminlərin beynəlxalq lüğəti hansı bölmələrdən ibarətdir? (Çəki: 1)

- ☐ normativ istinadlar
- ☒ ölçmələr
- ☐ ixtisarlər
- ☐ təriflər
- ☐ tələblər

Sual: Metrologiyada əsas və ümumi terminlərin beynəlxalq lüğəti hansı bölmələrdən ibarətdir? (Çəki: 1)

- ☐ normativ istinadlar
- ☐ ixtisarlər
- ☒ ölçmələrin nəticələri
- ☐ təriflər
- ☐ tələblər

Sual: Metrologiyada əsas və ümumi terminlərin beynəlxalq lüğəti hansı bölmələrdən ibarətdir? (Çəki: 1)

- ☐ normativ istinadlar
 - ☐ ixtisarlər
 - ☐ təriflər
 - ☒ ölçmə vasitələri
 - ☐ tələblər
-

Sual: Metrologiyada əsas və ümumi terminlərin beynəlxalq lüğəti hansı bölmələrdən ibarətdir? (Çəki: 1)

- ☐ normativ istinadlar
 - ☐ ixtisarlar
 - ☐ təriflər
 - ☐ tələblər
 - ☒ ölçmə vasitələrinin xarakteristikaları
-

Sual: Metrologiyada əsas və ümumi terminlərin beynəlxalq lüğəti hansı bölmələrdən ibarətdir? (Çəki: 1)

- ☒ etalonlar
 - ☐ ixtisarlar
 - ☐ təriflər
 - ☐ tələblər
 - ☐ normativ istinadlar
-

Sual: Ölçmə vasitələrinin metroloji xarakteristikalarına tələbləri əks etdirən beynəlxalq sənədlərə hansıları aid etmək olar? (Çəki: 1)

- ☒ BÖÇB tərəfindən etalonlara işlənib hazırlanan spesifikasiyaları
 - ☐ ISO tərəfindən işlənib hazırlanan normativ sənədləri
 - ☐ BEK tərəfindən hazırlanan tövsiyələri
 - ☐ ölçmələrin xətlərinin ifadə edilmə üsulları sahəsində BQMT tərəfindən işlənib hazırlanan tövsiyələri
 - ☐ ölçmələrin xətlərinin ifadə edilmə üsulları sahəsində BÖÇK tərəfindən işlənib hazırlanan tövsiyələri
-

Sual: Ölçmə vasitələrinin metroloji xarakteristikalarına tələbləri əks etdirən beynəlxalq sənədlərə hansıları aid etmək olar? (Çəki: 1)

- ☐ ISO tərəfindən işlənib hazırlanan normativ sənədləri
 - ☒ 1990-cı il Beynəlxalq temperatur şkalası (BTŞ-90) haqqında Əsasnamə C) BEK tərəfindən hazırlanan tövsiyələri
 - ☐ ölçmələrin xətlərinin ifadə edilmə üsulları sahəsində BQMT tərəfindən işlənib hazırlanan tövsiyələri
 - ☐ ölçmələrin xətlərinin ifadə edilmə üsulları sahəsində BÖÇK tərəfindən işlənib hazırlanan tövsiyələri
 - ☐ BEK tərəfindən hazırlanan tövsiyələri
-

Sual: Ölçmə vasitələrinin metroloji xarakteristikalarına tələbləri əks etdirən beynəlxalq sənədlərə hansıları aid etmək olar? (Çəki: 1)

- ☐ ISO tərəfindən işlənib hazırlanan normativ sənədləri
 - ☐ BEK tərəfindən hazırlanan tövsiyələri
 - ☒ ölçmə vasitələrinə və onların yoxlanma metodlarına texniki tələbləri əks etdirən BQMT-nin beynəlxalq tövsiyələri
 - ☐ ölçmələrin xətlərinin ifadə edilmə üsulları sahəsində BQMT tərəfindən işlənib hazırlanan tövsiyələri
 - ☐ ölçmələrin xətlərinin ifadə edilmə üsulları sahəsində BÖÇK tərəfindən işlənib hazırlanan tövsiyələri
-

Sual: Ölçmə vasitələrinin metroloji xarakteristikalarına tələbləri əks etdirən beynəlxalq sənədlərə hansıları aid etmək olar? (Çəki: 1)

- ☐ ISO tərəfindən işlənib hazırlanan normativ sənədləri

- ☐ BEK tərəfindən hazırlanan tövsiyələri
- ☐ ölçmələrin xətalının ifadə edilmə üsulları sahəsində BQMT tərəfindən işlənib hazırlanan tövsiyələri
- ☒ ISO və BEK-in beynəlxalq standartları
- ☐ ölçmələrin xətalının ifadə edilmə üsulları sahəsində BÖÇK tərəfindən işlənib hazırlanan tövsiyələri

Bölmə: 1501

Ad	1501
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Metrologiya sahəsində milli metroloji xidmət səviyyəsində əməkdaşlıq haqqında memorandum neçənci ildə imzalanmışdır? (Çəki: 1)

- ☒ 1991
- ☐ 1992
- ☐ 1993
- ☐ 1994
- ☐ 1995

Sual: Memorandumun əsas müddəaları nəyə aiddir? (Çəki: 1)

- ☒ ərazi mənsubiyyətinə
- ☐ metrologiya sahəsində kadr hazırlığının vahid prinsipinin müəyyən edilməsinə
- ☐ metrologiya sahəsində qərarların qəbul edilməsinə
- ☐ yoxlama işlərinin təşkil etməyə
- ☐ metroloji qaydaları işləyib hazırlamağa

Sual: Memorandumun əsas müddəaları nəyə aiddir? (Çəki: 1)

- ☐ metrologiya sahəsində kadr hazırlığının vahid prinsipinin müəyyən edilməsinə
- ☒ təşkilatda üzvlüyə
- ☐ metrologiya sahəsində qərarların qəbul edilməsinə
- ☐ yoxlama işlərinin təşkil etməyə
- ☐ metroloji qaydaları işləyib hazırlamağa

Sual: Memorandumun əsas müddəaları nəyə aiddir? (Çəki: 1)

- ☐ metrologiya sahəsində kadr hazırlığının vahid prinsipinin müəyyən edilməsinə
- ☐ metrologiya sahəsində qərarların qəbul edilməsinə
- ☒ əməkdaşlıq sahələrinə
- ☐ yoxlama işlərinin təşkil etməyə
- ☐ metroloji qaydaları işləyib hazırlamağa

Sual: Memorandumun əsas müddəaları nəyə aiddir? (Çəki: 1)

- ☐ metrologiya sahəsində kadr hazırlığının vahid prinsipinin müəyyən edilməsinə
- ☐ metrologiya sahəsində qərarların qəbul edilməsinə
- ☐ yoxlama işlərinin təşkil etməyə

- ☒ təşkilatın strukturuna
 - ☐ metroloji qaydaları işləyib hazırlamağa
-

Sual: Memorandumun əsas müddəaları nəyə aiddir? (Çəki: 1)

- ☐ metrologiya sahəsində kadr hazırlığının vahid prinsipinin müəyyən edilməsinə
 - ☐ metrologiya sahəsində qərarların qəbul edilməsinə
 - ☐ yoxlama işlərinin təşkil etməyə
 - ☐ metroloji qaydaları işləyib hazırlamağa
 - ☒ təşkilatın beynəlxalq əlaqələrinə
-

Sual: Aşağıda göstərilənlərdən hansı Mərkəzi və Şərqi Avropa ölkələrinin metrologiya təşkilatıdır? (Çəki: 1)

- ☐ KOPOLKO
 - ☐ AVROMET
 - ☐ İNFİKO
 - ☐ DEVKO
 - ☒ KOOMET
-

Sual: Mərkəzi və Şərqi Avropa ölkələrinin metrologiya təşkilatı (KOOMET) hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir? (Çəki: 1)

- ☒ İSO
 - ☐ CEN
 - ☐ BQMT
 - ☐ BÖÇB
 - ☐ BQMK
-

Sual: Mərkəzi və Şərqi Avropa ölkələrinin metrologiya təşkilatı (KOOMET) hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir? (Çəki: 1)

- ☐ CEN
 - ☒ BEK
 - ☐ BQMT
 - ☐ BÖÇB
 - ☐ BQMK
-

Sual: Mərkəzi və Şərqi Avropa ölkələrinin metrologiya təşkilatı (KOOMET) hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir? (Çəki: 1)

- ☐ CEN
 - ☐ BQMT
 - ☒ AVROMET
 - ☐ BÖÇB
 - ☐ BQMK
-

BÖLMƏ: 1502

Ad	1502
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Mərkəzi və Şərqi Avropa ölkələrinin metrologiya təşkilatı (KOOMET) hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir? (Çəki: 1)

- ☐ CEN
 - ☐ BQMT
 - ☐ BÖÇB
 - ☒ qanunverici metrologiya üzrə qərbi avropa birlikləri ilə
 - ☐ BQMK
-

Sual: Mərkəzi və Şərqi Avropa ölkələrinin metrologiya təşkilatı (KOOMET) hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir? (Çəki: 1)

- ☐ CEN
 - ☐ BQMT
 - ☐ BÖÇB
 - ☐ BQMK
 - ☒ kalibrlemə üzrə qərbi avropa birlikləri ilə
-

Sual: Avropa metrologiya təşkilatı (AVROMET) neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1984
 - ☐ 1985
 - ☐ 1986
 - ☐ 1987
 - ☒ 1988
-

Sual: Avropa metrologiya təşkilatının (AVROMET) əsas məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☒ mərkəzləşdirilməmiş metroloji struktur çərçivəsində etalonların təkmilləşdirilməsi üzrə ölkələr arasında sıx əməkdaşlığı inkişaf etdirməkdən
 - ☐ metroloji qaydaları işləyib hazırlamaqdan
 - ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən
 - ☐ müqayisə,yoxlama və attestasiya metodlarının uzlaşdırılmasından
 - ☐ yoxlama işlərinin təşkil etməkdən
-

Sual: Avropa metrologiya təşkilatının (AVROMET) əsas məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ metroloji qaydaları işləyib hazırlamaqdan
 - ☒ metrologiya sahəsində işlənmələrin tətbiqini sürətləndirmək üçün milli resursların istifadəsinin optimallaşdırılmasından
 - ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən
 - ☐ müqayisə,yoxlama və attestasiya metodlarının uzlaşdırılmasından
 - ☐ yoxlama işlərinin təşkil etməkdən
-

Sual: Avropa metrologiya təşkilatının (AVROMET) əsas məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ metroloji qaydaları işləyib hazırlamaqdan
 - ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən
 - ☒ xidmətlərin optimallaşdırılmasından
 - ☐ müqayisə,yoxlama və attestasiya metodlarının uzlaşdırılmasından
 - ☐ yoxlama işlərinin təşkil etməkdən
-

Sual: Avropa metrologiya təşkilatının (AVROMET) əsas məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ metroloji qaydaları işləyib hazırlamaqdan
 - ☐ metrologiya sahəsində qərarların qəbul edilməsindən
 - ☐ müqayisə, yoxlama və attestasiya metodlarının uzlaşdırılmasından
 - ☒ ölçmə xidmətinin keyfiyyətinin yüksəldilməsindən
 - ☐ yoxlama işlərinin təşkil etməkdən
-

Sual: Metrologiya üzrə Qərbi Avropa Birliyi (VELMET) neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1985
 - ☐ 1986
 - ☐ 1987
 - ☐ 1988
 - ☒ 1989
-

Sual: Kalibrəmə üzrə Qərbi Avropa Birliyi (EAL) neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1985
 - ☐ 1986
 - ☐ 1987
 - ☐ 1988
 - ☒ 1989
-

